



# Bəxtiyar Valabzadə

## Seçmə şeirlər



AZƏRBAYCAN POEZİYASI

Azərbaycan poeziyası

BƏXTİYAR  
VAHABZADƏ

seçmə şeirlər



QANUN NƏŞRİYYATI

Azərbaycan milli  
kitabxanası

Xalq şairi Bəxtiyar Vahabzadə Azərbaycan milli şeirinin ən işıqlı simalarındandır. Təkcə ölkəmizdə deyil, bütün türk dünyasında, eyni zamanda, dünyanın bir çox ölkələrində tanınır və sevilir. O, hər zaman ehtiramla anılan imzalardandır. Sizə təqdim etdiyimiz bu kitabda şairin müxtəlif illərdə qələmə aldığı və oxucular tərəfindən maraqla qarşılanan poetik nümunələri toplanıb. Kitab “Qanun” nəşriyyatının yeni layihəsində işıq üzü görür. Layihə “Azərbaycan poeziyası seçmə şeirlər” adlanır.

## Mündəricat

Bəxtiyar Vahabzadə Azərbaycan poeziyası seçmə şeirləri  
Bakı, Qanun nəşriyyatı, 2022, 368 səh.

Ölçü: 120x185 mm

Cild: yumşaq

Çapa imzalandı: 22.10.2022

Naşir: Şahbaz Xuduoglu

Tərtib edən və redaktor: Əyyub Qiyas (Qi Or El)

Korrektor: Əyyub Qiyas

Texniki redaktor: Asifə Əfəndiyeva

Mətn dizaynı: Aytac Abdul

Qapaq dizaynı: Rafael Qasim

Qanun nəşriyyatı

İstanbul Copyright Awards-in qalibi

Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212-42-37

e-mail: info@qanun.az

www.qanun.az

www.fb.com/Qanunpublishing

www.instagram.com/Qanunpublishing

ISBN 978-9952-38-358-4

© Qanun nəşriyyatı, 2022

Ana dili .....	11
Azərbaycan – Türkiyə .....	13
Şəhidlər .....	14
Dağda şəlalə kimi .....	16
Ömür .....	20
Anam öldümü .....	22
Həyat sən nə şirinsən .....	26
Bir salama dəymədi .....	31
Gör necə güclüsən .....	34
Bəli, əsəbiyəm! .....	36
Larisaya .....	38
Nə sən gülsən, nə mən bülbül .....	40
Təslim .....	43
Üçüncü göz – könül gözü .....	44
Gecikmə .....	46
Vicdan şahidliyi .....	48
Ağ saçlar, qara saçlar .....	49
Allah .....	50
Dünyanın .....	52
Deyilmi? .....	53
Ağlı başqa, ürkək başqa .....	54
Təklik .....	56
Yaman danışmışam .....	58
Belə getsə .....	59
Gördüm .....	60
Dünyaya gəlməmiş .....	61
Ağlı – göz .....	62
Habil segahı .....	63
Karusel .....	66
Təyyarələr .....	68
Azərbaycan oğluyam .....	70
Nəsənsə, özün ol .....	75

Ekranda görüş .....	79
Meşin qapılar .....	80
Ümid .....	83
Şair – vətən .....	85
Riyakar .....	87
“Anamın kitabı” .....	89
Mənə nə var .....	92
Mənim anam .....	94
İki kor .....	95
Səhəndə məktub .....	96
Şairlər .....	99
Buludlar nə yaman gözəl olurmuş .....	103
Elə bir fikir ki .....	105
Təlatüm .....	107
Axtarışlarıım .....	109
Şəki .....	110
Piyada – sərnişin .....	112
Heyrət .....	114
Tələbələrimə .....	117
Tamah – ləyaqət .....	121
Axi dünya fırınır .....	123
Sevə bilarımsə .....	125
Sən getdin .....	128
Özümdən narazıyam .....	129
Mən kiməm? .....	131
Vətən var .....	133
İyirmi beş il .....	134
Örtmə pəncərəni .....	138
Qarabağ atı .....	140
Satqınlıq .....	145
Həm oğul, həm ata .....	149
Əgər qorunmazsa istiqlalımız .....	152
Təzadən yaratsın yaradan bizi .....	156
Ümidə heykəl qoyun .....	159
Vətən marşı .....	161

Oxuma, bülbül .....	162
Utanıram .....	165
Şəhid anası .....	171
Atatürk .....	173
Mən türkəm .....	174
Bir ömür yuxu .....	175
Yalan bazarı .....	177
Gecələr – pənah yerim .....	179
Hər şəkildə bir anım .....	181
Barmaqlar .....	184
Qaliley .....	186
Qorxu .....	189
Baş .....	190
Danyeri .....	193
Qocalar .....	197
Cavab .....	199
Oxucu məktubu .....	203
Vaxt .....	206
Qanmaq-qanmamaq .....	208
Vicdan xəstəsiyik .....	210
Nağıl – hayatı .....	213
Müsavat .....	216
Başqasının yasında .....	217
Gəlir .....	218
Qısqanıram mən .....	219
Sevə bilarımsə .....	220
Təzadən .....	222
Özündən ayrıla bilməyəcəksən .....	224
Unudam gərək .....	226
Nəğmə olub gecələr .....	228
Mən türək oğrusu .....	229
Yaman darixmişam .....	231
Zülmətdə yanın, bərq vuran bir üzüyəm mən .....	233
Çəkdik, çəkirik biz ki, yüz ildən bəri həsrət .....	234
Mənzil uzaqda, yol dolaşıq, ömrümüz qısa .....	235

Yaranışdan bilirik, ömrə nəhayətdi ölüm.....	236
Sən mənim ruhumun aşkardakı öz timsalısan.....	237
Biz hər ikimiz birgə keçib dərd cığırından.....	238
Min qibləyə baş qoydum, o vaxt şəndi bu könlüm.....	239
Heç bilmədik, ey dost, necə dünyadı, bu dünya .....	240
Əlanib keçmişəm artıq mən ələkdən o yana .....	241
Dərk etmədiyim min cürə halət var içimdə .....	242
Ulu dünyanın .....	243
Bulud ötdü, hava endi havaya .....	244
Hara yazım mən.....	245
Nənəm dedi, göydən düşdü üç alma,.....	246
Bir tərəfdə .....	247
Səninlə hər görüş ilk görüşümdür.....	248
Heç demə.....	249
Çaşbaş fikirlərin qaranlığında.....	251
Küsəndə .....	252
Gözün olmasa .....	253
Gen düşə .....	254
Yalan hakim olub .....	255
Qeyrət yoxsa bir kişinin qanında .....	256
Deyil .....	257
Yalan dünya .....	258
Şeytanın barmağı .....	259
Yenə bağlar o bağlardır, fəqət bağıda gülüm yoxdur .....	260
Bəxtiyaram mən .....	261
Qocalmır .....	262
Didərgin .....	263
İstanbul .....	265
Latin dili .....	268
Yağma, yağış .....	271
Biri sənsən, bir mən .....	272
Kölgəm qədər yaxınsan .....	273
Kəpənək .....	274
Ürək .....	275
Durna qatarı .....	276
Daş üzəklərdə yanıb daşları sindirdi muğam.....	278
Bu qədər saldı məni həsrət, amandan-amana .....	279
Ağlar ürəyim, səs gələr, ah-azar görünməz .....	280
Əleykəssalam .....	281
Hara gedir .....	283
Aman, hey .....	284
Heç bilmədik, ey dost, necə dünyadı, bu dünya .....	285
Köhna dərdlə mən .....	286
Deyirəm, bəlkə də .....	287
Çaşib mənim kimi .....	289
Çox danışdıq haqqın qələbəsindən .....	290
O qədər qorxmuşam .....	291
Bir payız axşamı .....	292
Xeyirlə şər arasında .....	293
Biz .....	295
Mən sevirəm .....	296
Yaşamaq eşqi .....	297
Özü heyrat, suyu şəfqət, dadı şərbət bulağım .....	298
Məşuqəmə Allah gücü bəxş etdi gözəllik .....	299
Qulağım cingildəyir .....	300
Gözəllər .....	301
Mən yandım, sən isindin .....	302
Bir arzuya dönəmşəm .....	303
De, bilirsənmi bir amalda yanın kimdi, gülüm .....	304
Böl görüm .....	305
Bizik .....	306
Dolmuş nə qədər istək ilə, kam ilə könlüm .....	307
Əqrəblərin ucunda .....	308
Min kitab söz yazırıq qəlbə usandırmaq üçün .....	309
Nur atəşə, atəş göyə, göylər yerə möhtac .....	310
Könül verdik, biz and içdik .....	311
Oldu .....	312
İnsan göydə ay kimidir .....	313
Doldur ürəyini, sevinclə doldur .....	314

Olmuşam.....	315
Mənim qismətimdir ala-toranlıq.....	316
Əlvəda .....	317
Biryolluq könlündən sil məhəbbəti.....	318
Deyirsən: – özünü yaman sevənsən.....	319
Çıskinli havalar yaman uzandı .....	320
Dərinsən, zirvəsən.....	321
Sən hardan biləsən.....	324
Ağ tük .....	327
Mən səni yaratdım, gülüm, sən məni.....	329
Necə minnətdaram iman yolu – röyalarıma.....	330
Sevgi gileyi .....	331
Məndən o tayda .....	332
Nağıl gecəm .....	334
Nağıl istəyirəm .....	337
Bu gün, dünənimə yad olmuşam mən.....	338
Yarpaqlar tökülür.....	339
Bu ulu dünya .....	341
Nə məni anladın, nə məni duydun.....	342
Mən niyə beləyəm.....	344
Elə bilirdim ki .....	346
Ağrılar .....	349
Unutdurduñ sən mənə.....	351
"Son görüş" poemasından	
1. Qoy olsun .....	353
2. Mən dərddən qaçanda.....	355
Necə odsan bilmirəm .....	357
Ən ülvi, təmiz duyğudur insanda məhəbbət .....	358
Yox, düşmürəm, qalxıram .....	359
Soruşma .....	361
Elə baxma qadan alım .....	362
Unutmaq istərəm .....	363
Gözün dili.....	364
Heyf.....	365
Sən atdın yerə.....	366
Gecələr uzanayıdı.....	367
Sən güləndə .....	368

## ANA DİLİ

Dil açanda ilk dəfə ana söyləyərik biz,  
 "Ana dili" adlanır bizim ilk dərsliyimiz.  
 İlk mahnımız laylanı anamız öz südüylə  
 İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil, – bizim ruhumuz, eşqimiz, canımızdır,  
 Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır.  
 Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi.  
 Bu dil, – əcdadımızın bizə qoyub getdiyi  
 Ən qiymətli mirasdır, onu gözlerimiz tək  
 Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Bizim uca dağların sonsuz əzəmətindən,  
 Yatağına sığmayan çayların hiddətindən,  
 Bu torpaqdan, bu yerdən,  
 Elin bağlarından qopan yanıqlı nəğmələrdən,  
 Güllərin rənglərindən, çiçəklərin iyindən,  
 Mil düzünün, Muğanın sonsuz genişliyindən,  
 Ağsaçlı babaların əqlindən, kamalından,  
 Düşmən üstünə cuman Qıratların nalından  
 Qopan səsdən yarandın.  
 Sən xalqının aldığı ilk nəfəsdən yarandın.  
 Ana dilim, səndədir xalqın əqli, hikməti,  
 Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.  
 Ürəklərə yol açan Füzulinin sənəti,

Ey dilim, qüdrətinlə dönyalara yol açmış.  
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu  
Tərxiyi varaqlanır,  
Səndə neçə min illik mənim mədəniyyətim,  
Şan-şöhrətim saxlanır.

Mənim adıım, sanımsan,  
Namusum, vicdanımsan.  
Millətlərə, xalqlara xalqımızın adından  
Məhəbbət dastanları yaradıldı bu dildə.  
Moskvada Puşkinə heykəl qoyulan zaman,  
Ona abidə qoydu bu dildə Şirvani də.  
Bu dil – tanıtmış bizə bu dünyada hər şeyi,  
Bu dil – əcdadımızın bizə qoyub getdiyi  
Ən qiymətli mirasdır, onu gözlərimiz tək  
Qoruyub nəsillərə biz də hədiyyə verək.

...Ey öz doğma dilində danışmağı ar bilən,  
Bunu iftixar bilən modalı ədəbazlar  
Qəlbiniizi oxşamır qoşmalar, telli sazlar.  
Qoy bunlar mənim olsun.  
Ancaq Vətən çörəyi,  
Bir də ana ürəyi  
Sizlərə qənim olsun!

## AZƏRBAYCAN – TÜRKİYƏ

Bir millətik, iki dövlət  
Eyni arzu, eyni niyyət  
Hər ikisi cumhuriyyət  
Azərbaycan – Türkiyə.

Bir ananın iki oğlu  
Bir ağacın iki qolu  
O da ulu, bu da ulu  
Azərbaycan – Türkiyə.

Ana yurdda yuva qurdum  
Ata yurda könül verdim  
Ana yurdum, ata yurdum  
Azərbaycan – Türkiyə.

Birdir bizim hər halımız  
Diləyimiz, amalımız  
Bayraqlarda hilalımız  
Azərbaycan – Türkiyə.

Dinimiz bir, dilimiz bir  
Ayımız bir, ilimiz bir  
Eşqimiz bir, yolumuz bir  
Azərbaycan – Türkiyə.

## ŞƏHİDLƏR

Qatıl gülləsinə qurban gedirkən,  
Gözünü sabaha dikdi Şəhidlər.  
Üçrəngli bayraqı öz qanlarıyla,  
Vətən torpağına çəkdi Şəhidlər...

Zalim öyünməsin zülümləriylə,  
Min bir böhtaniyla, min bir şəriyə.  
Həqiqət uğrunda ölümləriylə,  
Ölümü kamına çəkdi Şəhidlər...

O şənbə gecəsi, o qətl günü, –  
Mümkünə döndərdik çox namümkünü,  
Xalqın qəlbindəki qorxu mülküնü,  
O gecə dağdırıb sökdü Şəhidlər...

Tarixi yaşadıb diləyimizdə,  
Bir yumruğa döndük o gecə biz də.  
Yıxıb köləliyi ürəyimizdə  
Cəsarət mülküնü tikdi Şəhidlər...

Onlar susdurulan haqqı dindirər,  
Qaraca torpağı qiymətləndirər.  
Donan vicdanları qeyrətləndirər,  
Axi, el qeyrəti çəkdi Şəhidlər...

Bilirik, bu bəla nə ilkdi, nə son,  
Ölürkən uğrunda bu Ana yurdun.  
Quzu cildindəki o qoca qurdun,  
Doğru, düz cildini çəkdi Şəhidlər...

Dözdü hər zillətə, dözdü hər şeyə,  
“Dünyada mənimdə haqqım var”, – deyə  
Kütləni xalq edən müqaviləyə,  
Qanıyla qolunu çəkdi Şəhidlər...

İnsan insan olur öz hünəriylə.  
Millət, millət olur xeyri, şəriyə,  
Torpağın bağırına cəsədləriylə,  
Azadlıq tumunu əkdi Şəhidlər.

## DAĞDA ŞƏLALƏ KİMİ

Bir rəngi yox, göylərin min rəngini sevirəm  
Bir gülü yox, güllərin çələngini sevirəm.  
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,  
Həyatı həyat kimi yaşamaq istəyirəm.

Göydə qürub çağrı da, dan yeri də gözəldir.  
Həyatın sevinci də, kədəri də gözəldir.  
Həyat – bir cıdır düzü, bir döyüş meydanıdır.  
Hər kəsi öz cürəti, öz qüdrəti tanıdır.

İnci üzə çıxarmı çalxalanmasa ümman?  
Bu meydanda heyif ki, daim eniş axtaran,  
“Azca aşım, ağrımız başım” – deyənlər də var.  
Kədərdəki nəşəni, zövqü anlamayanlar  
Həyatın nəşəsindən, fərəhindən nə anlar?

Hər kədəri səadət, hər sevinci qəm izlər.  
Əsl könül həm qəmi, həm sevinci əzizlər.  
Təlatümsüz ürəklər qovuq kimi boş olur.  
Daim sevinc axtaran daim qəmə tuş olur.

Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə.  
“Bu dünyada birtəhər qoy yaşayaq”, – deyənə,  
Ah, birtəhər!.. Lügətə bu söz hardan gəlmədir?  
Yaşamaq yaşamaqdır! Bəs bu birtəhər nədir?  
Mən düşmənəm, düşmənəm belə “ölü canlara”,

Gündən qaçıb həmişə kölgə axtaranlara...  
Onlar ortada yeyib, qıraqdasa gəzdilər,  
Namusu xərcləməkdən onlar çəkinməzdilər.  
Onlar orta yol tutub nə “hə”, nə “yox”, – dedilər.  
Havaya nə “istidir”, nə də “soyuq”, – dedilər.

Onlar ölçüb-biçdilər hər bir şeyi dərindən.  
Özgəsini qorxudub hürkdülər özlərindən.  
Onlar qazdan ayıqdı...  
Onlar havaya baxdı...  
Gah yağışa, gah qara, gah qışa, gah bahara,  
Gah axşama, gah da ki, səhərə dəm tutdular.  
Özlərini düşünüb özgəni unutdular.

Səslərdən səs aldılar, öz səsləri olmadı.  
Yaşadılar ölü tək, nəfəsləri olmadı...  
Getdilər iş dalınca, ürəkləri getmədi...  
Gəzdilər... Hey gəzdilər.  
Ayaq səslərinisə tək özləri eşitdi,  
bir kimsə eşitmədi...  
Atlarını daşlığa salıb səyirtmədilər,  
Adları kişi oldu,  
ömürdə bircə kərə kişilik etmədilər.

Onlar öləndə belə kimsə xəbər tutmadı.  
Bu səssiz, küysüz ölüm kimsəni ağlatmadı.  
Çoxdan olmuş zənn edir, axı, hamı onları.  
Diri ikən, sağ ikən,

Öz səsi olmayanın ölümü səssiz keçər.  
Min-min dəfə ölənin matəmi yassız keçər.

Qardaş, min duygu ötsün ürəyindən bir anda:  
Sən qırmışma güləndə, inləmə ağlayanda.  
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək, gül.  
Gülsən də, ağlasan da tamam doysun qoy könül.

Yaşamaq istəmirəm sürünbə dizin-dizin,  
İstəyirəm ən uca zirvələrə mən qonam.  
Xəsif sakitliyini neyləyirəm dənizin.  
Onun qasırğasına, dalğasına vurğunam.  
Qoy döysün yağış məni, boran məni, qar məni,  
Həyatın boranları daim yaşadər məni.

İstəmirəm həyatım sakitcə bir otaqda  
gəlib-keçsin lal kimi...  
İstəyirəm döyüşəm qayaların başında  
düşmənlə qartal kimi.  
Bağcadakı arx kimi ötüb həzin nəgmələr,  
axmağı istəmirəm.  
Səyyah olub həyata seyirçi bir nəzərlə  
baxmağı istəmirəm.  
Çağlamaq istəyirəm dağda şəlalə kimi,  
Səpilmək istəyirəm çöllərə lalə kimi.  
Dərya olub, nəhr olub, çalxanmaq istəyirəm,  
Göylərdə ulduz kimi mən yanmaq istəyirəm.  
Şığımaq istəyirəm başsız küləklər kimi,

Bəslənmək istəyirəm bütün ürəklərdə mən  
arzu-diləklər kimi.  
Bir rəngi yox, göylərin min rəngini sevirəm.  
Bir gülü yox, güllərin çələngini sevirəm.  
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm;  
Həyatı həyat kimi yaşamaq istəyirəm,  
Yaşamaq istəyirəm!

## ÖMÜR

Deyirlər, çox azdır yüz il, əlli il,  
İnsana bir ömür kifayət deyil.  
Hələ isitməmiş öz yerimizi  
Ölüm cəllad olub haqlayır bizi.

Deyirlər, şirindir dadı dünyanın,  
Kaş iki olaydı ömrü insanın.  
Nola, çalışsaydıq ömrün birində,  
Sonra aylənəydik biz digərində.

Hərə öz ömrünə bir cürə baxmış,  
Hərə bu dünyani bir cürə anlar.  
Cahanda bəs nədən zövq alacaqmış  
Zəhmətin özündən zövq almayanlar?

Yüz-yüz ömür belə azdır doğrusu  
Bir ömrü insana az sayanlara.  
Haramdır bu hava, haramdır bu su  
Əylənmək eşqilə yaşayanlara.

Yaşamaq, yanmaqdır, yanasan gərək,  
Həyatın mənası yalnız ondadır  
Şam əgər yanmasa, yaşamır demək  
Onun da həyatı yanmağındadır.

Ömrü az olsa da, qartal yenmədi  
Dedi, səmalarda öz oylağım var.  
Ömrün azlığından gileylənmədi  
Ömrü insan kimi başa vuranlar.

“Bu dünya beş gündür”, –  
deyib hər yerdə  
Sağ ikən qəbirdə uzanan da var.  
Öz alın tərilə bircə ömürdə  
Yüz insan ömrünü qazanan da var.

## ANAM ÖLDÜMÜ

Nə tez əllərini üzdün dünyadan,  
Baləni tək qoyub hara getdin sən?  
Necə yox olurmuş bir anda insan,  
Elə bil dünyada heç yox imişsən.

Günəş qürub etdi ...  
otaq qaraldı,  
Bir anda yox oldun sən xəyal kimi.  
İndi düşünürəm: Səndən nə qaldı,  
Könlümdə xatırən qara xal kimi.

Bizi boy-a-başa yetirdin, ana  
Bizsə borclu bildik hər zaman səni.  
Sən məni dünyaya gətirdin, ana,  
Mənsə yola saldım dünyadan səni.

Sən mənə beşikdə laylay çalmışan  
Bu gün laylay çalım sənə məndəmi?  
Sənin şirin-şirin laylalarını  
Mən sənə qaytarım cənazəndəmi?

“Yuxun şirin olsun” – deyərdin mənə,  
“Yuxun şirin olsun” – deyimmi sənə?  
Gərək mən başına dönəm-dolanam,

Məni həyat üçün yatıran anam,  
Söylə ölümçün  
Necə yatırırm  
Səni mən bu gün?  
Bu necə dünyadır, anlamırəm mən,  
Cilvəsi cürbəcür, rəngi cürbəcür  
Dünən nəfəsilə səni isidən  
Bu gün buza dönüb, daşa dönübdür.  
  
Bu necə dünyadır,  
insan oğlunun  
Xəyalı göydədir, özü yerdədir,  
Sağ ikən ciyində həyatın yükü,  
Öləndə cəsədi ciyinlərdədir...  
Bu necə dünyadır, bu necə dünya,  
Ölümü həqiqət, həyatı röya.  
  
Dərdimin, qəmimin səndin ortağı,  
Niyə üz döndərdin, bəs niyə məndən?  
“Dərdin mənə gəlsin!” – deyərdin axı,  
Niyə dərd caladın dərdimə bəs sən?..  
  
Anam, heç kəs səni incitməyibdir,  
Mən səni,  
mən səni incidən qədər.  
İndi kimə açım dərdimi bir-bir,  
Kim mənim dərdimə yanar sən qədər?  
Evin hər küncündə görünür yerin.

Gözlərim axtarır səni, ay ana,  
“Nənəm hanı?” – deyir körpə Azərin,  
Ona nə söyləyim, nə deyim, ana?  
Bilmirəm, bilmirəm bu ölüm nədir,  
Həyat var ikən?

Nəfəsin, ay anam, hələ evdədir,  
Özün yer altında daşa dönmüşən.

Bu gün yeddin oldu...

anam, yeddi gün,  
Bizimlə bərabər ağlar otaqlar.  
Sənə,

yalnız sənə,  
sənə deməkçün  
Könlümdə nə qədər mənim sözüm var.

“Kimləri çağırıq bu gün yeddiyə?”  
Xalalar, bacılar soruşur məndən.  
Anamdan soruşaq, o bilər deyə,  
Sənin otağına üz tuturam mən.

Anam, tapşırıldın ana torpağa,  
Bu ölüm, sinəmə çəkdi dağ mənim.  
Sən mənim arxamda bənzərdin dağa,  
Elə bil arxamdan uçdu dağ mənim.

Qızımın adıdır sənin öz adın.  
Bu da göz dağıdır mənə bu gün də.  
Son dəfə sən mənə baxıb ağladın,

Surətim məzara getdi gözündə...  
Ömrü başa vurdun altmış yaşında.  
Altmışın üstündə durub yaşın da.  
Artıq sənin üçün dayanan zaman  
Mənimcün dolanır...  
Gün olur axşam.  
Vaxt keçir, sən məndən uzaqlaşırsan,  
Mən sənə günbəgün yaxınlaşırıram.

## HƏYAT SƏN NƏ ŞİRİNSƏN

Səndən doymaq olarmı,  
həyat sən nə şirinsən!  
Ancaq hamının deyil,  
Sən həyatın qədrini  
yalnız bilənlərinsən!..  
Özünü bu dünyada  
heç kəs qonaq sanmamış,  
Ancaq ömrün özü də  
bərabər paylanmamış.  
Ömür payلانan zaman  
görün kimə nə düşdü  
Üç yüz il boz qarğaya,  
on il şahinə düşdü.  
Həyat sən nə şirinsən,  
kim səndən doydu getdi?  
Gedənlər bu dünyada  
qəlbini qoydu getdi.  
Dünən qoca bir qarı  
dilində ahu-zarı.  
“Bu dünyanın əlindən  
gəlmışəm zara” – dedi.  
“Ölmürəm ki, biryolluq  
canım qurtara” – dedi.  
Ürəkdənmi söylədi  
o, bu sözü görəsən?

Xeyr, inanmiram mən!  
O yana-yana dedi:  
Dili söyləsə də,  
ürəyində o dərhal  
“Lənət şeytana!” – dedi.  
  
Həyat, sevincin qədər  
əzabın da şirindir,  
Səni mənalandırın  
o keşməkeşlərindir.  
İki yüz il yaşadı  
ləzzət içində Loğman,  
Yenə möhlət istədi  
ölürkən Allahından.  
Yatırıldı göy çəməndə,  
çatdı ona Əzrail.  
Söylədi: – İki yüz il  
ömür sənə bəs deyil?!  
  
Mən canını almağa  
gəlmışəm, nə sözün var?  
Loğman dedi: – Sözüm yox,  
aldiğini gəl apar.  
Ancaq mənə macal ver  
bircə anlıq əcəldən,  
Gəl canımı burda yox,  
o çəmənlikdə al sən.  
Əzrail razılaşdı...

Ayağa qalxdı Loğman  
 Yeridi,  
 Daş asıldıancaq ayaqlarından,  
 Asta-asta yeriyib çatdı dediyi yerə.  
 Loğman baxdı göylərə,  
 Loğman baxdı yerlərə  
 Bu son baxışı ilə üstündə iki yüz il  
 Yaşadığı cahanla vidalaşdı elə bil...  
 Özü vidaslaşda, gözü qaldı cahanda  
 O düşündü bu anda:  
 "Nə görmüşəm dünyada  
 bu dünyaya gələndən?  
 Ah... elə bilirəm ki,  
 dünən doğulmuşam mən.  
 Ömrümü verdim bada,  
 Nə görmüşəm dünyada?"

Loğmanın gözü bu an  
 bir gülə dəydi durdu.  
 Ürəyini quş kimi gülə doğru uçurdu.  
 "Ah... onu kim üzəcək,  
 bircə biləydim, – dedi.  
 O gülü də iyəlyib  
 sonra ölüydim", – dedi.  
 Ancaq, ancaq nə fayda...  
 Yetişmiş artıq əcəl,  
 Loğman dedi:  
 – Hazırıam, al canımı indi sən,  
 Əzrail dedi:

– Ancaq agah eylə məni sən,  
 Ölüm üçün nə fərqi  
 bu çəmən, ya o çəmən?  
 Neçin məni qoymadın  
 orda alım canını?  
 Loğman dedi:  
 – Həyatın şirin olur hər anı  
 Ordan bura gəlincə  
 bir az ömür qazandım,  
 Onu da bu dünyadan  
 özümə fayda sandım.

Qoca öldü... Dedilər:  
 – Yaranan bir gün olər.  
 Nəvələri çəməndən həmən gülü üzdülər,  
 Loğmanın qəbri üstə qoydular,  
 Titrədi gül,  
 Gülün ətri ilə doldu  
 bütün çayır, bütün çöl.  
 O, ətriylə saxladı yolcuları yolundan,  
 Torpağın altındasa  
 bunu duymmadı Loğman.

Həyat sən nə şirinsən,  
 kim səndən doydum getdi?  
 Gedənlər öz qəlbini  
 dünyada qoydu getdi.

Səndən doymaq olarmı,  
çoxun, azın da şirin.  
Həyat qışın da şirin,  
həyat yazın da şirin!  
Cürbəcür yazılar var  
ömrün varaqlarında...  
  
Həyatımın qayğısız,  
fərəhli anlarında  
qədrini bilməmişəm.  
Hələ nə var ki...  
“ömrüm qabaqdadır” – demişəm.  
Otuzdan adlayınca,  
gündə otuz min kərə  
Başımı yellədirəm hədər keçən illərə.  
Səndən doymaq olarmı,  
həyat, sən, nə şirinsən!  
Ancaq hamının deyil,  
Sən həyatın qədrini  
yalnız bilənlərinsən!

## BİR SALAMA DƏYMƏDİ

Bu gün mən səni gördüm,  
Salam vermək istədim,  
Üzünü yana tutdun.  
Söylə, illərdən bəri  
Qəlbimizin bir duyub  
Bir vurduğu illəri,  
Axı, nə tez unutdun?  
Beş ildə gözümüzdən  
axan o qanlı sellər,  
Bir salama dəymədi?  
Həyəcanla, fərəhlə,  
qəmlə dolu o illər  
Bir salama dəymədi?  
Heç üzümə baxmadan  
yanımdan necə keçdin?  
Sən eşqin salamını  
qorxuyamı dəyişdin?  
Yoxsa sən öz əhdinə,  
ilqarına ağ oldun?  
O qədər yaxın ikən,  
bu qədər uzaq oldun.  
Şirin gülüşlərimiz,  
acı fəğanlarımız  
Bir salama dəymədi?

Qayğılı anlarımız,  
qayğısız anlarımız  
Bir salama dəymədi?  
Sən neylədin, bir düşün!  
Yalnız indi anladım:  
ah, sən daha mənimçün  
Əlçatmaz bir çiçəksən,  
Yaşanmış günlərim tək  
geri dönməyəcəksən!...  
Qop, ey tufan, əs, ey yel!  
Xəzəl olum, tökülüm  
Düz beş il ürəyimdə  
Bəslədiyim məhəbbət,  
bir salama dəymədi.  
Bir günlük həsrətimə  
dözə bilməyən, gülüm,  
Bəs nə oldu?  
Bu həsrət  
bir salama dəymədi?  
Getdin, dalınca baxdım,  
can ayrıldı canımdan,  
Sən necə etinasız  
ötə bildin yanımıdan,  
Ah çəkdir, başım üstə  
yarpaqlar əsdi, gülüm,  
Sənin qəlbin əsmədi.  
Geriyə də baxmadın!

Niyə sənin yolunu  
məhəbbətin kəsmədi?...  
Qazancımız de, bumu?  
Deyilməmiş o salam  
əlvidamız oldumu?  
Sən mənə zülm eylədin,  
mənə zülm yaraşır.  
Bir salama dəyməyən  
eşqə ölüm yaraşır.

## GÖR NECƏ GÜCLÜSƏN

Yatmaq istəyirəm... sənsizliyimi  
Yuxu dənizində batıram deyə.  
Yuxumsa kölgəni öz kölgəm kimi  
İzləyir, qısqanıb səni hər şeyə.

Yuxum qaçaq düşüb məndən yan gəzir,  
Yuxum küçələrdə sərgərdan gəzir.  
Həsrətin asılıb kirpiklərimdən.  
Yuxum da gəlmir ki, heç olmasa mən  
İtirim, batırm səni yuxumda.  
Məndən vəfaliymış sənə yuxum da.

Yuxum qaçaq düşüb yatamıram mən,  
Yuxum qorxub qaçıb fikirlərimdən ...  
Gəzmək istəyirəm ... sənsizliyimi  
Yollarda itirim, unudum tamam.  
Hara gedirəmsə, xatırən kimi  
Ağır bir yük ilə qarşılaşıram.

Səni itirmişəm,  
neyləyim ancaq  
Hər zaman, hər yerdə görünür yerin.  
Yox, dözə bilmirəm,  
dərd ondadır ki,  
Özündən ağırdır xatırələrin.  
Şirin xatırələr bir tikan kimi  
Yollara səpilib dəstəbədəstə.

Xatırən tikandır, çizir qəlbimi,  
Yoxluğun duz səpir yaramın üstə.

Yaddaşım elə bir günəş ki, gün ki,  
Dünəni nur kimi görürəm aydın.  
Deyirəm, yaddaşım elə ölsün ki,  
Mənə dünənim xatırlatmasın!

Gülmək istəyirəm ... ürəyimdəki  
Hönkürtü səsini batırmaq üçün.  
Bilmirdim, məhəbbət bir cəllad təki  
Mənim gülüşümü öldürmiş bütün.

Yandırıcı könlümü bu soyuqluğun,  
Var ikən, sağ ikən yox olmuşam mən.  
Gör necə güclüsən, sənin yoxluğun,  
Mənim varlığımı aldı əlimdən ...

Başında tufan var, könlümdə çovğun,  
Arzu da, fikir də qaldı yarıda,  
Gör necə güclüsən,  
sənin yoxluğun  
Mənə ögey etdi doğmaları da.  
Fərəhim, sevincim dünəndə qaldı,  
Dərdimdə, qəmimdə yaşırsan mənim.  
– Yoxluğun gör necə qələbə çaldı,  
Bu günüm ölüdür,  
yaşar dünənim!  
Çaldım öz könlümü ayrı simdə mən;  
İlişib qalmışam dünənimdə mən.

## BƏLİ, ƏSƏBİYƏM!

Mənə “əsəbisən” deyən – düz deyir.  
Mənim nöqsanımı demək istəyir.

Söz atdın ... Könlümdə qopdu zəlzələ,  
Bilmədim, nə zaman çıxdım özümdən.  
Toxundun könlümə üstəlik hələ  
Deyirsən, lal olum, qışqırmayım mən?

Dəmir dəmirdi ki, toxunsan əgər  
O da cingildəyər, o da səslənər.

Mən ki istəmərəm bir ürək sina,  
Əsəbiyəm, çünki həyəcanım var.  
Hardasa bir haqqın tapdanmasına  
Mən dözə bilmərəm, isti qanım var.

Mənə biganədir soyuqqanlılıq,  
Hər şeyə öz ölçüm, öz tərəzim var.  
Sənin qərəzinin mənə dəxli yox,  
Mənim öz görüşüm, öz qərəzim var.

De, necə od tutub alışmayım mən –  
Fikirsiz, məsləksiz ölü canlara?  
Bəli, əsəbiyəm, heç çəkinmədən  
Mənim əqidəmə toxunanlara.

Dünyaya gəlmışəm, qanam, anlayam,  
Ürəyim od tutub yanar, qanayar.  
Bəli, əsəbiyəm, çünki insanam,  
Mənim nifrətim var, məhəbbətim var.

Quzuya da bəli,  
Qurda da bəli?  
Deyirsən, olmasın baxışım mənim?  
Nöqsanım budursa əgər...  
deməli,  
Ancaq naxışımızdır yanlışım mənim.

## LARİSAYA

*1990-ci ilin qanlı 20 yanvar gecəsi  
rus qəsbkarlarının qəddarlıqla qətlə yetirdiyi  
13 yaşlı Larisa Məmmədovanın xatirəsinə*

On üç yaşlı körpə bala,  
Yazıq anan necə dözsün  
Bu kədərə, bu məlala?  
Məzarının baş ucunda  
kuklan da var.  
Bu gün layla çalmalıykən  
sən kuklana  
Kuklan sənə laylay çalar.  
Sən özün də kukla idin.  
Bu dünyanın əvvəlini, axırını  
Heç bilmədin.  
Kim kuklaya güllə atar?  
Atan oldu.  
İnsanlığı, mərhəməti,  
Ədaləti, həqiqəti  
Bir qərəzə satan oldu.  
Anan asmış dərs çantani,  
Məzarının baş daşına.  
Axı, niyə hay vermir sən.  
Səni dərsə haraylayan yoldaşına?  
Sənin adın dostlarının dil əzbəri.

Qızım, axı səni gözlər çoxdan bəri  
Açmadığın kitabların, dəftərlərin,  
Səni gözlər partandakı o boş yerin.  
Nə bərk oldu yuxun sənin?  
Ataların ah-naləsi,  
Anaların şivən səsi  
Sığmur göyə, sığmur yerə.  
Söylə, niyə oyanmadın  
Bu haraya, bu həşirə?  
Övladıydın iki xalqın.  
Bu dostluğa mən uydum,  
sən də uydun.  
Sən dostluğun simvoluydu.  
Bunudamı bu gün  
bizə çox gördülər?  
Elə bil ki, səninlə bir  
Bu dostluğu öldürdülər

## NƏ SƏN GÜLSƏN, NƏ MƏN BÜLBÜL

Bir qız qarlı qış günündə  
Dibçəkdə bir gül bitirdi.  
Qış fəslində gülə baxıb  
Ürəyinə yaz gətirdi.

Bu gül, əsl qızılğıldı –  
Ləçəkləri varaq-varaq.  
Tikanı bol, rəngi qızıl,  
Ətri yoxdu onun ancaq.

\*\*\*

Qonşuluqda bir oğlanın  
Qəfəsdə bülbülü vardi.  
Oğlan onun nəgməsilə  
Dərdlərini ovudardı.

Nə oldusa ... oxumadı,  
Susdu bülbül birdən-birə.  
Oğlan düşdü min fikirə.  
Qonşudakı qızılğıldən  
Xəbər tutdu oğlan bir gün.  
Bülbülü o gətirib

Qənşərinə qoydu gülün.  
Gül, bülbülü görən kimi,

Sığallandı,  
tumarlandı.  
Gözlərinə naz-qəmzədən  
Sürmə çəkib xumarlandı...

Oxumadı bülbül yenə  
Susub durdu, lal kəsildi  
Bu hal gülə açıq gəldi.  
Gül daha da şivələndi,  
Susub durdu bülbül yenə  
Həsrət qaldı bu dar qəfəs  
Nəgməkarın nəgməsinə.  
Bu inadı görünce gül,  
Rəngi soldu,  
Xəzan oldu  
Yumaq kimi tez yumuldu.

Yavaş-yavaş dilə gəldi  
Bu dəm bülbül  
Dedi: – Ey gül,  
məni tanı,  
Ürəyimdə qəm karvanı,  
Sən gülsənsə, etrin hanı?  
Demə susub nədən bülbül?

Yazım dönüb sazaq olub  
Köksüm başı dağ-dağ olub  
Vətənində dustaq olub  
Çox desə də, “Vətən”, bülbül.

Dibçəkdəsən, qəfəsdəyəm.  
Sən əlacsız, mən xəstəyəm.  
İndi özgə həvəsdəyəm,  
Ağlar zədən-zədən bülbül.

Zaman bizdən kam alıbdır,  
Daha ürək qocalıbdır.  
Bizdən ancaq ad qalıbdır,  
Nə sən gülsən, nə mən bülbül.

## TƏSLİM

Ayrılıq müsibət, ayrılıq zülümlü!  
Bu fani dünyaya indi, ay gülüm,  
Sənin varlığınla bağlanmışam mən,  
Ruhum qanadlanır hər “can” sözündən.  
Tapmışam, a gülüm, özümü səndə,  
Məstəm hisslerinin incəliyindən.  
Dünya dərdlərinindən incik düşəndə  
Yeganə təsəllim sənsən, təkcə sən.  
Özün bir yanasañ, eşqin bir yana,  
Səni hər dərdimə məlhəm bilmışəm.  
Bu zalim dünyanın əzablarına  
Sənə sevgim ilə üstün gəlmışəm.

## ÜÇÜNCÜ GÖZ - KÖNÜL GÖZÜ

Göy üzü damar-damar,  
Göydən yera nur damar.

Ha baxdım göy üzünə,  
Nuru görə bilmədim.

“Gözlərimin işığı bəlkə azalmış”, – dedim,  
Xalq hikməti heç zaman yanlış olammaz deyə  
Bir daha baxdım göyə.  
Gördüm, viziltilarla uçan bir anaş arı  
Qondu gül ləçəyinə.  
Düşündüm: “bu arının məramı nə, qəsdi nə?”  
Qızıl gül dilə gəldi  
(Ya mənə elə gəldi):

“Göydən enən o nuru görə bilməkçün sənə  
Üçüncü göz gərəkdir,  
Göydən enən nur seli yerdə çiçək-çiçəkdir,  
Gözəlliklər önündə bu an heyrətdəyəm mən.  
Çıxmaq da mümkün deyil, gördüğüm gözəlliyyin  
Sırı cazibəsindən.

Gözəlliyyə heyrətim başqa göz verdi mənə,  
Görmədiyim nuru da o göz göstərdi mənə,  
Anladım, üçüncü göz mənim könül gözümdür.  
O göz ilə baxanda gecə də gündüzümüzdür,  
O göz ilə baxanda mən yalnız üzü deyil,  
Həm də özü görürəm.  
Birə baxıb o birin arxasında gizlənən

Onu, yüzü görürəm.  
O göz ilə baxanda  
Daşda da, torpaqda da,  
Otda da, yarpaqda da,  
Düzəndə də, dağda da,  
Qarada da, ağıda da  
Mən özəyi görürəm.

Bu günə baxmaq ilə gələcəyi görürəm.  
O göz ilə baxanda, bir gizli sırr görürəm.  
Hələ misralanmamış nəğmə, şeir görürəm.  
Bir nəğmədir, şeirdir bu dünya başdan-başa  
Könül gözüylə baxsan.  
Könül gözün yoxdusa, bu hikmətdən uzaqsan.

## GECİKMƏ

Mən həmişə bu gündən sabaha göz dikmişəm,  
Amma özüm-özümlə görüşə gecikmişəm.  
Qalaq-qalaq işlərim,  
Diklərim, enişlərim,  
Qələmlə dostluğumdan göyərən vərdişlərim  
Məni vuran gah yerə, gah da uçurdu göyə,  
Gecikdim ömrüm boyu özümlə görüşməyə.

İztirablar içində yox olsam da varımdan,  
Gecikmişəm yaz boyu isti göz yaşlarımdan.  
Su verib becərdiyim bəhərimə, barıma,  
Gecikmişəm içimdən doğan arzularıma.

Gecikmişəm həyatı həyatımdan ummağa,  
Gecikmişəm ən uca, ən müqəddəs hissimin  
Başına dolanmağa.  
Gecikmişəm, çoxunu əzabıyla bezdirən,  
Mənəsə qanad verən  
Hər qəmə yox, Allahın sevdiyi bəndəsinə  
Pay kimi göndərdiyi o möntəşəm qəmə də.  
Gecikmişəm uzaqda mələyən eşqimə də.

Macal da tapmamışam özümlə tək qalmağa,  
Özümdən küsdürdüğüm sınıq, qırıq qəlbimi  
Bir gün ələ almağa.

Vallah, özüm-özümə çata bilmirəm daha.  
Gizlən-qać oynayıraq, yol uzun, öz-özümü  
Tuta bilmirəm daha.  
O zaman ki, yorulub çəkilirəm təkliyə,  
Taleyimlə barışib, endirirəm başımı  
Amansız gerçəkliyə.  
Çəkirəm gündüzümün hesabını hər gecə  
Öz-özümlə gizlicə...  
Yanlış addımlarımı dərk edincə sonradan  
Minbir əzab çəkmişəm.  
Dünyaya gəlməkdə də, deyəsən, gecikmişəm...

## VİCDAN ŞAHİDLİYİ

Hərdən əzab satar, qəm alar məni,  
Mənim bu dünyada çox xatam olub.  
Səhvələr, qüsurlar, xatalar məni  
Yenidən yaradan öz atam olub.  
Xatalar üstündə boy atmışam mən,  
Özümü yenidən yaratmışam mən.  
Səhvimə, xatama hamidan qabaq  
Şahid də, hakim də vicdandır ancaq.  
Belə bir məqamda vəkil lal olur,  
Haqq kəsir, yalansa payimal olur.  
Şahidim, vəkilim, hakimim də mən,  
Qaçmaq mümkün müdür bu məhkəmədən?  
Vicdan şahidliyi! Könüllü dustaq!  
Özündən könüllü intiqam almaq!  
Vicdan şahidliyi! Bir hökmdar tək  
Özünə çəkdiyin öz sinə dağın.  
Vicdan şahidliyi! Özünü görmək, -  
Özünün özünə təslim olmağın.  
Özünü görməyən görməz özgəni,  
Sözünü anlamaz, özünü bilməz.  
Özünü bilməyən bilməz kimsəni,  
Əyriyə əyilər, düzə əyilməz.  
Şahidin, vəkilin, hakimin də sən,  
Qaçmaq mümkün müdür bu məhkəmədən?

## AĞ SAÇLAR, QARA SAÇLAR

Saçlarımı dən düşür, dən düşür, yaman düşür,  
Hər baxanda anamın, ürəyinə qəm düşür.  
Bu ağ saçlar, ay ana, səni dərdə salmasın,  
Saçımın ağılından qanın heç qaralmasın!  
Alişiram gecələr, masa arxasında mən,  
Saçlarım da ağarır, qəlbimin atəşindən.  
Sən demə ki balamın bəlkə gizli dərdi var,  
Vaxtsız ağaran saçın özgə bir aləmi var.  
Ölüm belə qəm deyil bu həyatı tuyana,  
Mən bu ağ saçlarımla öyünürəm, ay ana!  
Qara, şəvə saçları təbiət vermiş mənə,  
Mən güvənə bilmərəm onun bu töfhəsinə.  
  
Zəhməti həyatımın ilk bəzəyi sanmışam,  
Ağ saçları həyatda mən özüm qazanmışam.

## ALLAH

(“Fəryad” pyesindən)

İdraka yol açmış gecədən gündüzə ALLAH!  
Güldürməsən öz könlünü gülməz üzə ALLAH!  
Dünyaya şəfəqlər kimi tanım səpələnmiş.  
Qəlbin gözü yanmazsa görünməz gözə ALLAH!

ALLAH bilirik cismi deyil, bəs nədir ALLAH?  
Ən yüksək olan haqda, həqiqətdədir ALLAH!  
Dondunsa təkamülçə gözəllik qabağında.  
Dərk et, bu təəccübədə, bu heyrətdədir ALLAH.

Bildik, bilirik gizlidir insandakı qüdrət.  
Hər kəs onu fəhm etməsə acizdir o əlbət.  
İnsanın əzəl borcudur insanlığa hörmət.  
İnsanlığa hörmətdə, ləyaqətdədir ALLAH!

Fitrətdə yatır sözdə sözün öz yükü fikrin.  
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.  
Mən bir ağacam yarpağı sözlər, kökü fikrim.  
Sözlərdə deyil, sözlərdəki hikmətdədir ALLAH!

İnsan! Təpədən-dırnağa sən arzu diləksən.  
Nəfsində doyumsuz, fəqət eşqində mələksən.  
Zülmün üzünə haqq düyilən şilləni çək sən.  
Şilləndə möhürlənmiş o qeyrətdədir ALLAH!

Cahil enər alçaqlığa öz qəddədini yenməz.  
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.  
Zülmətdə, cəhalətdə, ədavətdə görünməz.  
İlqarda, sədaqətdə, məhəbbətdədir ALLAH!

## DÜNYANIN

Baş çıxarmaq həm çətindir, həm asan  
İblisindən, mələyindən dünyanın.  
Adəm satdı bir buğdaya cənnəti,  
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir, ürək geniş, söz açıq,  
Yaşamadım bir sevdamı yarımcıq.  
Əzab adlı dəyirmandan narın çıx,  
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün mələyən bir cüyürdüm,  
O təpədən bu təpəyə yüyürdüm.  
Niyə qorxum kəfənidən?  
Nə gördüm

Beşiyindən, bələyindən dünyanın?

Ey Bəxtiyar, zaman ömrü əridər,  
Ölümümüz axan vaxta borc ödər.  
Arxasınca palaz kimi sürüdər  
Bərk yapışsan ətəyindən dünyanın.

## DEYİLMİ?

Ömür başdan-başa, beşikdən-qəbrə  
Həyatın sevinci, qəmi deyilmi?  
Ölüm bir ömürlük iztirabların -  
Ağrının, acının cəmi deyilmi?

Mənəvi dünyaya qalxıb ucalmaq  
Qanadlı duyguya qismətdir ancaq.  
Beləysə, ömürdən, gündən kam almaq  
Hər kəsin arzusu, kamı deyilmi?

Keçir məqamlar da gündə yüz əldən  
Hansı gizli əldir pozan, düzəldən.  
Sənin güvəndiyin dünya əzəldən  
Əkilən, biçilən zəmi deyilmi?

Ayaqlar altında yer oldu tapdaq,  
Sırrini, məğzini bilmədik ancaq.  
Tapdıq etdiyimiz bu qara torpaq  
Əbədi mənzilin damı deyilmi?

Damımız üstündə gəzər, hey gəzər,  
Hərə ürəyincə bir mənzil bəzər.  
Torpağı sormaqdan etmədik həzər,  
Bu da ağlımızın kəmi deyilmi?

Ötəri mənzildə qədər hökm edər,  
Kimimiz bal içər, kimimiz zəhər:  
Əbədi mənzildə hamı – bir nəfər,  
Bir nəfər özü də hamı deyilmi?

## AĞIL BAŞQA, ÜRƏK BAŞQA

Bir-birinə bənzəsə də,  
Yel başqadır, külək başqa.  
Ətri də xoş, rəngi də xoş  
Gül başqadır, çiçək başqa.

Hər diki yoxuş bilmə, gəl,  
Hər meyi meyxoş bilmə, gəl.  
Hər uçanı quş bilmə, gəl  
Quş başqadır, böcək başqa.

Hər dərdinə ortaq mənəm,  
Hər ağrını tən bölənəm,  
Sən çekənsən, mən gələnəm  
Gəmi başqa, yedək başqa.

Haqqın yolu – öz yolumdur,  
Əyilməyən düz yolumdur,  
Xeyirlə şər sağ-solumdur  
Şeytan başqa, mələk başqa.

Bir diləyə mən calandım,  
Gah qazandım, gah talandım,  
Ömrüm boyu haçalandım  
Ağıl başqa, ürək başqa.

Dilək oldu mənim adım,  
Pərvazlandı qol-qanadım,  
Çatmadı səbrim, inadım  
Əməl başqa, dilək başqa.

## TƏKLİK

Xəyal gah dağdadır gah da aranda  
Gah göyə yüksəlir, gah enir insan.  
Otaqda bir saat tək oturanda,  
Yüz ilin dərdiyə yüklənir insan.

Elə bil divarlar gəlir üstünə  
Qulağın səslənir, qəlbin döyüñür.  
Alışib yanırsan sən öz tüstünə,  
Nidalar gözündə suala dönür.

İnsanı tez yorar düşüncələr də,  
Verib nəfəsini dərd udar insan.  
Özündən başqası olmayan yerdə,  
İnsan olduğunu unudar insan...

Bir günəş bəs edər, pərişan olma,  
Sənin yüz Kür qədər gözyaşın olsa.  
Min dərd hücum etsə, könül, sıxılma,  
Bir nəfər dərd bilən sirdaşın olsa.

Dünyaya gəlmədik biz əbəs yerə,  
İnsanıq insan da bizə gərəkdir.  
Bağatək qınına çəkilənlərə  
Ürək nə gərəkdir, dil nə gərəkdir.

Çay çaya qovuşmaz sular daşmasa,  
Ulduzun ulduzla ünsiyyəti var.  
Göydə buludlar da qoşlaşmama  
Nə ildirim çaxar nə yağış yağar.

Yol tapa bilərmi saz ürəklərə,  
Mizrab asta-asta telə dəyməsə?  
Çıxarmı qönçədən tək bircə kərə,  
Bülbülün nəfəsi gülə dəyməsə?

Öz el-obasını tərk etdiyindən  
Tək-tənha dolanır bayquş bu gün də.  
Kolların dibində tək bitdiyindən,  
Boynu büük olur bənövşənin də.

Od vurmasa qabda su daşa bilməz,  
Quş da tək qanadla dağ aşa bilməz.  
Kösöyün ikisi çöldə də yanar,  
Biri ocaqda da alışa bilməz.

Qəlbimdə min sözüm, min söhbətim var,  
Mən deyim, siz deyin, dil yorulmasın.  
Yığılın, yığılın başıma dostlar,  
Mənim bir günüm də sızsız olmasın.

Dostların qəlbidir yurdum, məskənim,  
Ürəkdə bir nisgil gərək olmasın.  
Sağlığım bir yana, a dostlar, mənim;  
Soyuq məzarım da heç tək olmasın

## **YAMAN DARIXMIŞAM...**

Yaman darıxmışam səninçün, yaman!  
Mən əsir düşmüşəm öz istəyimə.  
Nifrəti gizlətmək asandan asan  
Sevgini gizlətmək mahalmış, demə!

Haraylar yüksəlir könüldən yenə,  
Bu necə haraydı, bu necə haydı?  
Öhdəmdən gələrdim... Gözüm üzünə  
Qulağım səsinə darıxmasayıd...

Yaman darıxmışam... Bu nədir yenə  
Ağlim sağa baxır, ürəyim sola.  
Ürəyim dönübür göy göyərçinə  
Qonub sən gedəli sən gələn yola.

Yaman darıxmışam... Hər axşamçağı  
Arzumu günaşın telinə sardım.  
Əlimdə olsayıdı, mən darıxmağı  
Zamana ən uzun ölçü sanardım...

Yuxuma gəlmışdin... Qıṣıldığ künçə  
Danışdıq... Yel əsdi... Dağıldı dərd-qəm.  
Kölgəyə dönmüşdüm, səni görünçə  
Sənin işığında yox oldu kölgəm...

## **BELƏ GETSƏ...**

Bir sirdaş istayırik  
Qəlbimizi tuyacaq;  
Təmizsə – qəlbimizi  
Gəlin özümüz açaq.  
Açgöz yedikcə açar,  
Dilənçiyyə əl açar,  
Zənn etmə ki, tamahkar  
Axır bir gün doyacaq.  
Ucaldıqca biz endik,  
Düz yoldan geri döndük;  
Özümüzü düşündük,  
Özümüzü bizancaq.  
Qana həris zəlilər  
Sorduğunu az bilər;  
Belə getsə, ölülər  
Mürdəşiri yuyacaq.

## **GÖRDÜM**

Bol olsa meyvəsi, bol olsa barı,  
Əyilən budaqdan ibrət götürdüm.  
Başını dik tutan ədabazları  
Daim özündən də aşağı gördüm.

## **DÜNYAYA GƏLMƏMİŞ**

Yolum dar dalana dirənib artıq,  
Sağ-solum dağ-dərə, qarşım qaranlıq.  
Çaşmışam, ağlım da çatmır dadıma,  
Özüm hay verirəm öz fəryadıma.  
Düşdüğüm dalanın yoxmudur sonu?  
Dünyaya gəlməmiş hardan biləydim  
Dünyanın bu qədər puç olduğunu?

## AĞIL – GÖZ

Yerin layları kimi,  
Göyün qatları kimi  
Fikrim açılır hərdən  
Göz önumdə qatbaqat.  
Şeylərin ən kiçiyi –  
Atom zərrəcikləri,  
Ən böyüyü – kainat.  
O da gözlə görünmür,  
Bu da gözlə görünmür.  
Belə ötdü əsrlər,  
Təbiətin verdiyi  
Göz acizmiş nə qədər...  
İnsan o kiçikliyi,  
İnsan o böyükliyü  
Görməyə çox can atdı,  
Özünə göz yaratdı.  
O, mikroskop yaratdı,  
O, teleskop yaratdı.  
Çox ehkamlar dağıldı,  
Çox qurğular pozuldu.  
Bizim bu əsrimizdə  
Ağıl döndü göz oldu.

## HABİL SEGAHI

Kəmanə kamana toxunan zaman  
Tufanmı hayqırıldı, selmi çağladı?  
Bədbəxt bir qəribin ah-amanından  
Bəlkə, göy kişnədi, bulud ağladı?

Durnamı ayrıldı, öz qatarından  
Obamı dağıldı, elmi talandı?  
Zamanmı ayrıldı öz axarından?  
Əslimi hıçkırdı, Kərəmmi yandı?

Kamanın qolunda yatan xalların  
Hər biri qəm yurdu, hicran yuvası.  
Bir qolun üstünə cəm olub min-min  
Nəsimi üsyani, Vaqif nəvası.

Ondakı bu qüdrət, bu sərr nədir, nə?  
Əzabla, zillətlə doludur bu qol.  
Aylara, illərə, qərinələrə  
Bölünən tarixin yoludur bu qol.

O enən, o qalxan səslər, avazlar  
Yazbaşı dağların selidir bəlkə?  
Kamanın bağrında ağaran tozlar  
Yanan arzuların külüdür bəlkə?

Bu səs, sınaq üçün qüssənin, qəmin  
Könüllər evinə səyahətimi?  
Bu səs, ilk atamız qoca Adəmin  
Təklikdən gileyi, şikayətimi?

Bəlkə, susdurulan neçə dahinin  
Yaralı ruhudur bu səs, bu nalə,  
Danışmir... düşünür dərindən-dərin  
Sözsüz nəğmələrlə ağlayır elə.

Hər xalı bənzəyir bir yanar közə,  
Qıqlıcmı sıçrayır hər nəfəsindən,  
Bu səslər danışır bəlkə də biza  
Atəşlər yurdunun fəlsəfəsindən.

Deyirəm, bu səsi dinləyəndə mən,  
Niyə dəqiqələr dönüb il olmur?  
Bu səsin oduna, deyirəm, görən  
Niyə bütün səslər yanıb kül olmur?

Bu səsdən ürəyim oldu bir tika,  
Bağrımın başında yaradır bu səs.  
Ayın camalında qara bir ləkə,  
Lalənin köksündə qaradır bu səs.

Yox! Kardır qulağı kainatın da,  
Eşidə bilsəydi suya dönərdi.  
Sonsuz kainatın sonsuz qatında  
İşıqsız ulduz da şölələnərdi.

Bu ahmı, amanmı ucalır yerdən,  
Yer öz fəryadına özü bezdimi?  
Qoca Füzuli də bu nalələrdən  
Ney kimi bənd-bənd kəsilməzdimi?

Bu ağac parçası yanmayırl özü,  
Ancaq od-oqaqsız yandırır bizi,  
Odun atəşinə od şan-şan olur.  
Bu səsin oduna alışar su da;  
Ağac hər atəşə alışan olur,  
Bu niyə alışmır belə bir oda?

Habil! Ay insafsız, ürəyimizi  
Yandırıb yaxmaqda qəsdin nədir, nə?  
Niyə yandırırsan atəssiz bizi?  
Bu haqqı kim verib, kim verib sənə?

## KARUSEL

Fırlanır karusel bir təkər kimi.  
Daima fırlanan, dönən yer kimi.  
Fırlanır uşaqlar dəstəbədəstə.  
Kimi "at" belində, kimi "fil" üstdə.

Karusel fırlanır... Ötür xoş anlar.  
Uşaqlar əl çalır şadlıqlarından.  
Uşaqlar zənn edir, dayanıb onlar,  
Ancaq başlarına dolanır cahan.

Sevinin, uşaqlar, gülün, əylənin.  
Karusel dolanır,  
- dəyişir zaman.  
Hələlik cahanın başına siz yox,  
Sizin başımıza dolanır cahan.

Sevinin, uşaqlar, ömür gödəkdir,  
Həyat tumarlayır, oxşayır sizi.  
Hələlik dünya da götürəcəkdir  
Sizin nazınızı, şiltağınızı.

Karusel fırlanır...  
bir dəstə dumə  
Sanki dövrə vurub səfə düzülür.  
Atalar, analar uşaqlarının

Baxıb sevincinə sevinir, gülür.  
Bütün bu şənlikdən uzaqda ancaq  
Barmağı ağızında durub bir uşaq.  
Uşaqlar fırlanır... baxır onlara  
O gülür... Onun da dəyişir həli.  
Uzaqdan baxdıqça fırlananlara  
Fırlanır onun da fikri, xəyalı.

O da xoşallanır, həzz alır gendən.  
Duyur firlanmanın xoş olduğunu,  
Uşaq meydançaya tək gəldiyindən  
Yoxdur karuselə mindirən onu.

Ancaq o xoşbəxtidir...  
O qəlbə mən də  
Heyranam...  
Ey könül, düşün, düşün sən.  
O, həzz ala bilir özgəsinin də  
Həzzindən,  
zövqündən,  
səadətindən!...

## TƏYYARƏLƏR

*İsmayıł Şıxlıya*

Yerdən alıb öz gücünü  
Qalxar göyə təyyarələr,  
Məhəl qoymaz  
    nə yağışa,  
    nə küləyə təyyarələr.  
Uçuşu da əzəmətli,  
Duruşu da əzəmətli...  
Aşıb-daşar təyyarələr.  
Yerdə deyil,  
    göydə yaşar təyyarələr.  
Sərnişinə  
Vüqarından vüqar verir  
    təyyarələr,  
Günlərin yox,  
Saatların az ömründə  
Qütbləri birləşdirir  
Gecə gedir təyyarələr,  
Gündüz gedir təyyarələr.  
Məqsədinə,  
    mənzilinə  
dümdüz gedir təyyarələr.  
Eniş bilməz,  
    yoxuş bilməz,

Dolay bilməz təyyarələr.  
Nə burulmaz,  
Nə əyilməz təyyarələr.  
İçəridən alışmasa  
    bu sürətlə,  
    bu cürətlə  
Gedə bilməz təyyarələr.  
Özü kimi  
Ölümü də mərdanədir.  
Mənzilinə uça-uça,  
Qaça-qaça  
Öz içindən tez üzülər təyyarələr.  
Yavaş-yavaş olə bilməz.  
Öləndə də  
Birdən ölər təyyarələr.

## AZƏRBAYCAN OĞLUYAM

Azərbaycan oğluyam,  
Odu Allah sanmışam.  
Anam torpaq, Atam od,  
Mən oddan yaranmışam:  
Od kimi istiqanlı,  
Seltək dəliqanlıyam.  
Həyat qədər qədiməm,  
Torpaq qədər şanlıyam.

Od kimi yandıranam.  
Su kimi söndürənəm  
Məni yandırsalar da,  
Suda batırsalar da,  
Yenə mənəm, mən mənəm!

Köküm üstə bitmişəm,  
Şöhrətim var, şanım var.  
Mənim gələcəklə də  
Öz əhdi-peymanım var.

Azərbaycan oğluyam,  
At belində doğuldum;  
Zamanın qazanında  
Neçə dəfə dağ oldum.

Mənim damarlarımda  
Gur sellər çağlamlışdır.  
Anam cəngilər üstə  
Məni qundaqlamlışdır.

Azərbaycan oğluyam,  
Min ildir, öz adımin  
Keşiyində durmuşam,  
Silahım olmayanda  
Nifrətimi barıttək  
Qəlbimə doldurmuşam...

Hünər göstərməyincə  
Adsız yaşamışam mən.  
Dədəm Qorqud ad verdi  
Mənə öz hünərimdən.

Yoluma nur ciləyən,  
Qoluma qüvvət verən  
Eşqim, ustadım oldu;  
Adım doğdu hünərdən  
Hünərim, adım oldu.

Azərbaycan oğluyam,  
Yaşım adımdan qədim.  
Heç kəsin toyuğuna  
Ömrümdə “kış” demədim.

Kimsənin torpağında  
Gözüm yox; bilsin aləm  
Torpağımdan bir çərək  
Kimsəyə də vermərəm.

Mən bir qədim mahniyam  
Xallarımdır əlvan-əlvan.  
Musiqim – Qarabağdır,  
Sözlərimsə – Naxçıvan.

Bu torpaqda yaranmış  
Koroğlunun cəngisi,  
Qıratın üzəngisi!  
Özümə vurulmadım,  
Sevinc də görmüşəm mən,  
Sitəm də,  
dərd də,  
qəm də...  
Sabirin gözyaşıyla  
Özümə gülmüşəm də.

Çənlibeldən düşəli  
Cığırları dağıdıb  
Geniş yollar salmışam.  
Çənlibeldən də uca  
Dağlara ucalmışam.  
Ucalsam da günbəgün,

Dünənki son zirvəmə  
Bu gün yenə “az” dedim.  
Tarixin kölgəsində  
Daldalanan millətin  
Sabahı olmaz dedim!..  
Neyləyək ki... zamanın  
Uğursuz yollarında  
İkiyə bölünmişəm.  
İki başlı, bir qəlbli  
Bir bədənə dönmüşəm.

Həm Təbriz,  
həm Bakıdır  
Məkkəm, Mədinəm mənim.  
Pasportsuz yaşar bu gün  
İki Vətəni olan  
Azəroğlum,  
Qafarım,  
Əlim,  
Mədinəm mənim.

Balaş, biz ikimiz də  
Bir ananın oğluyuq,  
Biz ki, Azəroğluyuq.  
Hər ikimiz əzəldən  
Bir arzunun quluyuq.  
Elimiz də bir bizim,

Dilimiz də bir bizim.  
Vətənimiz bir bizim,  
Dünənimiz bir bizim,  
Olmuşuq bir Vətəndə  
Biz bu gün başqa-başqa.  
Bizim talelərimiz  
Bəs neçün başqa-başqa?  
Öz məsləkim,  
öz eşqim  
Daim məndən öndədir.  
Azərbaycan bayrağı  
Başımın üstündədir!..

Əqidəmin, eşqimin,  
Qanımın rəngi bayraq,  
Bütün arzularımın,  
Qızıl çələngi bayraq.

Hər şeydən bu dünyada  
Şərəf uca, şan uca,  
Zamanın yollarında  
Mən ki, səni tutmuşam,  
Daim başımdan uca!

## NƏSƏNSƏ, ÖZÜN OL

Siz ey bizdən sonra şeirə gələnlər,  
Bu çətin yollarda uğurlar sizə!  
Eşqiniz – gələcək, yaşınız – səhər.  
Qəlbiniz işiqlı, fikriniz təzə!

Mərd olun!  
Meydanda durun mərd kimi,  
Uymayın ötəri şöhrətə, ada.  
Bizim şeirimizin dünəni kimi  
Böyükdür, şanlıdır istiqbalı da!

Ehtiram olsa da, hamı əzəldən,  
“Sələfin yolundan mən uzaq!” – deyir  
Dünən atasına “önə bax!” – deyən  
Bu gün övladına “dala bax!” – deyir.

Biz öz atamıza deyərdik bir vaxt:  
“Unutma, hər günün öz hökmü var ha!..”  
İndi oğlumuza deyirik ancaq,  
“Gəl təzə nırx qoyma köhnə bazara!”

Zövqlər, duyğular dəyişir hər an,  
Gəldikcə, getdikcə nəsillər bir-bir.  
Əzəldən belədir, övladlarından  
Atalar həmişə gileyənlənidir:

“Ay həzarat, bir zəmanə gəlibdir,  
Ala qarğı şux tərlanı bəyənməz.  
Oğullar atanı, qızlar ananı,  
Gəlinlər də qaynananı bəyənməz...”

Atamız deyərdi bunu bir zaman,  
İndi biz deyirik övladımıza.  
Oğul o kəsdir ki, köhnə kitabdan  
Bu köhnə yazını, bu fərqi poza!

Ata o kəsdir ki, dayanıb öndə  
Övladın hissilə yaşaya bilsin,  
Övlad o kəsdir ki, çıyılarda  
Atanın dərdini daşıya bilsin.

Siz ey bizdən sonra şeirə gələnlər,  
Bu çətin yollarda uğurlar sizə.  
Eşqiniz – gələcək, yaşınız səhər,  
Qəlbiniz işiqli, hissiniz təzə!

Qaçan tez köhnələr bu təzəlikdən,  
Ancaq bir mətləbi deməliyəm mən:  
Sazımda eybəcər səslər uyduran  
Saxta xallar vuran cavanlar da var.

Özgənin hininə, “Qəsri-Süleyman”,  
Özünүn qəsrinə “hin” deyir onlar.  
Mənim beləsinə bircə sözüm var:  
“Yad yerin halvası çox şirin olar”.  
Qaçırsan, min illik ənənədən qaç!

Hər kəsə bənzəmə, sən təzə yol aç!  
Dediyin hər sözü duy dərin-dərin.  
Həyatda gördükün geriliklərin  
Demə ki, hamısı ənənədəndir!..  
Sən niyə arxanı köhnə sayırsan  
Qaçib öz atandan bəs bu nədəndir,  
Özgə ataları yamsılayırsan?

Gülmə öz köküna, ayıbdır sənə!  
Ot kökü üstündə bitər, unutma,  
Köhnə damgasını vurub atana,  
Özgədən özünə sən ata tutma!

Yadın köhnəsi də dilin əzbəri,  
Ənənən çıynınə niyə yük oldu?  
Anlaya bilmirəm, nə vaxtdan bəri  
Yadi yamsılamaq yenilik oldu?!

Bütün köhnələrə: – “Bu nədir?” – deyə  
Gülsək, nə qazanar bundan gələcək?  
Vətən də, millət də köhnədir deyə  
Bəlkə təzəsini axtarmaq gərək?

Onda kim deyəcək, kim, bizə yaxşı?  
Hər köhnə pis deyil, hər təzə yaxşı!  
Levə<sup>1</sup> nə deyirsən?

O qoca loğman,  
Özgə bulağmdan qətrə içmədi.  
Fövqəlbəşər oldu, ancaq heç zaman,  
Mujik paltarını o dəyişmədi!

<sup>1</sup> L. N. Tostyoya işarədir

“Təzə yol!” – deyib də qışqırmayın siz,  
Sənət aləmində yol birmi, yüzmü?  
Əsl sənətkarı yolsuz, cığursız  
heç gördünüzmü?

Yaz ilham deyəni, ürək deyəni,  
Yol özü dolanıb tapacaq səni,  
Qəlbini, beynini nahaq yorma sən!  
Amandır, özündən yol uydurma sən!

Yenilik xətrinə yazmaqdan çəkin!

İlhamdır yaradan sənəti, şeiri.

Yağmaq xatırınə yağan yağışın

Nə bağa xeyri var, nə dağa xeyri!

Qəlbinə, hissinə daim arxalan,

Bir də... əlvan səsli illərimizə.

Köhnə söz deməmiş ilham heç zaman

Hər qəlbin öz sözü təzədir bize!

Nəsənsə, özün ol! Təzəsən onda,

Sən köhnə olursan yamsılayanda!

Nəsənsə, özün ol, kökündən yapış!

Dünənə arxalan, bu gündən yapış!

## EKRANDA GÖRÜŞ

Oğul şəhərdədir –

anasa kənddə,

Görüşə bilmirlər bir məmləkətdə.

Ekranın önündə oturub ana

Fəxrlə, qürurla baxır oğluna.

Oğul şeir oxuyur: “ay anam sənə  
Canımı versəm də, bu azdır yenə...”

Oğul şeir oxuyur, ana dinləyir.

“Balam bir balaca sinixb” deyir.

## MEŞİN QAPILAR

Gözləmə otağında  
Saatlarla gözlərin  
Lal qapıya dikilər.  
Mənim nə çəkdiyimi  
Qapılar arxasında  
Mürgü döyənlər bilər.

Ürəyində böyüyür,  
Dodağmda kiçilir  
Sözüm də, sualım da.  
Ax!.. bizim ömrümüzün  
Görən neçə parçası  
Əriyib külə dönmüş  
Qapıların dalında?

Qapılar arxasmda  
Biz nə qədər durmuşuq.  
Neçə gözəl arzunu  
Siqar tüstülərilə  
Havaya sovurmuşuq.

Ax, sərt üzlü qapılar,  
İki üzlü qapılar  
Talelər həll olunur

Qapının o üzündə.  
Adamlar boynubükük  
Əyləşib mat-məəttəl  
Qapının bu üzündə.

Dindirsən gələr dilə  
Qapıların ağızına  
Səpilən tozlar belə.  
Onlar toz deyil, ancaq  
Qapılara toxunub  
Ayaqlarm altını  
Tökülən arzulardır.  
Ürəklərdə doğulub,  
Bircə “yox” kəlməsilə  
Yox olan arzulardır.

Bu bir kəlmə “yox”un  
Arxasında nələr var,  
Neçə əyilmələr var.  
O “yox” deyir, bu, yoxdan,  
O özü də xoşlanır.

Deyirəm  
Yaltaqlıq da,  
Qorxaqlığın özü də  
Elə burdan başlanır.  
Siz ey meşin qapılar,

Siz ey meşin qapılar,  
Sizin üzünüz soyuq;  
Sizdən ümidlə girib,  
Ümidsiz çıxan da çox.

Sizi təpiklərilə  
Vurub açan tapılar,  
Siz ey bağlı qapılar,  
Qaşqabaqlı qapılar!

## ÜMİD

Qorxmuram,  
düşmənim qoy min-min olsun.  
Neyləyər mənə?  
Şöhrət sənin olsun, ad sənin olsun,  
Ümid ver mənə!..

Ümid istəyirəm, mən ümid ancaq,  
Ümidlə qoyaram dağı dağ üstə.  
Nə şöhrət,  
nə mənsəb,  
nə dövlət, nə var.  
Ey könül, dünyadan sən ümid istə!..

Ümid arzularım qızıl naxşıdır.  
Deyərlər, yeməkdən ümid yaxşıdır.  
Deyək dənizdəyəm, sahil görünmür.  
Ümid mənimlidir, o, məndən dönür.

Sahilə can atıb çırpinır ürək.  
De, neyləyəcək  
Üstüma şığıyan ləpələr mənə?  
Ümid ver mənə!

İnamla ucaldıq anamız yeri,  
Biz möhtac olmadıq dosta, düşmənə.  
Dəmir çəpərləri, daş hasarları

Dışımla sökərəm, ümid ver mənə!  
Həsrət də, hicran da deyil qorxulu.  
Ümidlə açılar hər eşqin yolu!  
Bir il – bir an kimi görünər mənə.  
Ümid ver mənə!  
Həsrət – vüsal qədər xoş gələr mənə,  
Ümid ver mənə!  
İnam ver mənə!

Yaman darıxır,  
səfərə çıxır  
Mənim könlümdəki xəyallar yenə,  
Bələdçi yerinə ümid ver mənə.

Diləklər ümidlə birgə doğulsa,  
Yerin tərkində də ucalar insan.  
Arzumu tapmağa ümidim olsa,  
Mənzil başındayam, yola çıxmadan.

Ümidlə qoyaram dağı dağ üstə.  
Ey könül, özündən sən ümid istə!..

## ŞAİR – VƏTƏN

Arada-bərədə görürsən tez-tez,  
Deyirlər: “Nə coxdur şairlərimiz,  
Bunun qarşısını alaq biz gərək,  
Bize həkim gərək, mühəndis gərək...”

Mənsə deyirəm ki, şair bol olsun,  
Bütün doğulanlar şair doğulsun.  
Sənətkar sənətə amalla başlar,  
Şeirim – amalimdır, – desəm, yeridir.  
Şeir yazmasa da, əqidədaşlar  
Dünyanın ən böyük şairləridir.

“Şair coxdur” deyə gileyənməyin,  
Əlhəzər eləyin tüfeylilərdən.  
Yaxşı söz öündə siz də baş əyin,  
Şair ki, yiğmayır sözləri yerdən.

Şairi kimsəyə dəyişmərəm mən,  
Onlar hər cilvədə min sərr axtarır.  
İdrakım irişməz dərinliyindən  
Onlar söz axtarmır, fikir axtarır.

Onlar gecə-gündüz dərd, ələm çəkir,  
Bu ağrı gəlməsin çox yüngül sızə.  
Bəlkə də ən zəif, ən kiçik şair

Böyük vətəndaşdır Vətənimizə...

Şairin bədəni – bu ana torpaq,

Nəfəsi – xəzridir,

qanı – Kür, Araz.

Çox şey Vətənsiz də yaşayır, ancaq

Şeirsə Vətənsiz, elsiz yaşamaz...

Şairə vəzifə, rütbə nə gərək!

“Vətən”, “Vətən” deyir könül səsi də.

Vətəni sevməkdir, Vətəni sevmək,

Şairin ən böyük vəzifəsi də.

Ancaq... bəla onda, dərd ondadır ki,

Vəzifə xumarı gözünü örtən,

Vətəni pul kimi cibinə dürtən

Bir rüşvət düşgünü, rütbəli nadan

Durub kül üfürür gözlərimizə.

Vətəni sevməyin “qaydalarından”

Utanmaz-utanmaz dərs deyir bizə.

Vətəni sevməkdə nə qayda, qanun?

Vətən sevgisinin hüdudu varmı?

Ey nadan, ölçülər özünün olsun,

Məhəbbət ölçüyə, həddə siğarmı?

## RİYAKAR

Mənim övladıma ana dilində

Dərs deyən “ağılı” müəllimə bax.

“Vətən”, “Vətən” deyir, öz övladını

Əcnəbi dilində oxudur ancaq.

Özgəyə: “Dilini öyrən!” – deyirsən,

Özünsə... Bu dili bəyənməyirsən!..

Nə deyək bu miskin riyakarlığı?..

Yoxsa, öz qızını bəyənmir bağa?..

Bir nədir, beş-altı dil bilsin gərək,

Bizim sabahımız – körpələrimiz.

Vətən dilinə də dodaq bützməyək,

Burdan ayaq açıb, yola çıxaq biz.

Evdə ayaq açır əvvəlcə hər kəs,

Sonra uzaqlara düşür qədəmlər.

İlkini bilməyən sonunu bilməz,

Evdən üz döndərən çöldə vərəmlər.

“Əvvəl evin içi” demişlər nədən?

Sən çölü bilməzsən, içi bilmədən.

Yaxşı bilmək üçün özgə bir dili

Əvvəl öz dilini yaxşı bilməli.

Niyə özümüzü ögey sayaq biz?

Niyə atamızı tanıtmayaq biz?

Özgəni sevirsən?

İnanmiram mən!

Özünü sevməyən özgəni sevməz,

Vətənin dilinə gərəksiz deyən

Vətənin özünü necə sevir bəs?

Üzünə dursayıdı yediyin çörək,

Rəzil olduğunu özün qanardın.

Dilimi dansayıdım mən də sənin tək

Sən kimə dərs deyib pul qazanardın?

Vətən qeyrətini çəkməyən oğul

Həm özünə yükdür, həm özgəsinə;

Bu dildə dərs deyib qazandığın pul,

Yediyin çörək də haramdır sənə!

Böyük balanı da sən özün təki,

Denən, özün yaşa, aləm yox olsun.

Namus olmasa da keçinər, təki

Dilin uzun olsun, qarnın tox olsun.

Səninçün dünyaya dəyər, a nadan,

Bir anlıq ötəri könül xoşluğun.

Min dəfə kiçikdir atalığından

Sənin insanlığını, Vətəndaşlığını!

## "ANAMIN KİTABI"

*Böyük əməlpərvər, böyük vətəndaş*

*C. Məmmədquluzadənin əziz xatirəsinə*

"Anamın kitabı!" – oxudum bir də,

Bu günüm dünənlə gəldi, görüşdü;

Cəlinin çaldığı sarı simlərdə

Qədim bir təmsil də yadına düşdü:

Xərçəng – arabanı çəkir quruya,

Ördək – buludlara, Kor balıq – suya...

Araba tərpənmir ancaq yerindən,

Sənin timsalılmış bu hal, ey Vətən!

Talandı bir zaman dövlətin, varın...

Varlıykən əl açdın sən özgələrə.

Yadlar yox,

Səni də öz övladların

Çəkdi üç tərəfə, çəkdi üç yera.

Ana ümid oldu doğma övlada,

Övlad bel bağladı yadlara yalnız.

Övlad bilmədi ki, qonşuya, yada,

Göz dikən qalacaq şamsız, cırqsız.

Bu doğma torpaqda doğulub onlar,

Dedilər, biz hara, bu torpaq hara,

Doğma kitablara yad olub onlar

Ümid bağladılar yad kitablara.  
Anamın kitabı çatdı imdada,  
Dedi: “Özünə bax, əl açma yada;  
Vaxt çatıb uzağı, yaxını tanı,  
Bil, sənin əvvəlin, axırın nədir,  
Vətən xəstədirsa, onun dərmanı  
Kənarda deyildir, öz içindədir...”

Ananın kitabı!

Tarixdən qədim,  
Çiçəkdən – təzə-tər,  
Göylərdən dərin.  
Ayağı altında torpaq görmədim  
Anadan üzünü çevirənlərin.

Bu böyük mətləbi bilmədik bəzən,  
Bizi bölə-bölə çəkdilər dara.  
Əl çəkib müqəddəs atəsimizdən  
Yüz illər baş əydik yad kitablara...

Tapdandı anamın şərəfi, şanı,  
Bizdən sərvət alıb söz gətirdilər.  
Bu boyda ölkəni – Azərbaycanı  
Bir ərəb qızına cehiz verdilər.

Məni bağışlasın Şəhriyarında,  
Otuz il özgəyə “bəradər” dedi.  
Öz doğma yurdunda, öz diyarında

Doğma anasına o, “madər” dedi.  
Elə ki, yumruğu yerə dirəndi,  
Dərhal yada düşdü doğmaca kəndi.  
Bunlar nağıl deyil, tarixdir, ancaq  
Tarixin hökmünə, könül, yaxşı bax!

Gəl bilək, insanmı, zamanmı haqsız,  
Gah ona, gah buna biz yamaq olduq.  
Kiçik komamızı qoyub çıraqsız,  
Özgənin qəsrində biz çıraq olduq.

Bu böyük dəndləri düşündü Cəlil  
Onu qorxutdular, öz amalından  
Nə bezdi,  
nə küsdü,  
nə döndü Cəlil!  
O da bu günlərə ümid bağladı,  
Ayıldıb atımı, bir ürək kimi  
Milyon ürəklərdə döyündü Cəlil!

## MƏNƏ NƏ VAR

*“Bizdə bu soyuq qanları neylərdin, ilahi?”*

*M. Ə. Sabir*

“Mənə nə var?!” – dedin.  
Düzmü dedin sən?  
Birləşir axırda ən uzun yollar.  
Kənarə çəkilmə, bil ki, bu gündən  
Bu gün mənə varsa, sabah sənə var.  
Daşqın böyrü üstə yıxsa bir dağı,  
Yanındakı dağ da əyiləcəkdir.  
Bu gün yeyilirsə birinin haqqı,  
Sabah da səninki yeyiləcəkdir.

Buzdan soyuq olar ilanın qanı,  
İnsansan!

O isti qanın bəs hanı?  
De görək, sən necə baxa bilirsən  
Gözünün önündə tapdanan haqqı?  
Nədən alışmayır bədənin, nədən,  
Haqsız məşəl tutub o yanın haqqı?  
Necə insan deyim, necə mən sənə?  
Qoy övlad deməsin bu Vətən sənə!..

Əgər adamsansa... sev adamları,  
Demə, bu dostumdur, o düşmənimdir;  
Demə, əzizimdir ev adamları,  
De, mən bu xalqınam, xalq da mənimdir.  
Demə, daş yayınıb qardaşa dəydi,  
Mən elə bildim ki, daş daşa dəydi.  
Yurdun o başında yıxılan kəsin  
Ağrısı qəlbində gərək göynəsin!

Ən böyük dəryanın birdir sahili,  
Onu hər tərəfdən döyər dalğalar.  
Bir böyük Vətəni, bir böyük eli  
Tarımar eləyər “mənə nə var”lar.

Ağaclar qatarla cərgələnibdir.  
Onlar bir-birindən çox uzaqdadır.  
Budaqlar, yarpaqlar görüşməsə də  
Kökləri bir yerdə, bir torpaqdadır!

## MƏNİM ANAM

Savadsızdır,  
Adını da yaza bilmir  
Mənim anam...  
Ancaq mənə,  
Say öyrədib,  
Ay öyrədib,  
İl öyrədib;  
Ən vacibi:  
Dil öyrədib  
Mənim anam...

Bu dil ilə tanımışam  
Həm sevinci,  
Həm də qəmi...  
Bu dil ilə yaratmışam  
Hər şeirimi,  
Hər nəğməmi.

Yox, mən heçəm,  
Mən yalanam,  
Kitab-kitab sözlərimin  
Müəllifi – mənim anam!..

## İKİ KOR

Bir kor tanıyıram, gözü korsa da,  
özü kor deyil.  
Bəzən qəm odunda qovrulursa da,  
Ağlına, hissinə o nankor deyil.  
Gecəli-gündüzlü yazır, oxuyur.  
Ağlinın gözüylə o görür, duyur.  
  
Ancaq... biri də var...  
kor deyilsə də, gözü görməyir.  
Dostu göz öündə öldürüsə də,  
görmədim deyir...

Yaxşıya ortaqdır, yamanı görmür,  
O, saata baxır, zamanı görmür.  
Fikrini, hissini ucadan deməz,  
Bəzən gördüğünü görmək istəməz.

Gözləri görməyən kor deyil hələ,  
Görmək istəməyən kordur, deyərdim.  
Belə müqəvvaya, belə cahilə  
Həyatın özü də gordur deyərdim.

## SƏHƏNDƏ MƏKTUB

Səhənd, sözlərindən odlar töküldü,  
Oxuduq şeirini göz yaşlarıyla.  
Ata malı kimi yarıya böldü,  
Qardaş eyni dərdi qardaşlarıyla.

Yazdırın, eyni dərdi yaşayaq bahəm,  
Qardaş qardaşıyla həmfikir olar.  
Sənin düşüncəndi mənim düşüncəm,  
Dəndlər bir olanda fikir bir olar.

O acı fəryadlar, şirin nəfəslər  
Mənim də könlümün ahı, naləsi!  
Qardaşım, Təbrizdən gələn bu səslər  
Bakının səsidir, Bakının səsi!

Deyirsən, yarıya bölünənlərin,  
Dərdini dünyada bir bilməyən yox.  
Biz də bölünmüüşük, ancaq bu dərdi  
Uca kürsülərdən heç bir deyən yox.

Yıxılar kənardan itələnənlər.  
Təkanı yaradaq özümüz gərək.  
Yenə də olarıq “həmən xak”<sup>1</sup> əgər,  
Biz öz içimizdən itələnməsək.

<sup>1</sup> Fars şairi Sədinin “Həmən xakəm ki, həstəm” (Həmən torpağam ki, varam) misrasına işaretdir.

Xırda təpələri sellər oyanda,  
Əsər bu həmləyə dağlar da zağ-zağ.  
Biz də dərdimizə ağlamayanda,  
Bizim yerimizə kim ağlayacaq?

Günahkar tutmayaq burda heç kəsi,  
Dərilib ayrıldıq biz qonça-qonça.  
Ana da süd vermir, ciyərparası  
Nalələr qoparıb ağlamayınca.

Deyirsən, salama cavab almadın,  
Bulud toqquşmasa, buluda neylər?  
Mənim öz adımdır sənin öz adın,  
Odu su keçirər, od oda neylər?

Mən dizimə döyüb zar-zar ağladım,  
Çöllər gözyaşından gölmə-gölmədi.  
Qranit dağları dələn fəryadım,  
Tək Araz çayını aşa bilmədi.

Yüz il, yüz əlli il ağladıq əbəs,  
Ancaq ərimədi sinə dağları.  
Qardaş, bilmədik ki, gözyaşı dəlməz,  
Arzunun öündə duran dağları...

Dünyada hər şeyin bütövü gözəl,  
Yarımçıq səadət düşmənin olsun.  
Mənə qəm versən də, yarı bölmə, gəl,  
Sevinc verirsənsə... qoy yəqin olsun.

Hamlet doğru deyib: "Ya öl, ya da ol!"  
Ey!... Yarı canıyla demə ki, varsan.  
Qəmin də tammı istəyən oğul,  
Bəs yarı Vətəndə necə yaşarsan?

Hanı?..

Sormadılar – bəs yarı canım?  
Niyə ucaltmırısan üşyan səsini?  
Hələ görməmişik, Azərbaycanın  
Bir yerdə, biz bütöv xəritəsini...

## ŞAİRLƏR

Şairə heykəllər qoyulan zaman,  
Deyirlər, ona bax, nə bəxtəvərmış.  
Ancaq demirlər ki, mən yaşayırkən,  
O öz sinəsini masaya gərmiş.

O keçib canımdan ömrə qiyanda  
Sənin nəşələrin aşib-daşırı.  
O ki yaşamırıdı, sən yaşayanda  
Sənin yerinə də o alışırıdı.

Dəryanın dibindən çıxmamış hələ  
Tanımaq olmayırlı mərcanı, dürrü.  
Sən həsəd aparma o daş heykələ  
Ömürdən sonradır onların ömrü.

Şairlər, şairlər, bircə söz üstə  
Sübħədək yaxdırınız ürəyinizi.  
Sizi görmədilər heç vaxt diz üstə –  
Qəribə yaradıb təbiət sizi!

Hamidən gec yatıb qalxdınız erkən  
Ağardı dan yeri gözlərinizdə.  
Min əzab çəkdiiniz siz yaşayırkən  
Ölüb yaşadınız sözlərinizdə.

Zamandan-zamana əqidənizi  
Keçirib yaşıtdı nəgmələriniz;  
Adı bir uşaq da aldadər sizi –  
Xəyal dünyasında yaşadınız siz.

Bir kam almadınız siz ki, doyunca,  
Sizə xoşbəxt deyən tanımır sizi.  
Heç kəs çəkə bilməz ömrü boyunca  
Sizin bircə gündə çəkdiyinizi.

Dünyanın əlindən dad çəkən zaman  
Xəyal kölgəsində daldalandınız.  
Şahların, çarların saraylarından  
Alçaq daxmaları uca sandınız.

Ölümən, sürgündən qorxmayıb əsla  
Yanıb özünüyü oda atdınız.  
Ürək qarınızla, amalınızla  
Zindanlar küncündə söz yaratdınız.

Təqiblə gəldiniz daim döş-döşə  
Yolunuz haqq yolu, həqiqət yolu.  
Bu da qəribədir, sizin həmişə  
Cibiniz boş oldu, qəlbiniz dolu.

Sözünüz, qəsdiniz çıxdı sınaqdan  
Ötüb haqq nəgməsi, haqq oldunuz siz.  
Yaşamaq naminə keçməyib haqqdan,  
“Ənəl-həqq” söyləyib soyuldunuz siz.

Lağ edib güləndə haqqə yalanlar,  
Siz də zəmanəyə, dövrə güldünüz.  
Gah gizli-xəlvəti, gah açıq-aşkar,  
Gah da duellərdə öldürdüñüz.

Dünyanı gəzдинiz siz oymaq-oymaç,  
Fərəhin içində qəm gördünüz siz.  
Adı bir milçəyə qıymayıb, ancaq  
Bəzən özünüyü öldürdüñüz siz.

Sizindir dünyanın sinə dağları  
Bu dağlar içində kama çatdınız.  
Siz hey yana-yana, qaranlıqları  
Könül atəsilə işıqlatdınız.

Zalim zülmündə də naşidir, naşı,  
Axı, əzabdan da zövq aldınız siz.  
Zalımlar, cahillər hər addimbaşı  
Sizi alçaltdıqca ucaldınız siz.

Sanmayın özümü sanıram yəqin  
Belə şairlərin cərgəsində... Yox!  
Axı, mənim kimi şairciklərin  
İllhamı az olur, iddiası çox!

Şair – fikirlərin çırpınan seli,  
Şair – həqiqətin müğənnisidir.  
Şair – təbiətin danışan dili,  
Şair – cəmiyyətin üsyan səsidir.

Şair – zəmanənin, əsrin vicdanı,  
Şair – tarixlərin şərəfi, şanı,  
Şair – bu dünyaya zamanın sözü,  
Şair – həqiqətin, haqqın güzgüsü!

Bütün millətləri siz anlarsınız –  
Sevən də sizsiniz qəlbən onları.  
Vətənə gəlinçə, məcnunlarsınız –  
Vətən məcnunları, el məcnunları.

Məcnunluq gözəldir! “Bu nədir?” – deyə  
Hər cahil anlamaz bu ülviyəti,  
Yazılıq o kəsə ki, yoxdur bir şeyə  
Nə sonsuz nifrəti, nə məhəbbəti!

Yoxdur beləsinin amalı, yolu,  
Qəlbi ehtiyatdan çilik-çilikdir.  
Düşmənin nifrəti deyil qorxulu,  
Dostun soyuqluğu düşməncilikdir.

Bəzən yixildiniz, ancaq çəlikdən,  
Kömək ummadınız ağır gündə də.  
Həmişə qaçdırınız biganəlikdən,  
Ürəklə ödündüz siz oləndə də.

## BULUDLAR NƏ YAMAN GÖZƏL OLURMUŞ

Komamız meşənin qalın yerində,  
Dağda salamlardı hər günü babam.  
Odun daşımıadı, ciyinlərində  
Daşdı həyatın yükünü babam.

Səksən il, ömrünün hər bir anında  
Qəmi şerbət kimi içərdi babam.  
Ömrün tarlasına qəm kotanında  
Həmişə gül əkdi, vay dərdi babam.

Ancaq darılmadı, çalışdı yenə,  
Dərdi, tabaqladı, dərdi üzütdü.  
Qatlaşış dünyanın hər möhnətinə  
Yeddi lay divarlı oğul böyüdü.

Dedi, şərəfidir hər kəsin adı –  
Yaşa gülə-gülə, ölü gülə-gülə.  
Yeddi tərlanına o əl açmadı,  
Ölünçə yaşadı öz əməyilə.

Dinməzcə dolaşdı bir gün o, kəndi,  
Gəlib yatağına girdi nagahan.  
Ömründə bir dəfə o xəstələndi,  
Həmən azarla da köçdü dünyadan.  
Yatdı üzü üstə, yatdı iki ay,

Dinmədi.

Nəyisə andı və yandı.  
Nəhayət çöllərə düşdü hay-haray,  
Yazın nəğməsinə kişi oynadı.

Dedi, çöldə salın yerimi, çöldə,  
Son dəfə seyr edim çölü-çəməni.  
Gör nə yaman yerdə gəldi əcəl də,  
Arxası üstünə çevirin məni.

Yerini saldılar göy çəmən üstə.  
Uzandı, dərindən köks ötürərək.  
Göydə ağ buludlar dəstəbədəstə,  
Yerdə badə tutan gül ləçək-ləçək.

Üfüqdə yanardı buludlar par-par,  
O baxdı göylərə... axşam çağında.  
– Mən indi görürəm, – dedi, – buludlar  
Nə gözəl olurmuş göyün tağında.

Babam niyə baxdı göyə son kərə?  
Getdi damağında dünyanın dadi.  
Səksən il yaşadı, ancaq göylərə  
Doyunca baxmağa macal tapmadı.

## ELƏ BİR FİKİR Kİ...

Mən fikir acıyam, mən fikir acı,  
Fikir möhtaciyam, fikir möhtaci.

Elə bir fikir ki, o mənə rəhbər,  
Mən ona adicə bir əsgər olum.  
Onun eşqi ilə doğsun səhərlər,  
Mən onun yolunda səfərbər olum.

Yerimdən oynatsın məni top kimi,  
Canımdan çıxartsın ətalətimi...  
O fikir – öz yolum, öz adım olsun  
O mənim ən möhkəm qanadım olsun.  
Dönüb ildirrimə, qoy vursun məni,  
Ulduzdan ulduza uçursun məni.

Elə bir fikir ki, o mənə candan  
Daha əziz olsun, can unudulsun.  
Mənim günlərimə bir yön, bir sükan,  
Mənim illərimə o, ünvan olsun.  
Elə bir fikir ki, yansam od təkin  
Zülmət içində də yol versin mənə.  
Elə bir fikir ki, gördükərimin  
İçini, məğzini göstərsin mənə.

Onu su keçirib, od əritməsin,  
Yolunda yay kimi hey gərilim mən.  
Ömrümün sonuna çatsın, bitməsin,  
Onu nəvəmə də verə bilim mən.

Elə bir fikir ki, arzu da, kam da  
Onun havasıyla bəslənsin müdam.  
Elə bir fikir ki, qulaqlarında  
Döyüş nəğməsi tək səslənsin müdam.  
Elə bir fikir ki, o gülən kimi  
Hikmətlər açılsın,  
Məna durulsun.  
Nəyə toxundusa, bir iksir kimi  
Onun dəyərini bildirən olsun.

Elə bir fikir ki, tapınıb ona  
Yoluna güvənim,  
qürrələnim mən.  
Uçum o amalın sonsuzluğuna  
Zirvələr başında zirvələnim mən.

Gözə görünməyən ömür yolumdur  
Xəyalla, imanla dolu fikirlər.  
Mənim səhərimin dan şəfəqləri –  
Sabahın körpüsü, yolu fikirlər!

Zülmətin içində ulduztək yanar,  
Dəniztək qovrular, göltək çalxanar,  
Axır mənzilini bir məbəd sanar  
Müqəddəs fikirlər, ulu fikirlər.

Bəzən nalə çəkib tökər gözyaşı  
Həmişə özümlə durar yanaşı.  
Özümün hakimi, sözümün başı,  
Eşqimin, arzumun qulu fikirlər.

## TƏLATÜM

Təlatümsüz ürəkdə  
Qan da sırsıra bağlar.  
Təlatümdən yaranıb  
Deyərdim sıra dağlar.  
Su coşmasa, daşmasa,  
Qranit qayalarla  
Üz-üzə toqquşmasa  
Təzələnməz, durulmaz.  
Duyğu dənizlərində  
Çağlayan ürəklərə  
Sinələr də dar olmaz...  
Ömür burulğanımdan  
Saxlamasın qoy məni  
Anamın qapımızda  
Yandırıldığı üzərlik.  
Mənim xoşbəxtliyimcün  
Mənə gərək deyildir  
Dəryaca bəxtəvərlik.  
Həyəcansız dar gəlir  
Mənə köksün qəfəsi.  
İnsan nəfəsi verin,  
Mənə insan nəfəsi.  
Neyləyirəm nəfəssiz  
Sıra-sıra düzülmüş  
Rəqəmi, ədədi mən?

İstəmirəm, a qardaş,  
Yüz-yüz yalan vədi mən...  
Mənə rəngsiz, boyasız  
Bircə doğru söz verin.  
Min gecəni neylirəm,  
Mənə hərəkət dolu  
Min səsli, min duyğulu  
Təkcə bir gündüz verin!  
Yüz-yüz yalvarışlara,  
Min-min təmənnalara  
Dəyişmərəm ürəkdən  
Gələn səs-səmri mən.  
İstəmirəm yüz illik  
İzsiz keçən ömrü mən.  
Mənə həyəcan dolu  
Yalnız bircə gün verin.  
Yüz ulduz sizin olsun,  
Mənə bircə gün verin!  
Hər şeyi bütün verin!  
Zirvələrin başında  
Zirvə kimi tək olum!  
Ağlayanda mən bulud,  
Güləndə şimşek olum.

## AXTARIŞLARIM

Dünyadan od alır arzu da, kam da,  
Könlümün içində necə gizlənim?  
Gözüm də, könlüm də, qulaqlarım da  
Gecəli-gündüzlü axtarır mənim...  
  
Nə gecə tanır, nə gündüz könül  
Axtarır, axtarır...  
“Yetər!” – deyəmmir.  
Taplığı incini doyumsuz könül,  
Bu gün bəyənsə də, sabah bəyənmir.  
  
Tapdim, uşaq kimi sevinirəm mən.  
Özüm vuruluram sətirlərimə.  
Sonra görürəm ki, tapdıqlarımın,  
Heç biri könlümcə deyilmiş, demə!  
  
İstərəm, həmişə aşib-daşam mən.  
Gecəli-gündüzlü axtanşımdan  
Tapdığım ləzzəti tapdıqlarımda  
tapmamışam mən.  
Gəzib axtarıram,  
gördükərim çox.  
Min şeir gizlənib hər qarışımda.  
Yox-yox!  
Gözəlliyi tapdığımda yox,  
Tapmişam əbədi axtarışımda.

## ŞEKİ

*“Özünüz şəkili olduğunuz halda, hələ  
Şəkiya bir şeir həsr etməmisiniz”.*

*Bir məktubdan*

Bir nəğmə qoşmadım hələ mən sənə,  
Dağlar bunu mənə kəsir sanmasın.  
Mən dedim, vurğunam Azərbaycana,  
Deyirəm, heç zaman xirdalanmasın  
Könlümdən ucalan bu avaz, bu səs.  
Böyükdür, ucadır məsləkim mənim.  
Bala anasına “sevirəm” deməz,  
Mən də deməmişəm, a Şəkim, mənim.

Sən öz keçmişini daim qorudun,  
Babamın şöhrəti yaşayır səndə.  
Bu eşqə eşq olsun!

Dünənlə bu gün  
Çiyin-çiyinədir küçələrində...

Mən sənə borcluyam öz balan kimi,  
Çox da ki şeirimdə görünmür adın.  
Mənim oxuduğum nəğmələrimi,  
Mənim qulağıma sən piçildadın.  
Şerimin mayası – bu qaynar nəfəs

Sənin öz çiçayın, sənin öz barın.  
Şerimdə dil açıb danışırımı bəs,  
Sənin bulaqların, göy çinarların?

Mən həm bakılıyam, həm lənkəranlı,  
Gəncəli, qubalı, həm naxçıvanlı.  
Şəkili, şirvanlı, qarabağlıyam,  
Bütöv Vətənimə bütöv bağlıyam.

Mən sənin qoynunda gəldim cahana,  
Məni bəxş elədin Azərbaycana.  
Həmişə mən sənin həndəvərində  
uçan bir quşam.  
Bir eldə doğulub xoşbəxtəm ki, mən  
Böyük bir Vətənə oğul olmuşam.

## PIYADA - SƏRNİŞİN

(*İki yolçu*)

Baxdıq biz həmişə qabağa, önə.  
Boyları sabaha bu gündən illər.  
Bir nəfər varmı ki, söyləsin mənə,  
Necə gəlib keçdi ömründən illər?

Yayın bürkübündə, qışın qarında  
Hamının qisməti bir olmur yəqin.  
Ömrün əyri-üyrü dolaylarında  
Kimi piyadadır, kimi sərnışın.

Piyada keçmişəm mən bu yolları,  
Köməyi ummuşam ayaqlarımdan.  
Qəlbimin oduyla şaxtanı, qarı  
Əritdim, ömrümün ilk çağlarından.

Yanımdan maşınlar, qatarlar ötüb,  
Mənə əl ediblər pəncərələrdən.  
Onların başından yağış, qar ötüb  
Göylərin altında islanmışam mən.

Sərnışın yol getdi, yoldan xəbərsiz,  
Bilmədi bu yolda kələ-kötür var.  
Ancaq piyadanın, xəbər-ətərsiz  
Alnında iz açdı getdiyi yollar.

Yol özü apardı sərnışıləri,  
Yolda nə iz qaldı, nə də toz oldu.  
Ancaq piyadalar gördü dünyani,  
Sərnışın dünyadan xəbərsiz oldu.

Sürəti nə qədər yeyin olsa da,  
Sərnışın mənzilə dolama çatdı.  
Dağların başından aşdı piyada  
Yolu kəsə getdi, yolu qısaltdı.

Yolu özü açan zirvədən keçər,  
Yolu yolla gedən dağdan gen keçər.  
Qovuşur ay-aya, dolur il-ilə  
Mətləbi eynidir bu yarışın da.  
Qəribə dünyadır, sərnışın ilə  
Piyada görüşür mənzil başında.

Ömür yollarında “rahat” gedənlər –  
Zirvələr başına ucalı bilməz.  
Təkərlər üstündə diyirlənənlər  
Çatdığı mənzildə bənd ala bilməz.

Biri təkər üstə gətirildisə,  
Birini gətirən ayaqlar oldu.  
Biri bu mənzildə kirədar isə,  
Biri bu mənzildə sahibkar oldu.

## HEYRƏT

“Heyrət, ey büt!”<sup>1</sup>

dedi dünyaya qələm  
Aləmi bir seyrim yüz heyrətimdir.  
Mən heyrən olmasam yaza bilmərəm  
Mənim nəğmələrim – öz heyrətimdir.

Bəzən deyirlər ki,  
Nə sevinc, nə qəm!  
Elə bir möcüzə tapılmaz,  
insan,  
Ona heyrətlənə...  
Heyrətlənmirəm!  
Əgər belədirsa, küsmə zamandan.  
Qəlbini yaxşı bax!  
Qəlbin çox soyuq!  
Heyrət qurtarbsa,  
demək, cahandan  
Gözəllik köçübdür,  
xəbərimiz yox!..

Görə bilmirsənsə gözəllikləri,  
Bu aləm səninçün günahkar olur?  
Gözü buz bağlayan bulaqlar kimi,  
Soyuq adamın da qəlbini kor olur.

Göylər damar-damar,

Yer lağım-lağım...

Bu heyrət, bu sual dindirib məni.  
Hələ körpəlikdən bu heyrənlığım,  
Sual köhləninə mindirib məni.

Mən öz heyrətimin çəmənliyindən,  
Cavablar axtardım, suallar dərdim.  
Heyran qalmasaydım bu dünyaya mən,  
Heyrətsiz halıma heyrətlənərdim.

Heyranam açılıb hey varaq-varaq  
Saçlan ləçəyin min-min rənginə.  
Siz deyin, mümkünü heyrən qalmamaq,  
Ahəngsiz dünyyanın öz ahənginə?..

Hansını söyləyim? Hansını sayım?  
Dünya başdan-başa min sərr, möcüzə.  
Siz deyin, mən necə heyrən qalmayım,  
Yerində deyilən gözəl bir sözə?..

Heyranam həmişə yanın könlümə,  
Alovu şeirimdir, külü görünmür.  
Heyranam toxuma, heyrənam tuma,  
İçini görürəm, çölü görünmür.

Otun piçiltisi, küləyin ətri,  
Torpağım nəfəsi - heyrət nidası!  
Bülbülün cəh-cəhi, çiçəyin ətri,  
Suyun zümrüməsi - heyrət nidası.

<sup>1</sup> Füzulinin “Heyrət ey büt, surətin gördükdə lal eylər məni” misrasına işarədir.

Heyrandır! Budaqlar yarpağa heyran,  
Torpaq daşa heyran,  
Daş dağa heyran.

Sel dənizə heyran,  
Su gölə heyran,  
Çöl çəmənə heyran,  
Gül gülə heyran!  
Özünə heyrankən bu cansız aləm,  
Ey insan! Demə ki, heyrətlənmirəm!

Həmişə qorxmuşam biganəlikdən,  
Yaşa heyran-heyran, ölü heyran-heyran!  
Məni soyuq-soyuq dindirincə sən,  
“Can” deyib canımı al, heyran-heyran!

Sən odu, atəsi özgədən umma!  
Aləm tutmayıbsa, közdürəyində.  
Bəsirət gözünü aç bu dünyaya,  
Axtar heyrəti də özürəyində.

Heyrətim yaşayır dərdi-sərimdə.  
Ölsəm... gözlərimi qapamayın tez.  
Baxın gözlərimə! Bəbəklərimdə  
Bir heyrət işığı görəcəksiniz.

## TƏLƏBƏLƏRİMƏ

Uçun, uçun,  
Xəyaldaku zirvələrdən atlanın,  
Tələbələrim mənim.  
Bu gün mənə güvəndiniz,  
Sabah sizə güvənim.  
Bu gün önumdəsiniz,  
Sabahsa ayaq açıb  
Gəzən şirin sözlərim...  
Yurdma səpələnmiş  
Mənim dan ulduzlarım...  
Mən öyrədən -  
Siz öyrənən,  
Zaman keçir, yer dəyişir  
Bu müqəddəs dövrədə...  
Bu dünyani öyrənmişəm  
Mən öyrədə-öyrədə...  
Mənə heç vaxt yad olmadı  
Sevinciniz,  
qəminiz.  
Xəyallarla nəfəs alan  
Cavanlıq aləminiz.  
Hissinizə, duyğunuza dola-dola,  
Sizin ilə addımladım  
Qol-qola...  
Suyu hər il dəyişilən

Bir dəniz var önumdə.  
 Suyu axır,  
     durulur.  
 Bir tərəfdən boşalırsa,  
 Bir tərəfdən o dolor.  
 Gənclik axır,  
 Bu axına qoşuldum.  
 Yaşım artdı...  
 Ancaq yenə  
 Sizinlə həmyaş oldum.  
 Elə dedim:  
     – Bu dünyaya  
         nə baxdım ki, nə görəm.  
 Beş il açıb-örtdüyünüz qapını  
 Otuz ildir mən açıram... örtürəm.  
 Sizin üçün bitən bir şey  
 Bitə bilmir mənimcün.  
 Öyrədirəm,  
     öyrənirəm,  
         günbəgün.  
 Mən həmişə  
 Sizin ilə həmyaşam.  
 Hamınıza yoldaşam!  
 El-obada ayaq açıb  
 Mənim gəzən sözlərim,  
 Vətənimə səpələnmiş  
 Ay mənim ulduzlarım,

Fikrimizdən, sözümüzdən  
 Aldığımız işığı,  
     El-obada körpələrin  
         Ürəyinə səpin siz,  
         Biçin olmaz səpinsiz.  
     Bugünkü dərs  
         Tək bu günün dərsidir.  
     Tək bu günlə  
         Siz gəlməyin vəcdə, yox!..  
         Sizdən hörmət gözləyirəm,  
         Səcdə, yox!..  
     Səcdədə bir hərəkət yox,  
         Çırıntı yox,  
             alov yox!  
     O, həm sakit,  
             həm donuq!  
     Sən önumdə donursansa,  
     Mən də yoxam,  
             Sən də yox!  
     Başqa simdə çalmalısan  
     Mənim köhnə havamı.  
     Sən mənmisən?  
     Yox!  
     Fikrimin,  
         əqidəmin davamı!  
     Sizin mənə sevginizdə tapmışam  
     İtirdiyim nə varsa.  
     Mənim sizə dediklərim

Ruhunuzda yaşarsa,  
 Sizin ayaq basığınız  
 Hər obada mən varam,  
 Qəlbinizdə çağlaram,  
 Dilinizdə qaynaram.  
 Gələcəkdə yaşaram!  
 Sabir olub,  
     Puşkin olub,  
     Vurğun olub  
 Hər dərsimin ön sözü.  
 Bəs nə imiş  
 Məramının, mətləbimin  
 Son sözü?  
 Harda bir ev uçubdursa,  
 Biz o evə  
     dirək olaq,  
     daş olaq.  
 Adıca bir insan deyil,  
 Bu Vətənə, əsl vətəndaş olaq!

## TAMAH – LƏYAQƏT

1

Nəfsinə qul olsan... Nə deyim sənə?  
 Ağlına güvənmə, güvən mədənə.  
 Adın insan olar, özün böcəksən,  
 Boyundan yüz dəfə kiçiləcəksən.  
 Dünyanı udsan da, doymaz gözlərin  
 Dibi görünməyən quyudur tamah.  
 Adəmdən Hatəmə dəyirman təkin  
 Nə töksən,  
     əridir,  
     üyündür tamah.  
 Özünü yüz dəfə kiçildib, amma  
 Mədəni yüz misli böyüdür tamah.  
 İnsan dərk edirsə bu gerçəkləri,  
 Onun zatindəki tamah bəs nədir?  
 Cənnəti almaya satandan bəri  
 Tamah, ləyaqətlə bəhsəbəhsdədir.  
 Nəfsinə uyanın  
     dövri-qədimdən  
 Həmişə silahı xəyanət oldu.  
 Bu da qəribədir,  
 Bəs, neçün, görən,  
 Tamahın qurbanı ləyaqət oldu?  
 Ağlı mədəsindən xırda gədələr  
 Dünyanı yedirdi öz niyyətinə.

Kəsib tamahından ulu dədələr  
 Caladı həmişə ləyaqətinə.  
 Alçalda-alçalda şəxsiyyətini  
     heç olur  
 Şərdən də xeyir güdənlər.  
 Ac qalar, alçaltmaz,  
     ləyaqətinə  
 Tamah qılıncına qalxan edənlər.  
 Acgöz “qazancında” yenə uduzdu  
 Çünkü o pozdu –  
 Tamahla ləyaqət arasındakı  
 Nazik xətləri.  
 O, görə bilmədi adı bir korun  
 Yaxşıca gördüyü həqiqətləri...  
 Sərvətə qul olan bir rüşvətxorun  
 Xəlvət qazandığı var-dövlət oldu,  
 Aşkar itirdiyi ləyaqət oldu.

2

Meymun – ləyaqətin insan övladı.  
 Ləyaqət – insanın ikinci adı.  
 Ləyaqət – insana ən doğru ünvan.  
 İnsan bu ad ilə dördayaqlıdan  
 İki ayaqliya bir tarix keçdi.  
 İnsan qatrə-qatrə insanıləşdi  
 Yalnız öz insanlıq ləyaqətilə...  
 Qazandıq bu adı biz gilə-gilə.  
 İndi ləyaqətlə qazandığımız  
 İnsanlıq adını itirəkməi biz?

## AXI DÜNYA FIRLANIR

Vaxtın dəyirmanında daş əridi, qum oldu,  
 Tarixə atdığımız qayitdı, lüzum oldu.  
 Dünənin həqiqəti bu gün tərs yozum oldu,  
 Niyə də yozulmasın, axı, dünya firlanır.

Çox ovlaqlar içinde çox ovları ovladım,  
 Aşib-daşan arzumu mən artıq cilovladım.  
 Mən atamı ötmüşəm, – məni ötür övladım,  
 Bu, belə də olmalı, axı, dünya firlanır.

Dünən düz sandığımı bu gün əyri sanıram.  
 Bəzən olur, özündən özüm oğurlanıram.  
 Hər il başqa arzunun başına firlanıram,  
 Niyə də firlanmayım, axı, dünya firlanı...

Çox əyilən görmüşəm, əyilməyən başları,  
 Sular duruldu, gördük dibindəki daşları,  
 Ünvanını dəyişdi dünənin alqışları;  
 Niyə də dəyişməsin, axı, dünya firlanır...

Necə dönür bu dövran, necə dönür bu gərdiş,  
 Tazılarm üstünə dovşanlar da gülərmiş.  
 Dünya bina olandan hər şey dəyişilərmiş,  
 Dəyişməsin neyləsin, axı, dünya firlanır.  
 Əbədini dünyada mən əbədi sanmadım,

Bir atəşə tutuşdum, min atəşə yanmadım,  
Bütlər gəldi və getdi, birinə inanmadım  
Niyə inanmaliyam, axı, dünya fırlanır.

Fırıldızca bu dünya, yox da dönüb var olur,  
Quruyan çeşmələrdən sular yenə car olur.  
Bu dünyanın xeyri də, şəri də təkrar olur,  
Niyə təkrar olmasın, axı, dünya fırlanır.

Min-min illər bu dünya beləcə firlansa da,  
Bir yuvanın bülbülü min budağa qonsa da,  
Aylar, illər, fəsillər bir-birini dansa da,  
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır.

Nə qədər istəyirsə, min o qədər firlana,  
Qarşıma gah şər çıxa, gah xeyir diğirlana.  
Çərxi-fələk istəyir lap dolana tərsinə,  
Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.

## SEVƏ BİLİRƏMSƏ...

Ancaq məhəbbətçün yaranmışam mən,  
Alammaz əlimdən bu haqqı kimsə.  
Xoşbəxtəm,  
küsmərəm öz taleyimdən,  
Əgər sevirəmsə...  
sevilirəmsə...

Məhəbbət – amalım, arzularımdır,  
Ona kainatım, cahanım deyim.  
Mənim dövlətimdir, mənim varımdır  
Bütün varlığımı sevə bilməyim.

Sevə bilirəmsə, əgər ürəkdən  
Dünyanın ən gözəl adamıyam mən.  
Səni sevirəmsə, sevirəm demək  
Həyatı,  
dünyanı,  
yoxdur düşmənim ...  
Əgər sevirəmsə – qəlbim aynatək  
Şəffafdır,  
həssasdır,  
kövrəkdir mənim ...  
Bu könül aynama gülümsəyərək,  
Göylər də,  
yerlər də  
əks olur həmən.

Sevirəm,  
sevirəm,  
sevirəm,  
demək,  
Bütöv bir aləməm, kainatam mən.

Mən ki, kainatam, aləməm, nə qəm,  
Ayım da,  
günüm də,  
ulduzum da var.  
Həm zülmət,  
həm də ki,  
aydınlıq gecəm,  
Həm açıq,  
həm tutqun  
gündüzüm də var.  
De məndən varlısı dünyada varmı?  
Sevən də özünü yoxsul sanarmı?

Mənim öz eşqimin öz ulduzları  
Dağıdır, könlümə nur, qucaq-qucaq...  
Axi, bu sərvəti, dövləti, vari  
Məhəbbət bəxş edir insana ancaq.

Bəli, ilk insanla həmyaşam artıq,  
Bilmirəm aydayam, ya gündəyəm mən.  
Zamandan, məkandan çıxmışam artıq,  
Dünyəvi aləmin fövqündəyəm mən.

Öz böyük eşqimlə fəzadayam mən.  
Məni endirməyin yerə, amandır.  
Dünya çox kiçikdir məhəbbətimdən,  
Hər arzum bir cahan, bir asimandır.

Verir arzularım göydə səs-səsə,  
Deməyin yerdə uç, yer bəs deyilmi?  
Yanan bir ürəyə, sevən bir kəsə  
Asiman özü də qəfəs deyilmi?  
Sevə bilirəmsə, əgər ürəkdən  
Dünyanın ən yaxşı adamıyam mən!

## ÖZÜMDƏN NARAZIYAM

### SƏN GETDİN

Sən getdin, elə bil dünya boşaldı  
Yaz da köcüb getdi, yeri boş qaldı,  
Bahar ürəyimi sənsiz qış aldı,  
Mən yaza vurğunam, qışı neylərəm?

Eşqimi aparıb sən getdin demək,  
Sevgisiz bir könül nəyimə gərək?  
Soyuq daşa döndü o gündən ürək  
Sinəmdən asilan daşı neylərəm?

Həmişə ayriyiq, gecə-gündüzük,  
Birimiz təpəyik, birimiz düzük.  
Üstünün qaşıyla taniar üzük,  
Əgər üzük yoxsa, qaşı neylərəm?

Niyə yaşayıram, mən niyə sənsiz?  
Nə yerə baxmaram, nə göyə sənsiz.  
Mən ki kor olmuşam hər şeyə sənsiz,  
Kor gözün üstündə qaşı neylərəm?

Təbiətin könül açan  
Min rəngi, min səsi var.  
Hər könülün min arzusu,  
Min səsli nəgməsi var.

Bu arzular, bu nəgmələr,  
Bu səslər bir saz kimi  
Mənim solğun sözlərimdə  
Heç dil aça bildimi?

Hissim dərin, sözüm solğun,  
Qəlbim geniş, sinəm dar.  
Məndən əvvəl doğulubdur  
Sinəmdəki duyğular.

Səhv atılan addımları  
Sonradan anlayıram.  
Baxıb vicdan güzgüsnə  
Özümü danlayıram.

Siz ey yanlış addımlarım,  
Məni dərdə saldırınız.  
Mən sizinlə döyüşdükcə,  
Gün-gündən çoxaldınız.

Mən haqq-hesab istəyirəm  
Gecələr gündüzümüzdən.  
Narahatam, naraziyam  
Ömrüm boyu özümdən.

Bizim sənət dünyasının  
Qırıq telli saziyam.  
Bircə ondan raziyam ki,  
Özümdən naraziyam.

## MƏN KİMƏM?

Mən kiməm? Bu sualı  
Hər il ad günlərimdə  
Öz-özümə vermişəm  
Cavab tapa bilməyib  
Bu sualın önündə  
Başımı endirmişəm.

Mən kiməm?  
Mən nəçiyəm?  
Eşqim, diləklərim nə?  
Niyə gəldim dünyaya,  
Bu dünyada yerim nə?  
Sağ ikən də bilmirəm  
Ölüyəm, diriyəm mən?  
Əvvəlini, sonunu  
Dərk etməyən, ən adı,  
Kəslərdən biriyəm mən.

İmkanla arzuların  
Arasında vurnuxan  
Saat kəfkiriyəm mən.  
Zamanın dəhrəsilə  
Qanadlı arzuları  
Budanan bir bəndəyəm.  
Mən bir üzü ağamsa,

Bir üzü şərməndəyəm.  
Mən özümün düşməni!  
Hər gün çəkir çarmıxa  
Öz içimdə mən məni.  
Mən özümçün həmişə  
Baxdıqca sırrı artan  
Müəmmalı şəkiləm.  
Özümə ittihamçı,  
Özgəsinə vəkiləm.  
Bildiyim bu qədərmiş  
Məni məndən gizlədən.

## VƏTƏN VAR

Hardaysa bu  
dəmdə  
Dəryada batan var.  
Vardırsa köməksiz  
Fəryada çatan var.  
  
Dünyada alandan  
Əvvəlcə satan var.  
Atəş öz-özündən  
Birdən-birə yanır.  
Bir şey bu cahanda  
İzsiz və səbəbsiz  
Bihudə yaranır.

Vardırsa, yaranmış,  
Mütləq yaradan var.  
Varsansa ... özündən  
Əvvəlcə atan var.

Dünya quru bir səs,  
Qəm çəkməyə dəyməz.  
Yüz-yüz itən olsun,  
Min-bir də bitən var.  
Şükr eyləyəlim ki,  
Bizlərdən həm əvvəl,  
Həm sonra Vətən var.

## İYİRMİ BEŞ İL

*Ömür yoldaşımı*

Elə bil dünəndir Sabir bağında  
Çıxdın qabağıma ağ çiçək kimi.  
Elə bil dünəndir, ağ paltarında  
Qondun evimizə kəpənək kimi.

Nə tez başa gəldi iyirmi beş il?  
Balalar yetişir, qocalırıq biz.  
Nələri itirdik – qayıdan deyil,  
Görəsan, nə imiş bəs qazancımız?

Sönməmiş könlümün odu, həvəsi,  
Balalar səslənir: "Bəsindir dayan!"  
Oğlumuz toy umur, bizim toy səsi  
Hələ getməmişkən qulağımızdan.

Bu necə dünyadır?  
Yolu bir qarış,  
Ayıra bilmirsən çoxunu azdan...  
Həzzindən, zövqündən hələ doymamış  
Çəkirlər süfrəni qabağımızdan.

Bu necə dünyadır anlamırıam mən,  
Nə gəliş bəllidir, nə gedış bizə.  
Xəbərimiz olmur gəlişimizdən,  
İnana bilmirik getməyimizə.

Vurdुq bir zindana iyirmi beş il,  
Ötdü günlərimiz ağlı-qaralı.  
Sənin duyğuların – bir nəğməli göl,  
Mənim duyğularım min macəralı...

Sən nə dalğalandın, nə çalxalandın,  
Haldan-hala düşdüm mən hər dəm, gülüm,  
Sən məni bir dəfə sevib dayandın,  
Mən səni hər rəngdə sevirəm, gülüm.

Daş atdım, əlimdən çıxdı bir xata.  
Bulana-bulana yenə duruldun.  
Könlümdən keçəni duymadınsa da,  
Ömrümə, günümə havadar oldun.

Düşdü yuvamıza, düşdü qan-qada,  
Başımız üstündə ildirim çaxdı.  
Səsimiz, nəğməmiz bir olmasa da,  
Suyumuz, selimiz bir arxdan axdı.

Ata ocağının qələmdən çıxan  
Çörəyi mənəmsə, ürəyi sənsən.  
Başında çal-çarpaz ildirim çaxan  
İsti yuvamızın dirəyi sənsən.

Mənim xəyallarım uçdu havada  
Sən məni göylərdən endirən oldun.  
Bizim qurduğumuz isti yuvada  
Fəhlə mən oldumsa, usta sən oldun.

Elə ki, bəxtimin gözü yumuldu,  
Yoluma nur saçan çılçıraq oldun.  
Mənim nəşələrim özümün oldu,  
Ancaq dərdlərimə sən ortaq oldun.

Başıma dolanan dərd-sərimin  
Odunu qəlbindən keçirən oldun.  
Səndən gileyənən şeirlərimin,  
Sahibi mən oldum, qulu sən oldun.

Yanıb yaxılanda şeirim üçün mən,  
Sən elə bildin ki, gizli qəmim var.  
Ayrıla bilmədin öz aləmindən  
Bilmədin, mənim də öz aləmim var.

Gülüm, aynasıdır üzüm üzünü,  
Məni əldən saldı axtarışlarım.  
Üzünə əks etdi mənim günbəgün,  
Üzümdə açılan sərt qırışlarım.

Fikrim dərə keçdi, təpələr aşdı,  
Ardımcı bir addım gəlmədin ancaq.  
Sən məni dindirdin, dilim danişdi,  
Şerimi dindirə bilmədin ancaq.  
Ötdüyün mahnını bir yol çəşmadın,  
Mən çəsdim...

Dərədən boylandım dağa.  
Öz könül mahnını sən çalışmadın,  
Mənim iniltimə uyuşdurmağa...

Elə bil dünəndir, Sabir bağında  
Çıxdın qabağıma ağ çiçək kimi.  
Elə bil dünəndir, ağ paltarında  
Qondun evimizə kəpənək kimi.

Aradan nə keçdi?  
İyirmi beş il –  
Qara saçımızda ağardı illər!  
Təkcə istəyimiz qaldı könüldə,  
Qalan nə vardısa, apardı illər.

İndi xəyal yorğun, könül şikəstə...  
Gəncliyi dadmamış qocalrıq biz.  
Övlad qayğısında, bir murad üstə  
Birləşir uyuşmaz nəgmələrimiz.

Eyni yük altında neçə yoxusu,  
Arzumuz, qəsdimiz birgə aşıbdır.  
Özgə budaqların iki yad quşu  
İndi bir budaqda doğmalaşıbdır.

Budağın eşqinə darda, çatında  
Nəfəsin könlümə qol-qanad vermiş.  
Zaman ötüşdükcə məhəbbətin də  
İlk rəngi, ilk dadı dəyişilərmiş.

Demə qocalmışan, gülüm, doğrusu  
Mənimçün bir az da sonalaşmışan.  
Balamın anası, nə sırrdır bu?  
İndi mənimçün də analaşmışan.

## ÖRTMƏ PƏNCƏRƏNİ...

Örtmə pəncərəni!..

Necə? Sətəlcəm?

Qorxmuram, qoy külək içəri dolsun.  
Açıq qəlbim kimi qapım, pəncərəm  
Dünyanın üzünə qoy açıq olsun.

Örtmə pəncərəni...

Gəlir ilk bahar,

Gör, çölün havası necə təmizdir.  
Açıq pəncərələr, açıq qapılar  
Dünyaya açılan gözlərimizdir.

Təzə bir havaya həsrət qalıb söz,  
Söz də təzələnmək istəyir, dayan!  
Dolsun otağıma, gəlsin iznsiz  
Yellər pəncərəmi taqqildatmadan.

Tufan istəyirəm, yandırıa bilsin  
Könlümün qaralan ocaqlarını.  
Gəlsin, qarışdırsın, alt-üst eyləsin  
Yazdığını, pozduğum varaqlarımı.

Masa arxasında gecəbəgündüz  
Bir ömür əritdim təzə söz üçün.  
Gəlsin təzə fikir, gəlsin təzə söz  
Dünən yazdıqlarım köhnəlir bu gün.

İstərəm sabahı bu gündən bilim,  
Könlümə nur qonsun, işiq çilənsin  
Örtmə pəncərəni, örtmə, sevgilim,  
Hava təzələnsin, söz təzələnsin.

## QARABAĞ ATI

1956-ci ildə İngiltərə kraliçasına  
“Zaman” adlı Qarabağ atı hədiyyə göndərilmişdi.

Cıdır düzü...  
Sinəsində at oynadar,  
Cıdır düzü – igidliyin arayışı –  
Üstündə də nal ləpiri möhür bağlar.  
Qarabağın cins atları –  
    hünərimin kişnərtisi,  
Toppuzların gurultusu,  
Qılıncların parıltısı,  
Neşər səsi!  
Qarabağın kürən atı –  
Döyüşlərdə arxasıdır  
Koroğlunun, Bayandurun.  
Cilovunu gəmirdimi,  
    hünəriniz varsa əgər o qızmamış,  
Qamçıların hədəsinə dayandırın!  
Kişnədimi o uçacaq.  
Kişnərtisi – qanadları!  
Qamçı vurma!  
Qamçı yola gətirərmi cins atları?  
Zaman keçdi,  
Zəmanəmdə  
    “Qırat”,  
    “Dürat”,  
    “Zaman” oldu

İgidliyi kitablara köçürüldü.  
Yaddaşlarda unuduldu.  
“Zaman” atım, aman atım!  
Keçmişimdən bu günümə amanatım!  
Avtomobil zamanında  
Niyə, axı, sənin adın “Zaman” oldu?  
Geriyəmi döndü zaman,  
Məgər raket – kaman oldu?  
“Qırat”,  
    “Dürat”  
    İndi nədir?  
Ekzotika, eksponat!  
Dövrümüzdə nə deməkdir  
Kral, ya da kralıça?  
Öz əvvəlki hökmündəmi bu gün yenə  
Britaniyada kralıça?  
Kralıça Yelizaveta  
Yelləndikcə Arasında göyün, yerin,  
Nəfəs alır havasıyla  
Ötüb keçən təmtəraqlı əsrlərin.  
O bəyənmir  
Asfalt üstə quş tək süzən maşınları,  
Göydə gəzən maşınları.  
İstəyir ki,  
    əsrin dəli sürətini unuda o,  
Keçən əsrin duyğulara siğal çəkən  
Ahənginə dəm tuta o.  
Karetada seyrə çıxır,  
At saxlayır.

O, dünənin ölüsünü kəfənləmək əvəzinə  
 Sabahının körpəsi tək qundaqlayır.  
 Öz kökünə qayıtmaqla güman edir  
 Öz əsrini qabaqlayır.  
 Ekzotika vurğunudur  
 Kraliça Yelizaveta.  
 Səyahətə çıxan zaman  
     qamçı vurmaz o hər ata!  
 Meyil salib Qarabağdan  
 Töhfə kimi gətirilən  
     Kəhər ata!  
 “Zaman” yatmir ipə, sapa,  
 Dirək olub kişnərtisi yerə, göyə.  
 Nə qamçıya boyun əyir,  
     nə hədəyə.  
 O gəmirir cilovunu,  
 Kraliça seyr eləyir gəndən onu,  
 Ayaqları eşir yeri,  
 Yaxın qoymur həndəvərə mehtərləri.  
 Nə etməli?  
 Gəlir bir-bir  
     cındırlarda ad qazanan,  
     rekord vuran minicilər.  
 Nə faydası,  
 O ram olmur.  
 Kraliça aram olmur,  
 Qəzəblənir:  
     – Britaniyada yoxmu məgər bircə kişi,

Ram eyləyə bu qızımışı?  
 Kraliça yana-yana baxır ona –  
 Ceyran kimi duruşuna,  
 Hirslə yeri eşməsinə,  
 Heyran qalır kişnəyəndə gur səsinə.  
 At duyur ki,  
 Gözəlliyi heyran qoyub  
 Maddim-maddim baxanları,  
 Neçə-neçə yarışlardan  
 Qələbəylə çıxanları.  
 Belə heyran baxışlardan  
 O iyrənir,  
 İstəyir ki, belindəki  
 Onun ceyran hüsnünə yox,  
 Qaçışına,  
     yürüşünə heyran qala.  
 İstəyir ki, ayağının altındakı  
 Böyüdüyü torpaq olsun.  
 İstəyir ki, belindəki  
 Yarışlarda nəmər alan jokey deyil,  
 Vuruşlarda zəfər çalan igid olsun!  
 İstəyir ki, yügenini gəmirəndə  
 Cilovunu çəkib yiğan igid olsun.  
 İstəyir ki, sahibi də  
 Atılmaya beldən-elə.  
 Kişnəyəndə sahibi də  
 Kişnərtiyə cavab verə  
 Koroğlunun nərəsilə.  
 O, belində kraliça qəbzəsi yox,

Vuruş istər, hünər istər.  
O, belində dişi aslan –  
Həcər istər.  
Günlər keçdi, aylar ötdü,  
Qarabağın köhləninə  
Qişda kişmiş,  
Yazda yaşıl ot verdilər.  
Səhər-səhər  
Çəmənlərdə gəzdirdilər,  
O yemədi,  
o içmədi.

Qızıl yüyən laqqıldadı çənəsində,  
Dolandıqca yad torpaqm sinəsində  
Arıqladı o günbəgün.  
Xiffətini çəkirdi at  
Şahbulağın,  
Cıdır düzün.

Ürəyində  
Sarı dağdan enən daşın səsi dindi,  
Gözlərində  
Daşaltıının ağ suları gilələndi.  
O dözmədi, yox, dözmədi,  
Bu xiffətdə çox hikmət var.  
Yad iqlimə dözə bilməz  
Öz-özünü tanıyanlar!

## SATQINLIQ

Səhl-Sumbat – xalq qəhrəmanı  
Babəki düşmən əlinə verən.  
Sata bildin nəyi nəyə, kimi kimə?  
Tək olsaydın, heç adını tutmaz idim,  
Mikrob kimi ələnmisən tariximə.

Babəklərin sinəsilə yol açdığı  
Zirvələrə çatmaq üçün,  
Dərə keçdik, təpə aşdıq.  
Bu yollarda  
Neçə-neçə həmzələrlə,  
Sumbatlarla qarşılaşdıq.

Satqınların hiyləsindən  
Neçə kərə tarix endi  
Zirvələrdən dərələrə.  
Bu hiyləgər xəyanətlər  
Tariximin neçə-neçə  
Varağınu ləkələdi,  
qaraladı.  
Bir ölkəni yaraladı,  
Neçə yerə paraladı.

Mənə açıq düşmən deyən  
Bir düşmənin  
İçi də bir, çölü də bir.  
İçindəki nifrətini  
Üzündə də o gizlətmir.

Niyə qorxum bu düşməndən?  
Bu meydanda ya o, ya mən!  
O düşməndən qorxuram ki,  
İçindəki zülmətini,  
Qəzəbini, nifrətini  
Üzündəki gülüş ilə örtə bilər!  
Səhl-Sumbat!  
Yollarına diyirlədin  
Xəyanətin ilk daşını  
Üzündəki gülüş ilə.  
Sən axıtdın  
Bir ölkənin gözyaşını.  
Bu gülüşlə  
Xəyanətin zəhərinə bal qatmışan  
Bu gülüşlə anamızı ağlatmışan.  
  
Sən həmişə yanımızda hərlənirsən,  
Sağımızda Səhl-Sumbat,  
Solumuzda Səhl-Sumbat.  
Can atırıq zirvələrə –

Yolumuzda Səhl-Sumbat.  
O Sumbatdan törəyənin  
Soyu-Sumbat, huyu-Sumbat.  
Dili – mənim,  
Əli – qənim.  
Qazır mənə quyu Sumbat!

Gah quzeydən, gah güneydən  
Baş qaldıran yel kimisən.  
Namərdliyin yol yoldası,  
Kişiliyin qənimisən.

Yüz qızılı, bir “sağ ol”a  
Sata bildin kişiləri,  
Özün söylə,  
Aldıqların satlığına dəyərdim?  
Aldığına arzuların göyərdim?

Qızıl getdi, “sağ ol” itdi,  
Özün öldün, –  
Xəyanətin tariximin kürəyində  
Damğa kimi durur ancaq.  
Güçünə bax,  
Əsrimizə çatdı səsi.  
Satılanın böyüklüyü,  
Satqınlığın dərəcəsi!

Düşdü gələn əslərə  
Xəyanətin boz kölgəsi.  
Neçə-neçə Səhl-Sumbat  
Baş qaldırdı o kölgədən,  
Səsi gəldi o ölkədən,  
bu ölkədən.

Səhl-Sumbat,  
Dünən maskan gülüş idi,  
Bu gün nədir?  
Gəliri də, çıxarı da,  
Mayası da,  
Maskası da bilməcədir,  
bilməcədir!  
Səni çox da qınamıram  
Satqınlığı vaxtın özü  
hünər saydı.  
Məgər satan olardımı  
Əgər alan olmasayı?!

## HƏM OĞUL, HƏM ATA

Həm adilikdən qalxıb ucalmaq,  
Həm bu millətə ağsaqqal olmaq,  
Həm bu ölkəyə gətirmək deyil,  
Həm istəyini almaq istəyir.  
Fərmanı yerinə yetirmək deyil,  
Ölkəyə fərmanlar vermək istəyir.  
“Məndən ağıllısı tapılmaz” – deyir.

Masa hərisləri nə yaman çoxdur,  
Hanı bu Vətəni düşünən ürək?  
Millətin adından danışan çoxdur,  
Millətin dərdinə alışan gərək.  
Görünmür bu yolda nə əvvəl, nə son.  
Gün kimi bəllidir: yeddi milyonun  
Dərdini köksündə yaşatmayan kəs  
Bu boyda millətə baş ola bilməz.

Özümüz yanırıq öz dərdimizə,  
Dünyanın qulağı kar olmuş biza.  
Bizim haqqımızı boğur siyaset,  
Haqqı sübut edən şahidimiz yox.  
Sifira dönübdür başsız bu millət,  
Sifirlar öündə vahidimiz yox!  
Kimisə yendirən, kimisə yenən,  
Ürəyi piylənən, beyni piylənən,

Vicdanı piylənən yekəqarınlar  
Dərdini nə bilsin bu ac millətin,  
Adicə insafa möhtac millətin.  
Xalq üçün yanalar qapı dalında,  
Xalqı talayanlar cah-calalında.  
Halımız, günümüz çətin, çox çətin!  
Nəyi gözləyirik? Bütün millətin  
Ürəyi nəbzində döyünen kəsi,  
Özüylə, dostyla, tayfasıyla yox,  
Böyük millətiylə öyünən kəsi  
Taniyan var isə göstərsin bizi,  
Gəlsin rəhbər olsuri millətimizə.

Millət Qarabağda qırılan zaman  
Oğlunun toyunda çalıb-oynayan  
Adamdan millətə baş ola bilməz,  
Bu xalqın özündən ağır yükünü  
Çəkən arabaya qoşula bilməz.

Xalqın yanğısına alovlanmayan,  
Cəbhədə can verən şəhid əsgəri  
Özünə doğmaca övlad sanmayan  
Necə ola bilər xalqın rəhbəri?

Bu Vətən mənimdir, bu Vətən sənin  
Səngərdə əsgərə dəyən gullənin  
Ağrısı qəlbində göynəməyən kəs  
Bu boyda millətə baş ola bilməz.  
Millətçün yanarı göstərin mənə,

İnanım mən onun böyüklüğünə.  
Elə bil ilişib zaman zamanda  
Nə ilə bitəcək bu dərdin sonu?  
Şuşada, Şəllidə, Kərkicahanda  
Atılan topların gurultusunu  
Bakıda evində eşitməyən kəs  
Vallah, bu millətə baş ola bilməz.

\*\*\*

Yel əmdi, tərpəndi, dindi məmləkət,  
Kompassız gəmidir indi məmləkət,  
Hara getdiyini özü də bilmir.  
Lövbər ilişmişdi, zaman açsa da,  
Bir addım irəli o gedə bilmir.  
Sükançı göstərin indi siz mənə,  
Gəlsin, dalğaları o, yara bilsin,  
Verib sinəsini ləpədöyənə  
Gəmini irəli apara bilsin.  
Bir oğul göstərin indi siz mənə  
Millətə həm ata, həm oğul olsun.  
Çox gördük xalqını qul edənləri,  
Eləsi gəlsin ki, xalqa qul olsun.  
Elə bir namızəd göstərin mənə  
Dolanım başına, dönüm gözüne.

## ƏGƏR QORUNMAZSA İSTİQLALIMIZ

Qəribə zamanda yaşadıq, oğul,  
Bilmədik maskayla üzün fərqini.  
Vallah, seçilmədi hiylədən ağıl,  
Bilmədik əyrilə düzün fərqini.

Yaşadıq birtəhər, yazdıq birtəhər,  
Zaman bizim üçün müstəbid oldu.  
Dil – açar olmadı, ağla gələnlər  
Dildə kilidləndi, dil – kilid oldu.  
Ağlın dediyini demədi dillər,  
Bizi bağışlasın gələn nəsillər.

İzlədi hamını qorxu, təhlükə  
Haqqın, ədalətin öldü anası.  
Oldu başdan-başa o boyda ölkə  
Məhkum millətlərin həbsxanası.  
“Bərabər olmalı, – dedilər – hamı”,  
Yasa döndərdilər toyu, bayramı.

Bərabər tutuldú od-alov suya –  
Yaxşılardı yamana, oğru doğruya.  
Hər şey alt-üst oldu, qarışdı aləm,  
Bağının barını el dərəmmədi.  
Varlığını yoxsula döndərən qələm  
Yoxsulu varlıya döndərəmmədi.

Hər şey öz əksilə yerbəyer oldu,  
Hamı yoxsulluqda bərabər oldu.  
Tapdandı əzmimiz, şəxsiyyətimiz,  
Mənlik sürgün oldu, yad oldu bizə.  
Nə simamız qaldı, nə sifətimiz,  
Hamımız bənzədik bir-birimizə.

Yalan zurnasına oynadı ölkə,  
Yalan əqidəyə, mərama döndü.  
Sinəmiz almada ürək yerinə  
Yalan dilə gəldi, yalan döyündü.

Hələ torpağa da yalan əkdilər,  
Yalan əkilmişdi, yalan dərildi.  
Dünyaya dəmirdən pərdə çəkdilər  
Millət əsarəti səadət bildi.

Qaranın üzündə bəzən ağ ləkə!  
Vaxtin ələyində hər şey ələndi.  
Qəribə aləmdir, qalib bir ölkə<sup>1</sup>  
Məğlub etdiyinə əl açır indi.

Azadlıq, səadət haqqımdır mənim,  
Allah çox görməsin bu haqqı bizə.  
İstiqlal yolunda qurbanlar verib  
Axır yetişmişik istəyimizə.

<sup>1</sup> Rusyanın Almaniyadan yardım dilənməsinə işarədir.

İplər qırılsa da, bilmirəm hələ  
İpin ucundakı o qarmaq nədir.  
Uzaqdan qurulur bizə min tələ,  
Şeytanın barmağı evimizdədir.

Ey xırda millətlər, ayıq olun siz  
Hələ çalxalanır bulanıq dəniz.  
Verdiyi vədini tez unudan var,  
Bulanıq sularda balıq tutan var.

Girib qılığına, alıb könlünü  
Saçı sığallayıb başı vuran var,  
Atı torbasıyla vuruşdurən var.  
Xırda millətləri “ayır, buyurla”  
Bir-birinin üstə salışdırən var.

Odlu nöqtələrdə səngiyən odu  
Püfləyib təzədən alışdırən var.  
Çıxsə da əlindən xalqlar, ölkələr  
Ölməyib o iblis, o Şeytan hələ.  
Hələ ümid verir ona bəlkələr,  
Düşməyib amirlik taxtından hələ.

Üç yüz il dünyaya qan udduran taxt  
Çürüyüb, sahibi inana bilmir.  
Ondan üz döndərib bu dövran, bu vaxt  
Bu böyük gerçəyi o qana bilmir.

Həqiqət, ədalət məhkəməsinə  
Qol çəkir, qolundan utana bilmir.  
Tərgitmək istəmir köhnə vərdişi,  
Anlaya bilmir ki, qırılıb dişi.

Kiçik balıqları üyüdə bilməz,  
Daha köhnə yolla o gedə bilməz,  
Yoğrulub İblisin mayası kindən,  
İblis ləzzət alır öz pisliyindən.

Ölüm anında da əl çəkən deyil,  
O öz vərdişindən – iblisliyindən.  
İndi ki belədir... Nə deyim artıq?!  
Budur durumumuz, budur halımız;  
Bizi məhv eləyər arxayıncılıq,  
Əgər qorunmazsa istiqlalımız!

## TƏZƏDƏN YARATSIN YARADAN BİZİ

Yalan mamırlanıb ürəyimizdə  
Haram maya tutub çörəyimizdə.  
Yalana inandıq, doğrunu dandıq,  
Yalandan nə bezdik, nə də utandıq.  
Həqiqət qovuldu həyatımızdan,  
Yalan bazarında satıldı vicdan.  
Xəyanət gözüylə baxdıq hər şeyə,  
Təpədən dırnağa döndük hiyləyə.  
Hiylə zəhərindən o qədər içdik,  
İndi yalan axır damarımızdan.  
Sirat körpüsündən kələklə keçdik,  
Dönmək istəmədik öz karımızdan.

Zamanın şər ilə söz birliyindən,  
Haqqın zor əlində əsirliyindən  
Qəlbimiz o qədər yaralanıb ki,  
Hiylələr o qədər haqqı danıb ki,  
Kələyi ağildan seçə bilmirik,  
Gerçəyi nağıldan seçə bilmirik.  
O qədər əyriylə çulğalaşmışıq,  
O qədər dolaşış yollar aşmışıq  
İndi hamar yoldan keçə bilmirik.

Tamam unudulub əcdaddan gələn  
Gözəl xislətimiz, təbiətimiz,  
Bu gün özümüzə yad olmuşuq biz.  
Kiminsə dərdinə alışib yanmaq,  
Kiməsə əl tutmaq ar gəlir biza.  
Kimisə aldatmaq, nəyisə danmaq  
Elə bil çevrilib xislətimizə.  
Gözümüz önungdə haqq olən zaman  
Fəryad qopardıqmı?

Yox, susan olduq!  
Biz ömür qazanıb susmağımızdan  
Amma insanlığı uduzan olduq.

Bu gün üzümüzə qabarır zaman,  
Biz necə keçmiş bu gündən danaq?  
Biz indi dünənin çirkablarından  
Necə təmizlənək, necə paklanaq?

Fikrimiz o qədər hədələnib ki,  
Ruhumuz o qədər zədələnib ki,  
Anlaya bilmirik astar nə, üz nə  
İndi baxammırıq düzün gözünə.

Yalan mamır tutub ürəyimizdə  
Bu qalın mamırdan arınmaq çətin!  
Günün damğası var kürəyimizdə,  
Damğa bizimlədir çox illər, yəqin.

Könlümü gəmirən fikirlərimi  
Dünən öldürmişəm bir cəllad kimi.  
Mən kiməm?

Ağlımin kəsilən-dili!  
Mən fikir qatılı, əməl qatılı!  
Bu gün ədalətli bir insan kimi  
O qatil ömrümü ömür sayımmı?  
Özümün özümə xəyanətimi  
Bu gün mən özümə bağışlayımmı?

Tərsinə yaşadıq bir qanş ömrü  
Hələ sağım solda, solum sağdadır.  
Dünənki günlərin köləlik möhrü  
Hələ ruhumuzda yaşamaqdadır.

Necə təmizləyək dünən kirlənən  
Bu gün saflıq uman ürəyimizi?  
Haqqə çətin gələr haqqından dönen,  
Təzədən yaratsın yaradan bizi!

## ÜMİDƏ HEYKƏL QOYUN

Ürək yaşar həmişə  
Ümidilə qol-boyun.  
Ümid yaşadar bizi,  
Ümidə heykəl qoyun.  
Ümid necə xoşqılıq,  
Ümid necə işvəkar.  
O – bütün qıfillara  
Düşən sirli bir açar.

Tək olsam, həmsöhbətim,  
Cüt olsam, həmkarımdır.  
Ac olsam, o – çörəyim,  
Lüt olsam, paltarımdır.

Ümiddir dərdimizin  
Sinəsini dağlayan.  
Ümiddir bu günümü,  
Sabahıma bağlayan.

Bizim min-min arzumuz  
Hər vaxt bizdən öndədir.  
Puç olan dilək belə  
Ümid yedəyindədir.

Ümid bizdən çox yaşar,  
O, nə əvvəl, nə sondur.  
Ümidin ömrü, vallah,  
Ömrümüzdən uzundur.

Ümidlə bir olanda  
Həyat bizə bal dadır.  
O aldadıb yaşadır,  
O yaşadıb aldadır.

Heykəl qoyun ümidə  
Tərk etməz bir an bizi.  
Arzuya qanad verib  
Odur yaşadan bizi.

Qana-qana aldanaq,  
Budur həyat, budur haqq!  
Yaşaya bilərikmi  
Əgər biz aldanmasaq?

## VƏTƏN MARŞI

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,  
Sabahın, həm bu günün, həm dünənidir bu Vətən.

Sənin öz dövlətin, öz millətin, öz cəddin var  
Vətən uğrunda ölenlər ölümündən doğular.

Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik  
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.

Mənim öz ulduzumu bağırna basmış hilalim,  
Dedi öndər: "Yönü bayraqdakı üç rəngdən alım".

Sən bu gül bayrağım altında məramınca yaşa,  
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.

Sənin öz bayrağınm kölgəsi cənnətdi sənə,  
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.

Bizim iqbalmızı yazdı qılincın kəsəri,  
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.

Ey Azərbaycanımız, türkün oğuzları Vətəni,  
Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni,

Sənin haqqındır azadlıq, sənin eşqındır iman,  
Tapınar haqqı və insanlığa haqqdan doğulan.

Bəşərin dərdini öz dərdi bili bəllətimiz.  
Bizim öz niyyətimizdən doğub hürriyyətimiz.

## OXUMA, BÜLBÜL

Bu bahar oxuma, bülbül, sən Allah.  
Zülmətdir, yoluna şam tutanın yox.  
Şuşan ağlar qaldı, köçdü el-oba  
Şirin cəh-cəhinə dəm tutanın yox.

Sən Cıdır düzündə cəh-cəh vuranda  
Qədir hay verərdi sənə bir anda.  
İndi bu dağlardan didərgin olduq,  
İndi bu dağların Qədirləri yox.  
Elsiz dağ da susar, bulaq da dinməz,  
Qədərsiz Şuşada qədrin bilinməz.

Bu bahar oxuma, bülbül, sən Allah.  
Daşaltı çayının kəsilib səsi,  
Bızsız o kükrəməz, o coşa bilməz.  
Vallah, inanmiram, bülbül nəğməsi,  
Hayastan dilinə uyuşa bilməz.  
Oxuma, oxuma, bülbül, sən Allah.

Açma xanbülbül, açma, sən bu il,  
Görürsən, bu bahar bizimcün deyil.  
Axı, Əhmədlərin, Məhəmmədlərin  
Qaniyla sulanmış çıçəklər bu il.

Ötdü günlərimiz ahlı-amanlı,  
Sənin hikmətini o əliqanlı  
Çöllərin gədəsi anlaya bilməz,  
O yerlər bizimcün darixmirmi bəs?

Bızsız Şuşamızda nələr baş verir?  
Allah bizə ümid, ona aş verir.  
Çiçək kimi zərif, su kimi şaqraq,  
Muğam kimi kövrək, anam Qarabağ,  
Nəğməli qəlbinlə söylə, sən bu gün  
Cəllad tapdağına bəs necə dözdün?  
Qoy bəhər verməsin bu il bu torpaq,  
Düşmən məzarına o dönsünancaq!

Bizim oylağımız o qəlbi dağlar,  
Muğam piçildayan ayna bulaqlar,  
Daşaltı çayının daş dələn səsi,  
Şuşa qalasının “Ərim gəldi”si,  
Dərin dərələrin daşqın selləri,  
Natəvan şeirinin “qərənfilləri”,  
O sal qayadakı bülbül nəvəsi,  
Nəvvabın, Xudunun yurdu-yuvası,  
Nal tökən dağların dar keçidləri,  
Şuşanın kaşdan göy məscidləri,  
Yarış meydanları, cıdır düzələri,  
Ulu Pənah xanın ayaq izləri  
Görən, bizim üçün darixmirmi bəs?

Boz qarğı bülbülə tay ola bilməz.  
Yaxşı ki, ayağı yoxdur onların,  
Onlar da bizimtək, yoxsa qaçardı.  
Onda bü gün kimi gələcəkdə də  
Zülmə, haqsızlığa haqq əl açardı.  
Bu ilki bahardan bizə nə?

vallah,

Gəlsə də, bu bahar bizimcün deyil.  
Oxuma, oxuma, bülbül, sən Allah,  
Açma, xarıbülbül, açma, sən bu il.

## UTANIRAM

Şəhidlərin, qaçqınların  
Üstümüzdə min ahı var.  
Çatdığınız bu nöqtədə  
Hamımızın günahı var.

Düşmənimiz arxalandı  
Silahına, öz gücünə.  
Zora təslim olan torpaq  
Qaytarılmaz söz gücünə.

Əldən getdi yurd-yuvamız,  
Necə dözdük bu dərdə biz?  
Qaytarmaqçın haqqımızı  
Əl açmayaq namərdə biz.

Düzü budur:

Bu dünyada  
Güçün varsa, sözün haqdır.  
Güçün yoxsa, son əlacın  
Xəcalətdir, utanmaqdır.

Bir zamanlar neçə-neçə döyüşlərdən  
Qalib çıxan qalalara baxdıqca mən  
Keçmişimlə indim durur yan-yanaşı.  
Keçmişimdən bu günümə

Yağır indi töhmət daşı.  
Alişiram için-için,  
Sual qopur ürəyimdən:  
Neçin, neçin?

Babaların ucaltdığı  
Bizim qalib  
Qalalardan utanıram.  
Çadırında donan körpə  
Balalardan utanıram.  
Bu torpağı qorumağı  
Özümüzə borc bilmədik.  
Vətən getdi,  
vətəndaşlıq  
Zirvəsinə yüksəlmədik, –  
utanıram ...

Vətən getdi, şeir yazdıq:  
“Sən mənimsən, ana Vətən”.  
Vətən getdi, nitq söylədik  
Uca-uca kürsülərdən,  
utanıram.

Vətən getdi, el talandı,  
Didişirik biz hələ də.  
Biz iqtidar uğrundakı  
Döyüşlərdən

Usanmadıq bir gilə də,  
utanıram.  
Söz altında yatamırdıq,  
Diz altında yatan olduq.  
Dədələrin qazancını  
Nəfsimizə satan olduq.  
Yurdu satmaq hesabına  
Arzumuza çatan olduq,  
utanıram.

Səbrimizin dolub-daşan  
kasasından,  
Şəhidlərin alınmamış  
qisasından,  
Onların qan bahasından,  
Bu millətin qəhrəmanlıq  
Dühasından utanıram.

Biz hələ də çalxanırıq  
Əsr keçdi, durulmadıq.  
Kütləyik, bu çək-çevirdə  
Ələnib millət olmadıq,  
utanıram.

Qəbirlərin baş daşını oğurlayan,  
Yaşamaqçın ölü soyan  
Gədələrin özümüzdən

Olduğuna utanıram.  
Bu millətin acı-doğru,  
toxu-oğru.

Aclarınä acayıram,  
Toxlarından utanıram.

Ölün varsa, vay halına!  
Arxa çevir düzlüyünə,  
amalına!  
Bir qəbirlik yer almaqçün  
Ətək-ətək rüşvət gərək!  
Haqq evinə gedəndən də  
Haqq istəyən  
Şərəfsizə nə deyim mən?  
Ölüm-ucuz, həyat-baha,  
İndi ölüm,  
Yaşamaqdan min qat baha!  
O da haqdır, bu da haqdır.  
Mənim kimi binəvanın  
Son əlacı utanmaqdır.

Yarəb, necə millətdi bu?  
Başdan-başa zillətdi bu.  
Öz-özünə qənimdi bu.  
Hər nə isə mənimdi bu,  
Əsrlik qan düşməninə  
Deyə bilmir son sözünü,  
Amma qırır öz-özünü,  
utanıram.

Cırdan boyda Çeçenistan  
Dəvə boyda Rusiyaya dərs verəli  
Onu şöhrət məqamından endirəli  
Mən özümü necə varsa,  
Elə görüb utanıram.  
İndi çəçen qeyrətindən  
Dərs götürüb utanıram.

Bu ölkənin sərvətini  
O satalı, bu satalı,  
Vətən olub hərrac malı,  
utanıram.  
Çadırlarda el qırılır,  
Toylardasa pul cırılır,  
utanıram.

Özgəsinin qoltuğunda  
yuva qurmuş,  
Özgəsinin fitvasıyla  
Öz xalqına tələ qurmuş,  
Özgəsinin əli üstdə  
İqtidara can atan kəs  
Bu millətə əsl oğul ola bilməz.

Bizimkidir o namərd də.  
Buna dözmür, mən yanıram.  
Satqına yox, satqınlığa utanıram.  
Elə bildik, bu bəlalar  
Allah yazan qədər imiş.

Bizim Vətən sevgimiz də  
Utanmağa qədər imiş.  
Bu torpağı qorumağı  
Özümüzə borc bilmədik.  
Vətən getdi,  
    vətəndaşlıq  
Zirvəsinə yüksəlmədik.  
Heç olmasa bu gerçəyə  
    biz inanaq..  
Sonuncumuz qalanadək  
Ya vuruşaq, ya utanaq!

## ŞƏHİD ANASI

İçindən alışib o, yana-yana  
Müşkül diləyini gətirir dilə,  
Məmurun öндə əyilir ana:  
- Şəhid anasıyam, mənə rəhm elə!  
“Şəhid anasıyam!” – zənn edir ana  
Dərdin çarəsidir bu iki kəlmə.  
Əslində, millətin bağrından keçən  
Qılınc yarasıdır bu iki kəlmə.  
- Şəhid anasıyam, eşidin məni...  
O susdu, dayandı, gözləri doldu.  
Könüllər dağlayan iki kəlməni  
Bağlı qapılara açar bildi o.

O, hələ bilmir ki, açar bildiyi  
Düşmür kiliqlənmiş daş üzəklərə.  
Bəsdir təsəlliya könül verdiyi,  
Döyür qapıları o, nahaq yerə.  
- Şəhid anasıyam! – Naləyə bir bax!  
Bu nalə bir qəlbə yumşalmır ancaq.  
Biz niyə həmişə özgəyanlıyıq  
Amma özümüzə soyuqqanlıyıq?

Bu iki kəlmənin mətləbi nəydi?  
Duymayıb, həm ona, həm sözə qiydıq.  
- Şəhid anasıyam, – deməməliydi,

Biz onu gözündən oxumalıydıq.

- Şəhid anasıyam!

Onun fəryadı

Məlum həqiqəti kölgələndirir,

“Ana” dediyimiz o böyük adı

Analıq taxtından yerə endirir –

Biz niyə bu qədər soyuqqanlıyıq?

Şəhidi şəhidlik mərtəbəsindən

Endirir ananın giley-güzarı.

Bizdən kömək uman dərdli səsindən

Alişib yanmazmı şəhid məzarı?

Ana qapılarda dilənir bu gün,

Oğul şəhid olmuş, yoxsa bununçün?

## ATATÜRK

Atatürkün atası! Adı cəfəkeş bir ata,

Öz kiçik küləfətinin kövrünü çəkmiş bir ata,

Bir böyük millətə ancaq ata əkmiş bir ata!

Atatürkün anası! Adı bir insan, bir ana.

Zaman ötdükcə nədən səcdə qılır hər kəs ona?

Bir böyük millətə bir gün ata doğmuş o ana.

Atatürkün sinəsi, yurdun alınmaz qalası!

Atatürk millətinin həm atası, həm balası!

Nədir arzum, diləyim tanrıdan imanla bu gün?

Talanan, bağırına dağlar çəkilən xalqım üçün:

Yeni fikrin küləyindən qoca millət darana,

Bizi birləşdirəcək bir Atatürküm yarana!

## BİR ÖMÜR YUXU

### MƏN TÜRKƏM

Sən bizi aldatdın illərdən bəri,  
Mən çərxi-fələkdən dərs götürmüşəm.  
Özgə anasından süd əmənləri,  
Özgə qulluğunda duran görmüşəm.

Bəsdir dözdüyüümüz ölümdən betər,  
Köhnə bazardakı o köhnə nırxa.  
Milləti yüz yerə caladın, yetər,  
Yüz arxin suyunu qatma bir arxa.

Əslimi, nəslimi tanıyıram mən,  
Qarışiq deyiləm, özümdən hürkəm.  
Sən kimsən, sən nəsən, özün bilərsən,  
Mən ilk qaynağımdan türk oğlu türkəm!

Sübuditdur, dəlildir, ağlin qibləsi,  
Dəyişə bilərsən adımıancaq.  
Canım çıxanadək qəlbimin səsi,  
“Türkəm” – gerçeyini piçidayacaq.

Bu gecə yuxuda gördüm, ölmüşəm  
Nəfəsim təngiyib...

Amma bu aləm  
Yüzillik, minillik vərdişindədir,  
Hər kəs öz yolunda, öz işindədir.

Gəlir qulağıma qəhqəhə səsi,  
Hardasa uzaqdan bir quş nəğməsi.  
Odur, bax, mələyir çöldə bir quzu,  
Axır bulaqdan da şırhaşırla su.

Heç nə dəyişməyib evdə yerini  
Dolabda kitablar, güldanda çiçək.  
Açıq pəncərənin pərdələrini  
Gah sağa, gah sola oynadır külək.

Gördüm, mənə baxır şəklim divardan,  
Dedim, nağıl imiş arzu da, kam da.  
Dedim, bir fərq varmı, görəsən, bu an  
İndi o şəkillə mənim aramda?

Mən ölü, o cansız... kənar otaqdan  
Gəldi nəvələrin şən-şatır səsi.  
Gördüm, mənə baxır masam bucaqdan,  
Neyləyim? Üstümdə ölüm kölgəsi...

Bir səs qulağıma gəlmışdi haqdan,  
Ölümü görmüşdüm o vaxt elə bil.  
Mənim ürəyimə danmışdı çoxdan:  
Ən böyük qismətim ölümdür bu il.

Unutmaq istədim ölümü bir an  
Gördüm, bacarmıram, əl hara çatır?  
Mənim ölümümlə, gördüm, dünyadan  
Heç nə əskilməyib, həmən dünyadır.

Yaman dəyişkəndir dünyanın rəngi  
İnsanı ağladan bəzən ağlıdır.  
Böyük səfəhlikdir, düşünəsən ki,  
Dünyanın varlığı sənə bağlıdır.

Qışqırdım, içimdə boğuldı səsim,  
Səslərin içində yox oldu səsim.  
Hamının dərdinə mən ortaqlı oldum,  
Hamının dərdini saldım qəlbimə.  
Bu gün mən olmuşəm, mənim yoxluğum  
Heç kəsin vecinə deyilmiş, demə.

Yalanmış bu dünya, dedim, ağ yalan!  
Təzə bir şeirimi bitirəcəkdir.  
Masamın üstündə yarımcıq qalan  
Yazımı boylamb, qəfil ah çəkdir.

Ayıldım yuxudan... dedim ki, çoxu  
Nədənsə, öncədən ölümü duymuş.  
Yox, yuxu deyilmiş gördüyüm yuxu,  
Mənim yaşadığım ömrə yuxuymuş.

## YALAN BAZARI

Bu yalan bazarında mətah yaman ucuzdur  
Aldığımız da sözdür, satdığımız da sözdür.  
Sözün ləyaqətinə, mənasına varmadan,  
Utanıb qızarmadan  
Qırpırmızı yalanı bülbül kimi ötürsən,  
Riya dəyirmanında sən yalan üyüdürsən.  
Özün bilirsən bunu,  
Mən də yaxşı bilirəm  
Səndən eşitdiyimin ağ yalan olduğunu.  
Bilirəm, sən borclusən  
Bu yalan alverində həqiqəti danmağa.  
Abrının macalı yox, qızarıb utanmağa.

Amma mən də borcluyam sənin yalanlarını  
Doğru, gerçek sanmağa –  
Aldadıb aldanmağa.  
Məndə qulaq, səndə dil, –  
Səndə qulaq, məndə dil,  
Sən məni, mən də səni aldadırıq müttəsil.  
Qulağımız, dilimiz bu yalan bazarında  
Satın alır cənnəti.  
Hər mətahın qiyməti  
Bəlli olur dünəndən.  
Aldadıb aldanırıq,

Bu minvalla raziyiq  
Sən məndən – mən də səndən.  
Gerçək elə daşlanır,  
Yalansa gecə-gündüz  
O qədər alqışlanır  
Ayırd edə bilmirik  
Gerçək harda qurtarır,  
Yalan hardan başlanır.  
Yalan sərxoşluğunda  
Elə xumarlanmışq,  
Çaylağı yol, gülü kol,  
Qarani ağ sanmışq.  
Yalan – həqiqətlərə istədiyi ölçüdə  
Paltar biçən dərzimiz.  
Yalan – həyat tərzimiz.  
Gerçək – üzü qaradır.  
O, gərək yalanların  
Kölgəsində dolana.  
Cəza – həqiqətdərdir,  
Cəza düşmür yalana.

## GECƏLƏR – PƏNAH YERİM

Səhərlərim – boyasız, gündüzlərim – qorxusuz  
Gecələrim – narahat, gecələrim – yuxusuz.  
Baş-başayıq sübhə tək mənimlə fikirlərim,  
Gecələrə açılır gizli-gizli sırlərim.

İndi mən qisılmışam gecələrin qoynuna  
Boylanıram içimdə gah əvvələ, gah sona.  
Gecələr – sıqnaq yerim, gecələr – pənah yerim,  
Gecələr bir-birilə döyüşən fikirlərim.

İnanardı ağıl da öz içimin səsinə  
Şirin xeyallarımın yumşaq mütəkkəsinə  
Baş qoyardım bir zaman  
Xəyalı gerçək kimi yaşayardım bir zaman.

İndi qurban verməyə hazırlam bir yad kimi  
Min-min səhərlərimi, min-min gündüzlərimi  
Bir anlıq sükutuma, bir yuxusuz gecəmə.  
Qəm sükuta dəm tutur, gecələr sükut qəmə.

Allahın bal yuxusu mənə haram gecələr  
Sürünürəm gündüzlər, yaşayıram gecələr.  
Anam deyərdi: “Oğul, sən gecə doğulmusan  
Bəlkə, buna görə də gecəquşu olmusan”.

Mən təpədən dırnağa indi səbrəm, dözüməm,  
Çoxluğumda başqası, təkliyimdə özüməm.  
Verdiyin tənhaliği geri götürmə, Allah,  
Gecənlə həsb-halı mənə çox görmə, Allah.

Mənim mənə ən yaxın sirdaşimdır gecələr,  
İçimə damcılanan gözyaşimdır gecələr.  
Gecələr sıqnaq yerim, gecələr pənah yerim,  
Səhərlər açılanda qapanır kirpiklərim.  
Öyrəndim gecələrdən Qaranlıq içində mən  
Ulduz-ulduz yanmağı,  
Özümə qapanmağı, içimə boylanmağı.

Gecələrin sahibi, gündüzlərin quluyam,  
Mən gündüzlər adiyəm, gecələrsə uluyam.  
Gecələr çıxəklənir söz gülşənim, söz bağım  
Gecələrin şahiyam, yoxdur mənim ortağım.

## HƏR ŞƏKİLDƏ BİR ANIM...

*Qələm yoldaşım*  
*Yusif Səmədoğluna*

Hərdən töküb önumə  
Köhnə şəkillərimi,  
Mən yadına salıram  
O ötən illərimi.  
Bu şəkillər...  
Şəkillər köhnə xatirələrin  
min nəğməli səsidir.  
Yaşadığım anların  
Kağızlar üzərində  
əks olan kölgəsidir.  
Şəkillər yiğin-yiğin,  
Şəkillər dəstə-dəstə;  
Hər şəkildə bir anım  
Əbədilik yaşayır  
Cansız bir kağız üstə.  
Yaşamışam o anı,  
O an çıxıb əlimdən;  
O anda keçirdiyim  
Həyəcanı, duyğunu  
Yaşamaram bir də mən.  
Siz ey ötən illərdən

Mənə xatırə qalan  
Cansız dövlətim, varım –  
Kağız parçalarında  
Donub qalan anlarım!  
Siz üstünü toz basan  
Nəğməsiz bir simsiniz,  
Mənim zahirimsiniz...  
O anda yaşadığım  
hissim,  
duygum,  
düşüncəm,  
Bura əks olunmamış –  
Kağız üstə qonmamış.  
Bax, bu şəkil:  
Əlimdə  
bir dəstə gül tutmuşam;  
Sanki qaya başından  
Yerə baxan bir quşam.  
On il əvvəl çəkilmiş  
Bu şəkilə baxanda,  
O vaxtkı duygularım  
Yada düşür bir anda.  
O duyguma gülürəm,  
O arzuma gülürəm.  
Duyğular başqalaşmış,  
Arzular başqalaşmış.  
O zamandan bu yana  
Çox sıldırıım dağları,

Qayaları aşmışam.  
Arzular başqalaşmış,  
Mən də başqalaşmışam.  
O şəkildə gördüyün  
Əli çiçəkli oğlan –  
Sadə ürəkli oğlan  
mənəmmi?..  
Ah, dəyişir axı, insan  
dəmbədəm.  
Doğrusu, o, həm mənəm,  
Həm də ki, mən deyiləm.  
Bu şəkillər,  
şəkillər...  
Köhnə xatırələrin  
Min nəğməli səsidi.  
Yaşadığım anların  
Kağızlar üzərində  
Həkk olan kölgəsidir.

## BARMAQLAR

Barmaqlar, barmaqlar!  
Nə qədər işiniz, əməliniz var!  
Kitab yazırınız, ot çalırsınız,  
Calaq vurursunuz, bağ salırsınız.  
Siz çirtma da çalıb gah için-için  
Məsum bir körpəni güldürürsünüz.  
Çəkib tətiyini gah da tüfəngin  
Yaxşı bir insanı öldürürsünüz.

Barmaqlar pul sayırlar, çiçək də dərir,  
Barmaqlar can verir kamana, tara.  
Barmaqlar...  
barmaqlar yol da göstərir  
Nabələd yollarda yol azanlara.

Barmaqlar qaldırır ən ağır yük də,  
Barmaqlar can verir daşa, torpağı.  
Ürəyin elçisi qızıl üzük də,  
Barmağa taxılır, bəli, barmağa.

Mümkünmü,  
mümkünmü saymaq, büsbütün  
Nələrə qadirdir barmaqlar görən?  
Bizim əsrimizdə barmaqlar üçün  
Yaranıb təzə bir vəzifə deyən...  
Bir kiçik düyməni basmaq! Bu nədir?

Basdışa, bu dünya bir viranədir.  
Məhv etmək başəri, ərzi, hər şeyi,  
Bir anda dünyani alt-üst eyləmək!  
İşə bax! Bu boyda ərzin taleyi, –  
Bir kiçik barmağa bənd imiş, demək!

İnsan idrakının yaratdıqları  
İnsan idrakının hədəsindədir.  
Gəlin, ay insanlar, birləşək daha,  
Dünyanın taleyi məndə, səndədir.

Nələr görməmişdir bu qara torpaq,  
Yenice sağalır sinə dağları.  
Bizim birliliyimiz kəsəcək ancaq  
Düyməyə uzanan o barmaqları.

## QALİLEY

Dedi: – Yer firlanır... inanmadılar.  
Onlar ona güldü, o da onlara.  
Dedi: – Həqiqətə şübhənizmi var?  
Dedilər: – Haqq deyən çəkilir dara.

O dedi: – Fırlanır, fırlanacaq yer,  
Buna gülsəniz də, gülməsəniz də.  
Yerdən dərs götürüb ölənə qədər  
Məgər fırlanmırıq həyatda biz də?..

“Fırlanır” – Sözüylə o müdrik insan  
Qırkı mövhumatın sərt buzlarını.  
Əqlin baltasıyla vurdu başından,  
Sındırı öküzün buynuzlarını.

Milyon il dedilər: – Qaşqa öküzlə  
Çatıbdır şöhrətə, şərəfə dünya.  
Dedi: – Yer fırlanır... ancaq bu sözlə  
Tanıdı özünü ilk dəfə dünya!

Qaliley “fırlanır” – deyəndən bəri,  
Ucaldı, göylərdən yerlərə baxdı.  
Hər cürə uydurma əfsanələri,  
Əqlin alovunda yandırdı, yaxdı.

Yer fırlanır, – deyə o çəkdi fəryad,  
Sözünün gücünü özü də bildi.  
Elə bil, bir anlıq susub kainat,  
Bu iki kəlməyə qulaq kəsildi.

Dedi: – Yer fırlanır – qarışdı aləm  
Yer durdu, firlandı məscid, kəlisa,  
Dedi: – Yer fırlanır, elə bil bu dəm  
Təzədən çəkildi çarmixa İsa...

Dedi: – Öz hökmümə inanıram mən,  
Gərək dəyişilə dünyanın adı.  
Dedi: – Yer fırlanır!... Bu iki sözdən  
Papanın başında göy guruldu.

Dedi: – Yer fırlanır... Bu ikicə söz,  
Min bir sual düzdü “İncil”in üstə.  
Papa qəzəblənib – Dağ basarıq biz –  
Dedi, – bunu deyən o dilin üstə.

Divana çəkdilər alimi dərhal,  
Dünyanı düşündü, eşqini andı.  
Böyük Cordanonu yandıran tonqal,  
Gözünün önünde gəlib dayandı.

Müqəddəs kitaba əl basıb həmən  
Dedi: – Şəkkim yoxdur, bu kitab haqdır.  
Ancaq düzü budur; deməsəm də mən,  
Yer elə fırlanır, fırlanacaqdır!

Qəlbə bax, eşqə bax!..  
Qorxub ölümdən,  
O öz məsləkindən geri dönmədi. –  
Həyatın naminə sürünmərəm, mən,  
Məsləkin naminə olərəm, – dedi.

Bəşər tarixində bələli insan,  
İki qütb önungdə çox dayanıbdır.  
Haqdan yapışanlar keçib həyatdan,  
Həyatdan qopmayan haqqı danıbdır.

Bu hünər önungdə baş əyirəm mən.  
Ötən zamanlarla fikrim öpüşdü.  
Ölüm ayağında “Ənal-həqq!” – deyən  
Mənim Nəsimim də yadına düşdü.

Qaliley! Hələlik kəşfin bir yana!  
Onun qiymətini alımlər bilər.  
Sən haqdan dönmədin həyat naminə,  
Bundadır böyüklük, bundadır hünər!

## QORXU

Mənim sol əlimdə yanıq yeri var,  
O, mənə töhfədir körpəliyimdən.  
Odun odluğundan xəbərsiz vaxtlar,  
Əlimi manqalda yandırmışam mən.

Mənə “cız!” – dedilər,  
Ancaq qorxmadım.  
Əlimi yandırıb tanıdım odu.  
Mənim həyat ilə ilk tanışlığım,  
Əlimi yandıran oddan başladı.

Oxşadı gözümü hələ uşaqqən  
Ocağın al-əlvən alovu, közü.  
Dünyaya gələli, bilmirəm nədən,  
Nəyə vurulduqsa, yandırdı bizi...

Mən oddan qorxmadım yanana qədər;  
Mən qorxu bilmədim qanana qədər.  
Elə ki, yandım  
Odla oynamaqdan qorxdum, dayandım.  
Başlandı qorxu –  
Başlandı ehtiyat –  
Başlandı həyat...

## BAS

Amerika alimi R. Vayt  
meymunun beynini bədəndən ayrı  
uzun müddət yaşada bilir.

Bu məsələ ilə əlaqədar  
beynin köçürülməsi problemi üzrə  
dünya filosofları arasında  
böyük mübahisələr gedir.

Qəribə aləmdir... zəmanəmizdə  
İdrak təbiətlə yarışa girmiş...  
Böyrək də,  
ürək də,  
qulaq da,  
göz də  
Bədəndən-bədənə köçürürlərmiş...

Bir maşın sahibi gərək olanda  
Sınan hissələri alır dükandan.  
Deyirəm, insanın əzaları da  
Aptekdə satıldı bəlkə bir zaman.

Azmıdır insanın məğər dərd-səri?  
Bu da bəşər üçün təzə təhlükə!  
Hazır fikirləri, düşüncələri  
Başlara doldurub satdılar bəlkə?

Böyrəyi, ürəyi dəyişmək asan.

Bəs başı?

Bu yerdə bir qədər dayan!  
Hər şeyi dəyişir, axı, baş, beyin.  
Baş özü, başları necə dəyişsin?

İnsanın adına, şərəf-şanına,  
Deyirəm, gəlməzmi bundan bir ləkə?  
Bir nadan güvənib öz imkanına  
Dahinin başına göz dikdi bəlkə?

Ey həkim, gücünə inansan da sən  
Dahinin beyninə qan sızdı birdən.  
Cahil də qəzaya düşdü həmən gün.  
Cahilin başını öz bədənindən  
Ayırdıq dahini yaşıtməq üçün!  
Nə deyək?

Kim öldü?

Dahi, ya cahil?

Hansına yas tutsun qohum, qardaşı?  
Dirilən kim oldu?

Bu ki, sərr deyil,  
Dahinin bədəni, cahilin başı.  
Dahi, yaşayacaq bir nadan kimi...  
Kimi aldadırıq burda, biz kimi?  
Cahilin başıyla, düşüncəsilə  
Yaşayan o dahi, yenə dahimi?

Hanı o əvvəlki əqidə, məslək?  
Əgər fikri yoxsa, özü sağlamıdır?  
Yaşamaq xətrinə fikri dəyişmək –  
Məsləki dəyişmək yaşamaqındır?..

## DANYERİ

*Son zamanlar ABŞ-da "Başqa cür düşünənlər" in adı "qara siyahıya" düşür. Bu siyahıya düşənlərdən biri də məşhur fizik, "Xalqlar arasında sülhü möhkəmlətmək üçün" beynəlxalq Lenin və Nobel mükafatları laureatı Laynus Polinqdir.*

(qəzetlərdən)

Mənim fikrim, sənin fikrin, onun fikri...  
Bu nə demək?  
Bir ölkənin milyon-milyon vətəndaşı  
Başqa-başqa düşünərsə  
Bəs hökumət nəyə gərək?  
Biz hamımız eyni fikrin bir səsiyik.  
Laynus dedi: – Yox, yox, məgər  
Biz hamımız eyni rəngli  
İnkubator cücsəsiyik?  
Yoxmu mənim öz varlığım,  
öz nəfəsim?  
Axi, neçin boğulmalı  
mənim sözüm, mənim səsim?!  
Sudsurdular dərhal onu –  
"Haqq" adından haqq oğlunu.  
"FBR" in düzəltdiyi  
Müdhiş qara siyahıya

Artırıldı bir nəfər də.  
 Adlar deyil,  
 düşüncələr yanıb susdu.  
 Susub yandı o dəftərdə.  
 Hökumətlər cərgəsində  
 Öz yerin var.  
 Hidrogenin, atomun var.  
 Tankların var, topların var.  
 Nələrin var,  
 Nələrin var?!  
 Qüdrətini, qüvvətini  
 Ağır-ağır silahlara sən vermisən  
 Bəs eyləsə, niyə qorxdun?  
 Qorxun nədir – bilirmisən?  
 Ürəyinin ortasından  
 Bir səs dedi: haqqıa sığın!  
 Sənin qorxun – haqsızlığın!  
 Atomunla, raketinlə  
 Sən elə zənn eləmə ki,  
 Hakimisən yerin, göyün.  
 Boş havadır səsin, küyün.  
 Silahlara arxalanan  
 sənin gücün – zəifliyin,  
 acizliyin, gücsüzlüyün.  
 Haqqın uzun ipinə bax,  
 o yumaqda əməllərin  
 düyüñ-düyüñ...  
 Heç xəbərin yox özündən.

Yarpaqları sol tərəfə  
 əyən külək sağdan əsir.  
 Onu soldan axtarma sən.  
 Orda, burda sən özünü  
 çox öyürsən,  
 Əslindəsə,  
 Sən qorxudan uçunursan,  
 üşüyürsən.  
 Qorxmadiğin bir məmləkəf de,  
 varmı heç?  
 Belə qanlı silahları olan ölkə  
 qorxarmı heç?  
 Sən qorxursan dünən, bu gün.  
 Min hidrogen bombasından  
 qorxuludur sənin üçün  
 qanan bir baş, yanın ürək!  
 Sən atomdan qorxmamışan  
 Bir fikirdən, düşüncədən  
 qorxduğuntək!  
 Bu boy alan həqiqətdən,  
 Həqiqəti rəzalətdən  
 Öz gözüylə  
 gördüğünü boş nağıldan  
 Seçə bilən, bir ağilden,  
 niyə qorxdun? –  
 Bilmirəm mən!  
 Əgər o, bir böhtançisa, yalançisa,  
 Niyə onun dediyini

Məmləkətdən gizlədirsin?  
Niyə onu həbs edirsən?  
Milyon-milyon qoşunun var.

O isə tək.  
Niyə qorxdun?  
Təkbaşına Laynus sənə neyləyəcək?  
Dəhşətlidir “qara dəftər” –  
Qananların, haqq oduna  
yananların siyahısı!  
Başlarını yerə dikib  
Qoyun kimi otlayanlar –  
Əsarəti hürr sayanlar,  
Bu Vətənin hər neməti,  
sizə ehsan!  
Ey Vətəncün alışanlar,  
Susmayanlar,  
danışanlar,  
Qismətiniz ölüm, zindan!  
Atomun var, raketin var,  
Sən qorxursan.  
Bu qorxunun ağırlığı  
Sənin haqsız işlərinin  
Çəkisidir, dəyəridir.  
Üfüqdəki al rəngə bax,  
Dan yeridir, Dan yeridir!

## QOCALAR

Çənə əl üstündə, əl çomaq üstə  
Qocalar əyləşir tin başlarında.  
Sinə bayatılı, könül şikəstə,  
Ömür varaqlanır yaddaşlarında.

Yaşıdlar köç edib, cavanlar işdə  
Tək-tənha oturmaq son əlacları.  
Həyatın amansız yalqızlığında  
Tutur əllərindən əl ağacları.

Yumub gözlərini düşünür onlar.  
Durur göz öndənə ötən zamanlar.  
Yerdə çuxur açır çomağın ucu,  
Sonuncu həddinə dirənib özür.  
Dünyadan aldığı, dünyaya borcu  
Nəymış? Düşüncənin sonu görünmür.

Çomağın ucuna dikib gözünü,  
Onlar saatlarla oturar belə.  
Fikir bir gəmi ki, bilinmir yönü,  
Çırpinır, çıxammır ancaq sahilə.

Onlar düşündükə boşalar, dolar.  
Birdən düyun düşər fikrin əvvəli.  
Doqqazlar başında bizim qocalar  
Düşüncə heykəli, fikir heykəli!

Əvvəllər deyərdim, onlar bu qədər  
Bekarca oturub darıxmır məgər?  
Kitab oxuyardım darıxmamaqcün  
Onların yerinə olsaydım əgər.

Bir qalın kitabmış hər ömür, demə,  
Oxumaq istəsən, yum gözlərini.  
Bekar deyilmişlər...

Ürəklərində  
Onlar oxuyurmuş öz-özlərini.

## CAVAB

İranda Azərbaycan xalqının  
milli varlığını danan, xalqımızı farslardan  
dönmə hesab edən “alimlər” peyda olub.  
Bunlardan biri də  
milliyyətcə azərbaycanlı olan Yəhya Zəkadir.

Özgə qapısına daş atan – azğın,  
Sən özgə daşını özünə atdin.  
Özgəyə qənimi çox eşitmışik,  
Özünə qənimi sənmi yaratdin?

Nədir bu böhtanlar, bu uydurmalar?  
Fitnə kökündədir çaldığın bu saz.  
Siyasət fitnə könülsüz, naçar  
Zaman oynasa da, tarix oynamaz.

Zamanın süzgəci narından narın,  
Keçirir hər sözü neçə ələkdən.  
Özünə qalacaq uydurmaların,  
Gördünmü zir-zibil keçə ələkdən?

Mən yaxşı bilirəm məqsədin nədir,  
Uydurma tarixin məramı nəymış.  
Nəsimi, Füzuli, Xətai, Sabir  
Səncə, Firdovsinin yetimləriymış.

Sənin şanın hanı, şərəfin hanı?  
Əyilmə özgəyə öz mənzilində.  
Nənən bayatını, anan laylanı  
Niyə çağırmadı bəs fars dilində?

Altay dağlarını baban aşanda,  
Ağan bu cürəti heç danmamışdı.  
Qorqud öz dilində nəgmə qoşanda  
Sədinin qəzəli yaranmamışdı.

Tarixlər yaradıb tarixdən qədim  
Bu xalqın qılıncı – bu xalqın sözü.  
Bəs necə oldu ki, ey dönük alim,  
Biz olduq özgənin tör-töküntüsü?

Cırtdan nağılini danışdı nənən,  
Bu nağıl qanana ibrətdir bu gün.  
Divə əyilmədi Cırtdan... Amma sən  
Qarğa qabağında sərçəyə döndün.

Ey sözündən əmin, özündən razı,  
Yalanı söylədin kimin adından?  
Ananın laylası, atanın sazi,  
Babanın ocağı çıxdı yadından?

Anan duasında dedi: “Ya Allah,  
Balamın həmişə üzü ağ olsun.  
Elə yaşasın ki, el ona pənah,  
O da el-obaya bir dayaq olsun”.

Dayaq olmalıkən öz elinə sən,  
Elin kürəyində bir bıçaq oldun.  
Sən igid olmalı, ər olmalıkən,  
Özgənin əlində oyuncaq oldun.

Bu halda sən kimsən, nəcisən, düşün,  
Xalqının başında özgə yumruğu!  
Ömrünü-gününü qoltuqda sürdün,  
Səni isitdimi özgə qoltuğu?

Su töküb özgənin dəyirmanına,  
Özün inandınmı öz yalanına?  
Çəkdiyin boyalar pozuldu yenə,  
Yağanda zamanın gur yağışları.  
Tarix sillə kimi çəkdi üzünə  
Özgədən aldığı o alqışları.

Özgənin şoruna sən qaymaq deyib,  
Demə öz südünə bulama, Yəhya,  
Sən bu gün tüpürüb öz boşqabına,  
Özgə boşqabını yalama, Yəhya!

De, hardan öyrəndin sən bu oyunu?  
Qamış tapılmadı ölçəm boyunu.  
Sən öz bostanının kəsib suyunu,  
Özgə bostanını sulama, Yəhya.

Onsuz da özgəyə sən yadsan, oyan,  
Canını versən də boyatsan, oyan.  
Sən onun əlində alətsən, oyan,  
Özünü özgəyə calama, Yəhya!

Ağan hökm elədi... haqq bildin onu,  
Yerinə yetirdin hər buyruğunu.  
Söyüb öz dədəni, sən quyruğunu  
Özgənin öündə bulama, Yəhya!

Sən ki, inanansan Allaha, dinə,  
Bəs bu nə lotuluq, bəs bu nə fitnə?  
Sən öz çirkabına, üfunətinə  
Gəl, bu boyda xalqı bulama, Yəhya!

Qatma yad mayası sən öz nehrənə,  
Söymə təndirinə, söymə təhnənə.  
Özgə məhləsindən sən öz məhlənə  
Belə cani-ildən ulama, Yəhya!

## OXUCU MƏKTUBU

Məktublar alıram oxucularдан,  
Məktublar nur dolu, təşəkkür dolu.  
Bir bələdçi olub mənə çox zaman,  
Göstərir haqq yolu, doğru-düz yolu.

Oxucu məktubu!

Şirindən şirin  
Könlümə dayaqdır onun hər biri.  
Dedi bu məktublar tənqidçilərin  
Deyə bilmədiyi çox mətləbləri.

Oxucu məktubu!

Möhtacam mən də  
Sənin könül açan sözünə hər gün.  
Bəzən öz-özümdən şübhələnəndə,  
İnamsız qəlbimdə inama döndün.

Oxucu məktubu!

Düşünənlərin  
Könül hicqırığı, ürək nidası!  
Yazdığım nəğmənin, yazdığım şeirin  
Bir müddət sonrakı əks-sədası!

Səndən ey oxucum, çox bilmirəm mən,  
Məqsədim deyildir ders vermək sənə.  
Məqsədim – qəlbimdə alışan oddan  
Ataş çılməkdir sənin qəlbinə.

Həqiqət naminə yaşayınların  
Qəlbində alışar, döyünər bu od.  
Yoxu var, əyrini düz sayanların  
Könlündə köz tutmaz, tez sönər bu od.

Bu od əmanətdir Nəsimilərdən,  
Şairlər qoruyub yaşatmış onu.  
Bu odun nuruyla hər xalq, hər vətən  
Açmış həqiqətin, haqqın yolunu.

Bu odun istisi yaşatmış bizi,  
Zülmətdən keçirmiş mənliyimizi.  
Günəş alışmasa, gün doğmaz yəqin.  
Həqiqət görünməz!

Həqiqət budur!  
Bir xalqın sağlığı – şairlərinin  
Alışib yandığı oda borcludur.

Şair – od qaynağı, şeir – güllədir.  
Barıtsız şeirə şeir deyilməz.  
Şairi olmayan bir xalq kütlədir,  
Amalsız bir kütlə xalq ola bilməz.

Oxucu məktubu!  
Düşünənlərin  
Könül hicqırığı, ürək nidası.  
Yazdığım nəğmənin, qoşduğum şeirin,  
Bir müddət sonrakı əks-sədəsi!

Mən tək, siz çoxsunuz... hər birinizə  
cavab yazamırıram...  
Ancaq mən sizə  
Borclu da qalmırıram,  
Ürək sözlərim  
Kağızlar üstündə şirəm-şirəmdir.  
Ünvanı siz olan mənim hər şeirim  
Sizə göndərdiyim məktublarımdır.

## VAXT

Uşaqlığım,  
Gəncliyim,  
Ahıllığım – eynimi?!  
Yox, hər biri başqadır,  
Bir-birinə yad kimi  
Gələn qovur gedəni.  
İnkar edir mən, məni...  
Ömrün hər pilləsində  
başqalaşır təbimiz,  
Dünyada məqsədimiz,  
dünyadan tələbimiz.  
Vaxt məni pərvanətək  
başına dolandırır,  
Dünən qanmadığımı  
bu gün mənə qandırır.

Kim döşünə döyər ki,  
Mən vahidəm, mən birəm!  
Bircə bunu bilirəm:  
mən güclüyəm, qadirəm.  
gücsüzəm,  
acizəm  
təkcə vaxtin əlində.  
Ömrün o sahilinə  
əlim yetə bilməyir  
Ömrün bu sahilində.

Hanı gözümün nuru,  
Hanı qəlbimin qoru?  
Kimdir udan, uduzan  
zaman ilə arzunun  
əbədi yarışında?!  
Saçımın ağlığında,  
alnimin qırışında  
Zaman necə at çapır,  
yüyəni öz əlində.  
Oğulsansa, tap görək,  
kimdir atın belində!

Mən öz azadlığıma  
tanrı dedim, haqq dedim  
Bir hökmə, bir fərmana  
mən başımı əymədim.  
Amma vaxtin dalınca  
Ömrüm boyu qul kimi  
necə sürünmüşəm mən,  
Qolumdakı saatın quluna  
dönmüşəm mən.

## QANMAQ-QANMAMAQ

Bütün ömrüm boyu arılar kimi  
Qəzətdən, kitabdan mən şirə çəkdir.  
Bilməyə çalışdım bilmədiyimi,  
Bunu bilmədim ki, mən bilməsəydim,  
Nəyi uduzacaq, itirəcəydim?  
Qazancım nə oldu, itirdiyim nə?  
Qazancım dəyərmi itirdiyimə?

Qanmazın qandığı bir şey var ancaq:  
Özünü hər yerdə düz, doğru saymaq!  
O, elə bilir ki, səhv edə bilməz,  
Bir müşkül öñündə ağlı yenilməz.  
Onun əməlində olmaz bir “xəta”,  
Ondan ağıllısı yox bu dünyada.

Qandınsa... şübhələr və tərəddüdlər  
Ömrünün peykinə dönəcək sənin.  
Qandınsa... qəlbində dil açan kədər  
Əzmini, eşqini yenəcək sənin.

Qananlar uduzur batıb dərində,  
Qananlar uduzur şübhələrində –  
Bağrıma çəkilən qanma dağından.  
Qanmazlar qazanır qanmadığından.

Qandıqca... özümlə durdum üz-üzə

O da mən,  
Bu da mən.

Kimə haqq verim?  
Möcüzə içində başqa möcüzə.  
Nə hakim bəllidir, nə də müttəhim.  
Kaş, qanmayaydım ...  
Özümlə üz-üzə dayanmayaydım.

## VİCDAN XƏSTƏSİYİK

*"A vicdan əzabım, üsyan əzabım,  
öldürmə məni".*

*Musa Yaqub*

Musa, vicdandanmı əlhəzardasan.  
Bu ovqat necə də mənə tanışdır.  
Bizim qəlbimizi ağrıdan vicdan  
Umulan kəsləri ağrıtmadı.

Dünya – bir bilməcə, dünya – bir təzad,  
Arifin dərdi çox, bir qəmxarı yox.  
İxtiyar sahibi – vicdandan azad,  
Vicdan sahibinin ixtiyarı yox.

Qənimi olsa da əyri, düzlərin,  
Doğruluq dərsini keçmə oğruya.  
Xalqı çalıb-çapan qeyrətsizlərin  
Vicdanı varmı ki, bir an ağrıya?

Millət öz dərdinə əsir oldusa,  
Bizim qismətimiz iztirab, ələm.  
Mən də sənin kimi, əzizim Musa,  
Vicdan əzabından xəstə düşmüşəm.

Vətən qarşısında bilək bir kərə  
Hamının danılmaz haqqı, borcu var.  
Millətin düşdürüyü bu zillətlərə  
Mən də günahkaram, sən də günahkar.

Gah olur gördüyüüm bu zillətləri,  
Şahidi olduğum müsibətləri  
Görmək istəməyib gözümü yumdum,  
Onun əlacını özgədən.umdum.

Mümkünmü?.. Deyincə, qaraldı qanım,  
Məni ilan kimi sancı vicdanım.  
Vicdanın səsindən dəng oluram mən,  
Ağrılar içində qovruluram mən.

"Əlimdən nə gələr?", deyincə, ağrı  
Azalır, ağlım da haqq verir mənə.  
Gözümü yendumduğum haqsızlıqları  
Vicdanısa, birəbir göstərir mənə.  
Vicdan saldı məni, bax, belə dərdə  
Mən ondan qaçanda qaçdım özündən.  
İçimdə başlanan çəkişmələrdə  
Gizlən-qəç oynadım vicdanımla mən.

Vicdan yaxşı seçir əyridən düzü  
Yaxşıdan yamanı, dostdan düşməni.  
O qovdu, mən qaçdım, itidir gözü  
Harda gizləndimsə, o tapdı məni.  
Vicdanı zamana uymur ki, uymur,

Məni yaşamağa qoymur ki, qoymur.  
Bizim içimizi belə göynədən,  
Bizi əldən salıb, bizi qəhr edən,  
Haqqın öz səsidir, haqqın öz səsi  
Vicdan xəstəsiyik, vicdan xəstəsi.

Gözümüz önungdə haqq çiliklənir  
Haqqın qəbri üstə nahaq diklənir.  
Bağırdıq: – Dayanın, haqq divanı var  
Gördük, eşitmədi kimsə bu səsi.  
Hələ üstümüzə çırkab atdılar  
Olduq bu millətin “xain bəndəsi”.

İllər gəlib keçdi, ömür gödəldi,  
Baharı gözlədik, təqvimlə gəldi.  
Təqvim baharını neyləyirik biz?  
Könül bağçamızı basdı ot, alaq.  
Ömrümüz boyunca gözlədiyimiz  
Səadət gülləri açmadı ancaq.

Zülmün məhvərinə dolanır zaman  
Göydəki buludlar insan ahıdır.  
Göydə aramasın Allahı insan,  
Hər kəsin vicdanı öz Allahıdır.

Ay Musa, özünü yorma boş yerə,  
İş ki belə gedir, nə gerçək, nə haqq?  
Allahı qəlbində görməyənlərə  
Vicdan kəlməsini necə anladaq?

## NAĞIL – HƏYAT

Anam olsan belə, ay anam, xeyli,  
Səndən gileyliyəm, səndən gileyli...  
Sən duymaq düşünmək öyrətdin mənə,  
Duyub-düşünməkdən azad olaydım.  
Danışmaq öyrətdin sən öz körpənə  
Nola, mən anadan lal doğulaydım.

Dilini bir ilə öyrəndim... nahaq!..  
Öz dilim özümə kəsilib yağı.  
Bütün ömrüm boyu çalışdım, ancaq  
Öyrənə bilmədim danışmamağı...

Başına bəladır mənim öz dilim,  
Dənizəm – üzümə durub sahilim.  
Yerimək öyrətdin tutub əlimdən,  
Dolaşdım aranı, dolaşdım dağı.  
Balana yerimək öyrədincə sən,  
Gərək öyrədəydin yىxilmamağı...

Fikirlər yiğilir beynimdə qat-qat,  
Cavablar – qorxulu, suallar – yasaq.  
Həyatı qanana ögeydir həyat,  
Onu qanmayana doğmadır ancaq.

Məni incidirlər bəzən qəsd ilə,  
Ertəsi hər şeyi unuduram mən.  
Girəvə düşəndə zalima belə  
Zülm edib, kam almaq gəlmir əlimdən.

Ana, quduzlaşır həyat, ilbəil,  
Dalayır puç olan ümidi lərimi.  
Niyə isti deyil, mehriban deyil  
Bu amansız həyat qucağın kimi?..

Hardasan, ay ana, bir gəl, mən yenə  
Bələli başımı qoyum dizinə.  
Mənə nağıl danış, dayansın anlar,  
Görüm, nağıldakı o qəhrəmanlar  
Cütbaşlı divləri nə təhər yırı,  
Nə təhər gizlənib, tilsimdən çıxır.

Bir danış, hardadır, görüm, səadət?  
Bizim yurdumuza o niyə gəlməz?  
Danış, danış görüm, Məlik Məhəmməd  
Zülmətdən işığa necə çıxdı bəs?

Danışma ay anam, danışma, kiri,  
Beynimə batmayır bu əfsanələr.  
Divlər görmüşəm ki, nağıl divləri,  
Onların yanında toyuğa bənzər.

Nadanlar görmüşəm, öz yolundakı  
Dikə eniş deyir, düzə dik deyir.  
Tülkülər görmüşəm, öz qolundakı  
Dəmir zəncirlərə bilərzik deyir.

Atasını söyən, yada baş əyən  
Rəhbərlər görmüşəm, qəddar, amansız.  
Tikana gül deyən, gülə kol deyən  
Qarılardır görmüşəm dinsiz, imansız.

Quldurlar görmüşəm, özgə yer deyil,  
Yurdunu talayıb asudə yatmış.  
Tacirlər görmüşəm, simuzər deyil  
“Malades” sözünə Vətəni satmış.

Dünyanı biləndən, duyandan bəri  
Mənim gözlərimdən düşüb həyat da.  
Nağılda gördüyüm qorxunc şeyləri,  
Həyatda görmüşəm, anam, həyatda.

## MÜSAVAT

Zülmətlə savaşlarda zəfər çaldığı gündən,  
Qəlblərdə azadlıq odu yandırdı Müsavat.  
Ulduz və hilal eylə ki, üç rəngə qovuşdu,  
Boz qurdu könüllərdə oyandırdı Müsavat.

Meydan oxudu qan çı�ayıñ dövrana qarşı,  
Hər zalima, hər nadana, hər hədyana qarşı,  
Tügyan elədi eyləki zülm insana qarşı,  
Öz həddini zalımlara qandırdı Müsavat.

İlhəmini almış o, Vətən adlı gözəldən,  
İman suyunu, çünki o içmişdi düz əldən.  
Xalq naminə haqq adlı vuruşlarda əzəldən  
Ön cərgədə hər tilsimi sindirdi Müsavat.

Öndər dedi: – İstiqlal üçün dağ aşalım biz,  
İstiqlala, istiqlala daim qoşalım biz,  
Bir türk kimi islamlaşa, çağdaşlaşalım biz  
Amalına bir xalqı inandırdı Müsavat.

Amalı təmiz, məqsədi aydın, üzü ağdır,  
Ən ali məramında qərəzlərdən uzaqdır.  
Tarix şüuru – xalqımı millət yapacaqdır  
Haqdan dönəni haqqaya tapındırdı Müsavat.

Düzlük şuarı daima çarşıdı yalanla,  
Torpaqdan alıb qüdrəti, kökləndi zamanla.  
Cənnət edəcək amala dönmüş bir imanla  
Ünvanı Azərbaycan olan yurdu Müsavat.

## BAŞQASININ YASINDA

Dərindir, qorxuludur sakit axan lal sular.  
Bir kəlmənin içində bəzən neçə söz yatır.  
Adı gözlə görünməz orda yatan duyğular,  
Çözələsən, görərsən kül altında köz yatır.

İçimi göstərmədim cahil tutan güzgüyə,  
Üzdə gülüb, içimdə müşkülümə ağladum.  
Millətimin dərdini ünvanlayıb Özgəyə,  
Başqasının yasında öz ölümə ağladım.

## GƏLİR

Tarıma çəkilmiş simə bənzə sən!  
Titrə bir yarpağın titrəməsindən.  
Bil, dənizdə coşan suyun səsindən  
Xəzri gəlir, yoxsa gilavar gəlir.

Bir az sıxlığında göydə buludlar,  
Yavaşça titrəşir yerdə göy otlar.  
Onlar da bilir ki, havada çən var,  
Sabah yağış gəlir, sabah qar gəlir.

Müyəssər deyildir hər kəsə ancaq  
Ürəkdən keçəni gözdən oxumaq.  
Qaranquşdan qabaq, torpaqdan qabaq  
Gərək biləsən ki, ilk bahar gəlir.

Qəlbim götürməyir bəri-bəzəyi  
Çətindir yamamaq sınmış ürəyi.  
Özün dərk edəsən gərək hər şeyi  
Səni başa salmaq mənə ar gəlir.

Baxışdan söz götürür, söz anla sözdən,  
Həssas ol, sevgilim, ömrün boyu sən.  
Əgər sevirsənsə, ayaq səsimdən  
Gərək biləsən ki, Bəxtiyar gəlir.

## QISQANIRAM MƏN

O çalışır, nəgmənin hər xalında sən,  
Qəlbini, ruhunu tapmışan deyən.  
Unudub zamanı, vaxtı, məkanı  
Xəyal dünyasında məclis qurmusən.  
Səslərin oduna əridib canı,  
Özünü nəgməyə qarışdırımsın.  
Nəgmə aldı səni mənim əlimdən,  
Səni, nəgməyə də qısqanıram mən.

Dayanıb güzgünen qabağında sən,  
Pərişan saçına daraq çəkirsən.  
Arzular, diləklər təmənnasıdır  
Bu qoca dünyada hər kəsin, gülüm.  
“Pərişanlıq zülfün öz qaydasıdır”,  
Həli pərişanlar neyləsin, gülüm?  
Güzgü də zövq alır gözəlliyyindən,  
Səni güzgüyə də qısqanıram mən.

Ömrün yollarını inamlı keçdim,  
Axırda odlandı bağrimon başı.  
Eşqin çeşməsindən bir damcı içdim,  
Axıdı sellər kimi gözümün yaşı.  
Bu dərdə tablamaq müşkül olsa da,  
Sevgisiz ürəyi daş sanıram mən.  
Düşməsin araya gülüm, qan-qada,  
Səni, özünə də qısqanıram mən,  
Daim öz-özünün yanındasan sən,  
Neyləsin həftədə bir yol görüşən?

## SEVƏ BİLƏRİMSƏ...

Ancaq məhəbbətçün yaranmışam mən,  
Alammaz əlimdən bu haqqı kimsə.  
Xoşbəxtəm, küsmərəm öz taleyimdən,  
Əgər sevirəmsə...  
sevilirəmsə...

Məhəbbət – amalım, arzularımdır,  
Ona kainatım, cahanım deyim.  
Mənim dövlətimdir, mənim varımdır  
Bütün varlığımla sevə bilməyim.  
Sevə bilirəmsə,  
əgər ürəkdən  
Dünyanın ən gözəl adamıyam mən.

Səni sevirəmsə, sevirəm demək  
Həyatı, dünyani, yoxdur düşmənim...  
Əgər sevirəmsə – qəlbim aynatək  
Şəffafdır, həssasdır, kövrəkdir mənim...

Bu könül aynama gülümsəyərək,  
Göylər də, yerlər də əks olur həmən.  
Sevirəm, sevirəm, sevirəm demək,  
Bütöv bir aləməm, kainatam mən.

Mən ki kainatam, aləməm, nə qəm,  
Ayım da, Günüüm də, Ulduzum da var.  
Həm zülmət, həm də ki, aydınlıq gecəm,  
Həm açıq, həm tutqun gündüzüm də var.

De məndən varlısı dünyada varmı?  
Sevən də özünü yoxsul sanarmı?  
Mənim öz eşqimin öz ulduzları  
Çiləyir könlümə nur, qucaq-qucaq...  
Axı, bu sərvəti, dövləti, vari  
Məhəbbət bəxş edir insana ancaq.

Bəli, ilk insanla həmyaşam artıq,  
Bilmirəm aydayam, ya gündəyəm mən.  
Zamandan, məkandan çıxmışam artıq,  
Dünyəvi aləmin fövqündəyəm mən.  
Öz böyük eşqimlə fəzadayam mən.

Məni endirməyin yerə, amandır.  
Dünya çox kiçikdir məhəbbətimdən,  
Hər arzum bir cahan, bir asimandır.  
Verir arzularım göydə səs-səsə,  
Deməyin yerdə uç, yer bəs deyilmi?  
Yanan bir ürəyə, sevən bir kəsə  
Asiman özü də qəfəs deyilmi?  
Sevə bilirəmsə, əgər ürəkdən  
Dünyanın ən yaxşı adamıyam mən!

## TƏZƏDƏN

Bu şirin sevdaya düşəndən bəri  
Neçə yol ayrıldıq bir-birimizdən.  
Ayrılıq günləri, hicran günləri  
Uzandı...

Ömrünə ömür aldı bizdən.  
Biz ki, öyrənmişik hicrana artıq.  
Cövrü yadda qalır, qəm unudulur.  
Sevən könüllərçün, gülüm, uzaqlıq  
Ən böyük, ən gözəl yaxınlıq olur.

Yağış dayandımı?

Qalın buluddan  
Siyrlib yenidən təzə gün doğur.  
Hər uzun ayrılıq, hər qısa hicran  
Səni mənim üçün təzədən doğur.  
Ayrılıq dəmləri düşürkən yada  
Təzədən sevirəm, təzədən səni.  
Elə bilirəm ki, bu gen dünyada  
İlk dəfə görürəm, gülüm, mən səni.

Ayrılıq günləri düzülür səfə,  
Hər gün gözləyirik, hər gün bir günü,  
Ayrı bir adamsan, gülüm, hər dəfə  
Vüsalın əvvəli, hicranın sonu.

Teleqraf kağızı... kiçik bir varaq  
Alışan könlümə su sapır yenə.  
Səndən ayrıldığım on gündür, ancaq  
Milyon illərdir ki, həsrətəm sənə.

On gündə əzabla neçə-neçə min,  
Dəqiqə, saniyə yola saldıq biz.  
Bu uzun anların, dəqiqlərin  
Hansını yaşadıq bir-birimizsiz?

Sənin də yerinə danışıram mən,  
Qoy olsun, qəlbimiz ayrı deyildir!  
Biz iki olsaq da vüsal günləri,  
Ayrılıq günləri bir oluruq, bir!

Həsrət, ürəyimdə qaladan möhkəm,  
Hicran çöplərindən bir yuva qurmuş.  
Sənin yanında da sənə həsrətəm,  
Həsrət ayrılıqdan uzun olunmuş...

Görüş qışdan sonra gələn bahardır,  
Ayrılıq, görüşlə bitir... tez olur.  
Eh! Ona nə var ki, müddəti vardır,  
Həsrətsə ölçüsüz, müddətsiz olur.

Bil, yaman gündə də, yaxşı gündə də,  
İstərəm qovuşam, mən yetəm sənə.  
Gözüm gözlərinə dikiləndə də  
Həsrətəm, həsrətəm, həsrətəm sənə!

## ÖZÜNDƏN AYRILA BİLMƏYƏCƏKSƏN

Deyirsən, dərd oldu bizə eşqimiz,  
Sarsıntı, üzüntü yetməzmi artıq?  
Ürəkcə nə qədər bir olsaq da biz  
Həyat yollarında ayrılmalıyıq.

Ayrılmaq! Söz asan, əməl çətindir,  
Sevmək! Bu ki, sənin öz fitrətindir.  
Necə ayırasan odu ürəkdən,  
İstini atəşdən, ətri çiçəkdən?..

Mənim öz istəyim, mənim öz kamım –  
Sənin öz istəyin, sənin öz kamın.  
Sənin ad günündür mənim bayramım,  
Mənim ad günümdür sənin bayramın.  
Biri-birimizcün doğulmuşuq biz.  
Birdir hər eşqimiz, hər istəyimiz.

Hərdənbir darıxıb gəzməyə çıxsan,  
Ayağını öpən göy otlar mənəm.  
Başımı qaldırıb göylərə baxsan,  
Kövrəlib qaralan buludlar mənəm.

Demə ki, yanımca nə hərlənirsən?..  
Mehvərin başına gərək hərlənəm.  
Bəzən səbəbsiz də kədərlənirsən,  
Səbəbi axtarma, o səbəb mənəm!

Qəlbin çox ucalır, çox qanadlanır,  
Ona zirvə mənəm,  
Ona son mənəm.  
Yata da bilmirsən uzun gecələr,  
Gözlərindən qaçan o yuxun mənəm...

Hər kəsə tutmadın, axı, tən məni.  
Sən də bu dünyada mənimçün təksən.  
Sən qova bilərsən evindən məni,  
Qəlbindən ki, qova bilməyəcəksən.  
Sənin hər dəqiqən, hər anın mənəm,  
Axı, adın mənəm, ünvanın mənəm.

Qapını üzümə bağlayan da sən,  
Özündən ayrıla bilməyəcəksən...  
Sən ki sən deyilsən, sən də bil, mənəm.  
Yaşını çıxaldan, səni ucaldan,  
Gün mənəm, Ay mənəm, Gülüm, il mənəm!..

## UNUDAM GƏRƏK

Ayrıldığ... güc gəldi bizə hücumlar,  
Ayrıldığ, usanıb tənədən, sözdən;  
Bizzən razı qaldı yadlar, qohumlar,  
Biz razı qalmadıq öz-özümüzdən.  
Ayrıldığ... nəğməmiz qaldı yarımcıq,  
Fikirlər pərişan, könüllər qırıq.  
Ayrıldığ... de harda ləngidi zaman?  
İndi nə sən sənsən, nə də mən mənəm.  
Başında tufanlar hayqırlığından,  
Meyvəsi dəyməmiş tökülən mənəm.

Dağlara dırmanıb ardımca qoşdun,  
Özgə buludlara qarışan mənəm.  
Taleyin hökmüylə sən çox vuruşdun,  
Bu ağır hökm ilə barışan mənəm.

Yandıran da mənəm, yaxilan da mən.  
Döyən də, vuran da, yixilan da mən!  
Ayrıldığ... bilmədik, neçin, nədən biz?  
Ayrıldığ... Ayrılmaq istəmədən biz.

Yoxdur ürəyimdə sənə qəzəb, kin,  
Yadıma düşməyir bəd əməllərin.  
Nifrətsiz ayrılıq ayrılıq deyil,  
Nifrətsiz ayrılıq vüsaldan şirin...

Gülüm, sevə-sevə ayrılıq biz.  
Ürək kökdən düşən tək simə bənzər,  
Bizim gözü yaşlı, bədbəxt eşqimiz  
Atalı-analı yetimə bənzər.  
Deyirəm unudam səni mən gərək.  
Mümkünmü? Arzuya əməl tən gərək!  
Unuda bilməkçün səni, sevgilim,  
Təzədən doğulam, təzədən gərək!

\*\*\*

Nəğmə olub gecələr  
Sənə layla çalaydım,  
Döntüb yuxun olaydım.  
Ayaqların altına  
Sərəydim gül-çiçəkli  
Çölü mən, çəməni mən.  
Nağıllar dünyasına  
Aparaydım səni mən.  
Çıxbıç çərçivəldən  
Göylərə baş vurayıdış.  
Vaxtı da dondurayıdış.  
Qanunlara od vurub  
Sərhədləri qırayıdış.  
Eşqimizin oduna  
Dünyanı yandırayıdış.  
Biz məhəbbət ünvanlı  
Təzə dünya qurayıdış.  
Səni hər an, hər saat  
Görmək üçün, sevgilim,  
Gecələr ay olaydım,  
Gündüzlər gün olaydım.  
Sənin gözəlliyyindən  
Səhər-axşam həzz alan  
Dilsiz güzgün olaydım.  
Güzgün olsaydım əgər,  
Qəm yeməzdim yenə mən;  
Səni, öz diləyimcə  
Göstərərdim sənə mən.

## MƏN ÜRƏK OĞRUSU

Alıb keçmişini,  
əvəzində mən  
Əzablar bəxş etdim gələcəyinə.  
Hissim xəcil qalıb öz əməlimdən  
Sözüm də qurtanb...  
Nə deyim sənə?

Küləklər oynasıır üzəkdə, canda,  
Özümə düşməndir öz canım mənim.  
Gözlərim ağlamır mən ağlayanda  
Vicdanım ağlayır, vicdanım mənim.  
Saz tutub içimdə qəm sıkəstəsi,  
Kədər bəstəsiyəm, vicdan xəstəsi.

Əllərim yapışib öz ətəyiimdən.  
Mən heç nə ummuram gələcəyimdən.  
Dağı da dağlayır dağın öz dağı  
Üzümə durubdur öz dərdim-sərim.  
Bu günüm sabaha danlaq, göz dağı,  
Sabahım – dünənə təəssüflərim.

Bu qədər peşmanlıq çəkəmməz, dayan,  
Bir zərər daşını, zərər yükünü.  
Qaytarla bilməmiş geri, heç zaman  
Axi, min təəssüf, bir ötən günü.

Sözüm – bu günümün çığran səsi,  
Kədər bimarıyam, vicdan xəstəsi.  
Alib ürəyini, əvəzində mən  
Sənə əzab verdim ürək dolusu.  
Mən kiməm? Utanır dilim sözümdən.  
Mən – ürək oğrusu, ömür oğrusu!

Etiraf asandır!

Mən hansı haqla  
Qovmaq istəyirəm könlümdən səni?  
Özüm öz eşqimi tapdalamaqla  
Əlindən almışam gələcəyini...

Sənin sabahını kölgələndirən  
Məğrur keçmişinin ləkasiyəm mən...  
Ney tutub içimdə qəm şikəstəsi,  
Vicdan xəstəsiyəm, vicdan xəstəsi.

## YAMAN DARIXMIŞAM

Yaman darixmişam səninçün, yaman!  
Mən əsir düşmüşəm öz istəyimə.  
Nifrəti gizlətmək asandan asan,  
Sevgini gizlətmək mahalmış, demə!

Haraylar yüksəlir könüldən yenə,  
Bu necə harayıdı, bu necə haydı?  
Öhdəmdən gələrdim...  
Gözüm üzünə,  
Qulağım səsinə darixmasayıd...

Elə bil hər yerdən üzülüb əlim...  
Mən azib qalmışam qəm dərəsində.  
Dirilib yaşanır sənli günlərim  
Sənsiz günlərimin xatırəsində.

Yaman darixmişam...  
Bu nədir yenə  
Ağlım sağa baxır, ürəyim sola.  
Ürəyim dönübdür göy göyərçinə  
Qonub sən gedəli sən gələn yola.

Yaman darixmişam...  
Hər axşamçağı

Arzumu günəşin telinə sardım.  
Əlimdə olsayıdı, mən darıxmağı  
Zamana ən uzun ölçü sanardım.

Yuxuma gəlmışdin...

Qııldır künçə.

Danişdılq...

Yel əsdi...

Dağıldı dərd-qəm.

Kölgəyə dönmüşdüm,

Səni görünçə

Sənin işığında yox oldu kölgəm.

\* \* \*

Zülmətdə yanın, bərq vuran bir üzüyəm mən,  
Könlümdə yatan bir kitabın ön sözüyəm mən.

Yox, açmamışam mən hələ öz könlümü aşkar,  
Mən, mən deyiləm, bir ulu fikrin özüyəm mən.

Eşqim, muradım hər gözə, hər yerdə görünməz,  
Qəlbimdə çatılmış ocağın tüstüsüyəm mən.

İçdin məni bağçanda, gülüm, bilmədin ancaq,  
Yüz-yüz bulağın dağdakı büllur gözüyəm mən.

Həsrətləri, zülmətləri fikrimdə əritdim,  
Min-min gecənin gec açılan gündüzüyəm mən.

Bəxtim mənim öz yarıma yar olsa, nə dərdim,  
Söylərdim o vaxt, könlümün öz güzgüsüyəm mən.

\*\*\*

*Ustad Şəhriyara*

Çəkdik, çəkirik biz ki, yüz ildən bəri həsrət  
Döndərdi qaranlıqlara gündüzləri həsrət.

Ustad mənə şeirlə salam göndərə bildi,  
Kim qoydu yanın gözlərə od gözləri həsrət?

“Bir xalqa ədalət!” – deyə divanə çağırınsın,  
Ahlardan oyanmış yanın ulduzları həsrət.

Şeirindəki şimşəkdən od almış dəli könlüm,  
Bir şimşəyə döndərdi zərif sözləri həsrət.

Sabir dedi: “Biqeyrət olur ağlayan insan”  
Tarixdə zəbun etdi əməlsizləri həsrət.

Öz haqqına biganə olan bəxtiyar olmaz  
Çapmış, talmış daima dilsizləri həsrət.

Həmqafiyədir adlarımız, Şəhriyar ustad,  
İnsafmı ayırsın bu qədər bizləri həsrət?

\*\*\*

Mənzil uzaqda, yol dolaşıq, ömrümüz qısa,  
Məqsəd yəqindi, qəsdi dolaylarda çəşməsa.

Ağlımdan heç nə gözləmirəm, arzum hönkürər,  
Hissin məramı dalğalanıb yolda coşməsa.

Getdikcə məqsədim niyə məndən uzaqlaşır?  
Olmaz şirinliyi sənə, səndən o qaçməsa.

Yalnız məramdan aşmadı kar, bilmisəm bunu  
Min-min mərama bir ulu eşqin qarışmasa...

Bəxtindən inci, vaxtını, ey Bəxtiyar, əgər,  
Vaxtin əlindən almağa, vaxtin çatışmasa.

\*\*\*

Yaranışdan bilirik, ömrə nəhayətdi ölüm,  
Zamanın hökmü budur: Hər kəsə qismətdi ölüm.

Hələ dərk etməmişik, amma ölüm dən o tayı,  
Bizim idrakımıza gör necə sərhəddi ölüm.

Nə imiş hikməti dünyamızı tərk eyləməyin?  
Ulular söylədi: torpaq ilə vəhdətdi ölüm.

Nə olarmış, görəsən, saxlaya bilsək zamanı?  
Kim bilir, bəlkə də, insana bir hörmətdi ölüm.

Ölənin qəbrinə qan-yaş axıdib ağlaşırıq,  
Nə bilək, bəlkə, şərəf, bəlkə, fəzilətdi ölüm.

Bəşər ölməzsə, bu dünya təzələnməz, qocalar,  
Bütün insanlıq üçün bir əbədiyyətdi ölüm.

\*\*\*

Sən mənim ruhumun aşkardakı öz timsalısan,  
Sən humayundakı səslər selinin son xalısan.

Mənim iç dünyamı, çöl dünyamı görmək diləyən  
Sənə baxsın, səni görsün, o da sənsən, bu da sən.

Ulu rəssam içimin şəklini çəkmək diləsə,  
Səsinin şəklini çəksin, boyā tapsın o səsə.

Sən bu dünyaya mənim heyrətimin heyrətisən,  
Yenidən heyrətə saldın nə qədər heyrəti sən.

\*\*\*

Biz hər ikimiz birgə keçib dərd cığırından  
Bir eşq yaratdıq, qanı məndən, canı səndən.

Dəryada duman var, gedirik, yol üzə durmuş,  
Məchul yeli məndən, ağaran yelkəni səndən.

Gəl, gəl ki, dəyirmən daşı tək fırlanalım biz,  
Eşqin başına, sel-suyu məndən, dəni səndən.

Bir odda bişib, qaynaq olub canına canım,  
Ölmək də ayırmaz səni məndən, məni səndən.

Eşqin səni insan elədi, eşq yolunda  
Neylim ki "mənəməlik" ayırib insanı səndən.

\*\*\*

Min qibləyə baş qoydum, o vaxt şəndi bu könlüm,  
Bir qiblədə qəm təxtinə milləndi bu könlüm.

Qibləm də sən oldun, səni mən tapmadan əvvəl,  
Min bir budağın üstdə veyilləndi bu könlüm.

Məcrasını hər gün dəyişən sel idi bir vaxt,  
Könlümdə bu gün gör necə gölləndi bu könlüm.

Yüz-yüz qapı döydüm, məni heç kəs tanımadı,  
Bir ünvana qondum, necə bəlləndi bu könlüm.

Əvvəl canımı qan dağıdan adı ürəkdi,  
Vallah, səni sevməklə könülləndi bu könlüm.

\*\*\*

\*\*\*

Heç bilmədik, ey dost, necə dünyadı, bu dünya,  
Şirnikdiyimiz arzudu, sevdadı bu dünya.

Uyduq, yaşadıq, qəm daşıdıq, anlamadıq heç,  
Əslində həqiqətmi, ya röyadı bu dünya.

Dəm çäğləri qaqqıldışırıq, “ah, nə gözəldir”,  
Qəm çäğləri söylər bizə bicadı bu dünya.

Yalnız sona çatdıqda ömür, biz bunu qandıq:  
Başdan-başa çarpışmadı, qovğadı bu dünya.

Ələnib keçmişəm artıq mən ələkdən o yana.  
Ürəyim nazilib ağ tüldən, ipəkdən o yana.

Məni sevdaya salan cövhəri görmək dilədim,  
Dəmə, varmış min özək bir qat özəkdən o yana.

Bu qədər olmaz idi kor fələyin zülmü bizə,  
Bizi fırlatdı fələk çərxi-fələkdən o yana.

“Sən gərəksən mənə” – söylərkən utandım, düzü, mən  
Sən gərəksən mənə, vallah, bu gərəkdən o yana.

Ulu röyalımız qəlb üçün idrak ciğiri,  
Bu ciğirdən keçirik biz gələcəkdən o yana.

Mənim öz bəxtimə yar, ömrümə yol, qəlbimə qəlb,  
Sinəm altında ürəksən, sən ürəkdən o yana.

## ULU DÜNYANIN

*Nəsimiyə*

\*\*\*

Dərk etmədiyim min cürə halət var içimdə,  
Eşqimlə yaşıd bir yeni fitrət var içimdə.

Öz borcum ilə haqqımın illər savaşından,  
Mərdanə çıxan hakim ədalət var içimdə.

Bəzən də olur, haqqımın öz haqq zəfərindən,  
Qorxub çəkilən qəmli xəcalət var içimdə.

Dərdimlə də dünyani nədən xoş görürəm mən?  
Ölməz, əbədi təşnəli heyrat var içimdə.

Röyalara, xülyalara min yol qanad açdım,  
Gördüm, neçə əngəl, neçə sərhəd var içimdə.

Hər yerdə gözəllik görürəm, Bəxtiyaram mən,  
Dünyanı gözəlləşdirən afət var içimdə.

Şübənin, gümanın ağırlığından  
Əyilər, dikəlməz beli dünyanın.  
Elə ki, həqiqət röyaya döndü  
Soldu əlimizdə gülü dünyanın. -

Sevgi – həqiqətə gedən doğru yol.  
Bu yolda hər dərdə, qəmə hazır ol.  
İldə neçə dəfə, gündə neçə yol  
Bulanır, durulur seli dünyanın.

Sənə “can-can” – deyir dünya hər anda.  
Bircə çirtma ilə sən daş qıranda.  
Xaşıl daşa dönüb diş sindiranda  
Yaman topuq çalır dili dünyanın.

Sevincin nəşəsi bizi çasdırır,  
Kədər – həqiqətə qapı açdırır.  
Bizi zaman-zaman ululaşdırır  
Möhnəti, zilləti ulu dünyanın.

Mərdliyə çağırır bu gün hər kəsi,  
Dərisi soyulan şairin səsi.  
Uzaq əsrlərdən gəlir nəfəsi  
Diri dünyamıza ölü dünyanın.

\*\*\*

Bulud ötdü, hava endi havaya,  
Daş-torpağın dil açdığı zamandır.  
Gül ətirli, gül arzulu baharın  
Qarlı qışla dalaşlığı zamandır.

Yaz yoldadır... Tamaşa qıl məşqinə.  
Bu oyunda arzusu nə, eşqi nə?  
Bir baharın, min diləyin eşqinə  
Könüllərin fal açıldığı zamandır.

Ələviyyə,<sup>1</sup> çox oturma otaqda.  
Səndən küsər dağ da, daş da, bulaq da.  
Quş dimdikli düymələrin budaqda  
Bir-birinə əl açıldığı zamandır.

Ey Bəxtiyar, çağlayırsan binədən  
Sellər kimi, sular kimi, de, nədən?  
Məmməd Aslan, misraların sinədən  
Dodaqlara yol açıldığı zamandır.

## HARA YAZIM MƏN

Sırğa əvəzinə qulaqlarından  
Andımı zikr edən könül asım mən.  
Yenə inanmasan, qəm dağlarından  
Söz açan kitaba qoy əl basım mən.

Mənə nə deyirsə, məhabbat deyir,  
Qoyma taleyinə sən minnət – deyir.  
Ürəyim gəl deyir, ağlım get deyir,  
Hansının sözünə qulaq asım mən?

Özün uzaqdasan, adın dilimdə,  
Dünya çاش-baş olub hər əməlimdə,  
Xatirən könlümdə, əksin əlimdə,  
Bəs, sənə məktubu hara yazım mən?

<sup>1</sup> Yazuçı Ələviyyə Babayeva nəzərdə tutulur.

## BİR TƏRƏFDƏ

\*\*\*

Nənəm dedi, göydən düşdü üç alma,  
Sayı üçdür, amma özü üç olmaz.  
“Qıvrıl bala, yat” – dedilər yetimə,  
Yetim quzu böyüsə də, qoç olmaz.

Hər canının can içində canı var,  
Hər toplunun öz miqdarı, səni var.  
Yaranmışın əvvəli var, sonu var,  
Şəkli dönər, rəngi itər, puç olmaz.

Əgər sənin öz qismətin sirkəsə,  
Şükür elə, minnət qoyma bir kəsə.  
Günəş sənin ürəyindən düşməsə –  
Günəş doğar, amma səhər açılmaz.

Gah ağlma uydum, gah da könlümə,  
Ürək bir tərəfdə, baş bir tərəfdə.  
Qəlb iki qansızın arasındadır,  
Zaman bir tərəfdə, yaş bir tərəfdə.

Ömür köhlənimi daşlığa sürdürüm,  
Gah coşub kükrədim, gah köks ötürdüm.  
Həmişə dünyani mən belə gördüm;  
İştah bir tərəfdə, aş bir tərəfdə.

Əzəldən qayğısız doğula insan,  
Ya da qəm çəkməyə dağ ola insan.  
Gah sağa boylanır, gah sola insan,  
Bahar bir tərəfdə, qış bir tərəfdə.

Bir yanım gecədir, bir yanım səhər,  
Bir əlimdə şəkar, birində zəhər.  
Deyirəm, dünyada bütün tərəflər,  
Hamısı olaydı kaş bir tərəfdə.

## HEÇ DEMƏ...

\*\*\*

Səninlə hər görüş ilk görüşümdür,  
Mənimcün həmişə təzəsən, gülüm.  
Tək sənin eşqinə möhtac könlümü  
Əlvan duyğularla bəzə sən, gülüm.

Bir canıq, olmadı arada birlik.  
Qədərin işidir, buna dözərik.  
Özüm – göz muncuğu, eşqim – üzərlik  
Dedim, gəlməyəsən gözə sən, gülüm.

Könlümə ən yaxın sirdaşım kimi,  
Mən sənə vermişəm dərdi-sərimi.  
Dedim, səndən küsən sətirlərimi  
Boynuna mərcan tək düzəsən, gülüm.

Təpədən-dırnağa dözümsən, dözüm  
Bu sonsuz dözümə mən necə dözüm?  
Günahkar özüməm, bilirəm, özüm,  
Gəl, bunu heç vurma üzə sən, gülüm.

Gənc ikən dünyanın çölünü gördüm,  
İçini görməyim mənə fərz imiş.  
Nəfsim itiləşir mən yaşadıqca,  
Demə, daddıqlarım bir çərez imiş.

Düşündüm, arzudan boy alırıq biz,  
Onlara çatmaqla ucalırıq biz.  
İndi görürəm ki, arzular yalnız  
Yaşaya bilməkçün bir həvəs imiş.

Əlhəzər eylədim hər yanlışimdən,  
Umdum ucalığı düzgün işimdən.  
Göynədim hər dəfə yixılanda mən,  
Demə, hər yanlışım mənə dərs imiş.

İki ömrüm ola dedim, müttəsil,  
Bir ömür nədir ki, olsun lap yüz il.  
Heç demə, qanmaza yüzü bəs deyil,  
Qanana bir ömür, vallah, bəs imiş.

Çürük bildiklərim sağa dönübdür,  
Qara bildiklərim ağa dönübdür,  
Solda gördüklərim sağa dönübdür,  
Dünyanın hər işi başdan tərs imiş.

*Şair dostum. Ş. Əkbərzadəyə.*

Yol getdim, dünyani seyr elədim mən,  
Xəbərim olmadı yolun özündən.  
Ölü dünənimiz diri bu gündən  
Daha canlı imiş, müqəddəs imiş.

\* \* \*

Əsl dost var isə, nə qohum-qardaş  
Ona arxalanıb, qaya çap, dağ aş!  
Övlad da insana dost olaydı kaş,  
Amma neyləyəsən o, əvəz imiş.

Elə ki, yollarda bitdi enişlər,  
Hər kəs barmağını xəlvəti dişlər.  
Arxadan atılan daşdı “imişlər”,  
Dəyər topuğuna – quru səs imiş.

Çaşbaş fikirlərin qaranlığında  
Bilmirəm nə huyda, nə haydayam mən.  
De, kimə söyləyim şikayətimi?!  
Özüm öz əlimdən haraydayam mən.

Boğmağa çalışdım məhəbbətimi,  
Dəyişmək istədim təbiətimi.  
Gördüm ki, qalmışam olduğum kimi,  
Əvvəl nə idimsə yenə oyam mən.

Başıma bəladır vərdişim mənim,  
Əngəlsiz ötüşmür bir işim mənim.  
Tərsinə dolanır gərdişim mənim  
Arandan yaylağa axan çayam mən.

Ürəyim baxmadı etirazıma,  
Könüllü getmişəm öz güdəzimə.  
Bu sevdam dönübdür alın yazımı  
Sevdam nə boydasa, o boydayam mən.

## KÜSƏNDƏ

Günahdır illəri bir ana satmaq,  
Özündən küsürsən, məndən küsəndə.  
Din – Allah yoludur, Allaha çatmaq  
Özün de, mümkünü dindən küsəndə?

Hər qədirbilməzə bu dünya dardı,  
Haqqını bağırıb nalə qopardı.  
Çöldə gecələdi, çaqqlal apardı,  
Bizim çıl toyuğu, hindən küsəndə.

Sevginin nə günü, nə də kölgəsi,  
Cana doydurmadı sevən hər kəsi.  
Nədən bəmə düşdü qəlbin zil səsi,  
Kölgədə nə tapdın gündən küsəndə?

## GÖZÜN OLMASA

Şair, gəl, əlinə qələm götürmə,  
Könlünü gəmirən sözün olmasa.  
Şeirin ürəyi isidə bilməz,  
Könlündə közərən közün olmasa.

Deyə bilmirsənsə sözün düzünü,  
Danlama özgəni, danla özünü.  
Düşməni qınama, əgər sözünü  
Üzünə deməyə üzün olmasa.

Sən halal urvana bir çımdık qədər  
Əgər haram qatsan, kündən küt gedər.  
Bu müqəddəs sənət səndən nə istər –  
Əyridən danışma, düzün olmasa.

Əyriini görürsən... görsən əyəni,  
Sərraf oğul deyə, öyərəm səni.  
Sən şair deyilsən, görünməyəni  
Görməyi bacaran gözün olmasa.

## GEN DÜŞƏ

Açammadım bir qapını əzabsız,  
Heç olmadı kədər məndən gen düşə.  
Ömrüm boyu bir diləyə can atdım  
Suladığım sünbülmə dən düşə.

Keçdim neçə dolanbacdan, dolaydan,  
Seçilmədi gün həftədən, il aydan,  
Bağırıram içimdəki haraydan  
Buz bağlayan könüllərə ün düşə.

İndi daha döyüşürəm dözümlə,  
Öz əlimlə özümədir bu həmlə.  
Dözüm bitdi, qorxuram ki, özümlə  
Qədərimin arasında qan düşə.

Qan qoxuyur zəmanənin yelləri,  
Qum gətirir, lil gətirir selləri.  
Neyləyirəm, qəm möhürlü illəri  
Qismətimə gözlədiyim an düşə.

Öz yolunu heç azmadı bu gərdiş,  
Zəmim yandı, taxılımu biçməmiş.  
Nə olar ki, bu dünyadan köcməmiş  
Mənim həsrət quzeyimə gün düşə.

## YALAN HAKİM OLUB

Qorxu kölgəsinə sığınmış bu gün  
Sədaqət, dəyanət, məhəbbət, Allah.  
Yalan hakim olub, böhtan gözətçi,  
Çürüyür zindanda həqiqət, Allah.

Əyri əyriliyi yeridir daşa,  
Keçib əyriliklə hamidan başa.  
Doğru həsrət qalib isti bir aşa.  
Görən hara gedir bu millət, Allah.

Həftələr dəyişdi, günlər dəyişdi,  
Tərəflər dəyişdi, yönələr dəyişdi.  
Qiblələr dəyişdi, dinlər dəyişdi,  
İtə ot verilir, ata ət, Allah.

Ünvani dəyişib rəzalətin də,  
Qaymaq da satılır şor qiymətində.  
İndi sədaqətin səltənətində,  
Əyləşib hökm edir xəyanət, Allah.

Ha çığır, ha bağır, yatan ayılmaz,  
Yaxşını yamandan ayıran olmaz.  
Satsan, üzünə də baxan tapılmaz,  
Necə ucuzlaşış ləyaqət, Allah.

Yalanlar həqiqət qiyafəsində,  
Yeklər cövlən edir şeş xanəsində.  
Oğrular, əyrilər zəmanəsində  
Əyrilik sayılır fərasət, Allah.

\*\*\*

*Cibi dolu, başı boşlara.*

Qeyrət yoxsa bir kişinin qanında,  
Dərisinə yeritdiyin biz yazıq.  
Əyrilərin, oğruların gözündə,  
Gədə – kişi, kişi – fərsiz, düz – yazıq.

Bir qanmazın qabağında alışsan,  
Yanmağını nöqsan bilər o nadan.  
Anlamazı anlatmağa çalışsan,  
Yana-yana söylədiyin söz, yazıq.

Min sərr yatır bir rübabın telində,  
Min nalə var hər ocağın külündə.  
Söz anlamaz bir naşının dilində  
Nəğmə qırıq, mizrab sınıq, saz yazıq.

Min boyunu bir halqaya saldılar,  
Doğma deyib, yada səcdə qıldılar.  
Üstəlik də bizi bizdən aldılar  
Alan “qoçaq”, verən maymaq, biz yazıq.

**DEYİL**

Adını hər yerdə zikr edən ürək,  
Əhdindən, sözündən dönəri deyil.  
Səni, sənə layiq eşq ilə sevmək,  
Axı, hər oğulun hünəri deyil.

Bu yolun əzabı, məşəqqətilə  
Çatdım bu məqama otuz beş ilə.  
Sevdikcə bilirəm, bu sevgim hələ  
Sənin sənliyinə yetəri deyil.

Günəşdən yayınıb qızındım yenə,  
Sənin dumanına, sənin kölgənə.  
Ayrılıq – mənəvi ölümdür mənə,  
Ölüm – dərdlərimin bətəri deyil.

Bu sevgi – öz məğzim, öz fitrətimdir,  
Bu sevgi – özümə sədaqətimdir.  
Bu sevgi – kəlməyi-şəhadətimdir,  
Bu sevgi – zövqümdən ötəri deyil.

## YALAN DÜNYA

Gah başıma tumar çəkən,  
Gah ilantək çalan dünya.  
Gah sinəmə dağlar çəkən,  
Gah könlümü alan dünya.

Gah dağılan, gah qurulan,  
Bəzən açan, bəzən solan,  
Gələnləri yola salan,  
Özü baqı qalan dünya.

Bir yanda at, bir yanda ot,  
Solu günəş, sağı bulud.  
“Dovşana qaç, taziya tut” –  
Deyən köhnə-filan dünya.

Min rəngi var, min donu var,  
Neçə-neçə oyunu var,  
Nə əvvəli, nə sonu var,  
Yalan dünya, yalan dünya!

## SEYTANIN BARMAĞI

Gerçek hələ yol üstədir,  
Gəlməyinin sorağı var.  
Həqiqətin doğum günü,  
Yalanın da son çağrı var.

Bir sevdanın odu, közü  
Kül elədi ömrümüzü.  
Bu dünyanın iki üzü,  
Həm qarası, həm ağı var.

Yaxşılardız çökə-çökə,  
Daim girir ağır yükə.  
Yaxşı dönüb təbərrükə,  
Bir gülün min alağı var.

Yamanların qəsdi qandır,  
O iblisdir, o şeytandır.  
Həqiqəti – ağ yalandır  
Amma yaman qılığı var.

Bəlli deyil əsl üzü,  
Yüzdür biri, birdir yüzü.  
Hər nitqində dostluq sözü,  
Qoltuğunda bıçağı var.

Dövran sürür şeytan hələ,  
Orda tələ, burda tələ.  
Harda qopsa bir vəlvələ,  
Orda şeytan barmağı var.

## BƏXTİYARAM MƏN

\*\*\*

Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,  
Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.

Zaman dönməz öz hökmündən... Biz ayrıldıq, tez ayrıldıq,  
Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur.

Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın,  
Dilək ölməz, ürək ölməz, sevənlərcün ölüm yoxdur.

Gülüm əgyar qılınçıyla sevərkən ayrı düşdük biz,  
Bu həsrətdən, bu möhnətdən daha betə zülüm yoxdur.

Sevib yandım, külək qalxdı, külüm sovruldu əflakə,  
Məni gərmə bu dünyada odum söndü, külüm yoxdur.

Ağac yansa, fəğan eylər, deyər öz dərdini aşkar,  
Deməkçün dərdimi yarə, bəmim varsa, zilim yoxdur.

Səninlə Bəxtiyaram mən, ayım sənsən, ilim sənsən,  
Bu dünyada mənim sənsiz ayım yoxdur, ilim yoxdur.

Ömrün payızında sevdim, sevildim,  
Elə bilirəm ki, ilk baharam mən.  
Arxanca sürünən kölgənəm sənin,  
Harda qərar tutsan, orda varam mən.

Mey olsan, yanında bir qədəh ollam,  
Gül olsan, çətrini öpən meh ollam.  
Ot olsan, bir anda dönüb şəh ollam.  
Dağ olsan, zirvənə yağan qaram mən.

Başımı qoyaram gündə yüz kərə  
Bir yol ayağını basdığını yerə.  
Eşqindir ucaldan məni göylərə,  
Bu eşqin gücünə minnətdaram mən.

Sevgiya hədd qoymaq, düzü günahdır,  
Cahilin hər işi, sözü günahdır.  
Eşqi günah saymaq özü günahdır,  
Kim deyir, eşqimdə günahkaram mən?

Özün bir aləmsən, eşqin bir aləm,  
Sən olan könüldə nə kədər, nə qəm!  
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,  
Səninlə dünyada bəxtiyaram mən.

## DİDƏRGİN

### QOCALMIR

Qocaldır insanı, qocaldır zaman;  
Ürəyin atəsi, közü qocalmır.  
Dağları, daşları qocaldan zaman,  
Bilmirəm, bəs niyə özü qocalmır?

Getdi baharımız, yer qışa qaldı.  
Düzlər qara qaldı, yağışa qaldı.  
Bizimki bir quru baxışa qaldı,  
Neyləyək arzunun gözü qocalmır.

Bəxtiyar, düşünək biz dərin-dərin.  
Xəyallar möhtəşəm, arzular şirin.  
Əsl sənətkarın, əsl şairin  
Özü qocalsa da, sözü qocalmır.

Başına haranın külünü töksün  
Sinəsi əzabdan dağ-dağ didərgin.  
Təzə Vətənində qərib, çəkingən  
Köhnə Vətənindən qaçaq didərgin.

Başının üstündə öz tavanı yox,  
Yavanlıq bir yana, heç yavanı yox.  
Bu günə, sabaha bir gümanı yox,  
Ay özü-özündən uzaq didərgin.

Əsdi, hardan əsdi bu sətnum yeli?  
Əl başı kəsmədi, kəsdi baş əli.  
İsti yuvasından perik düşəli  
Gah orda, gah burda qonaq didərgin.

Hamının arzusu onunla birkən  
Xeyirə dolanmır yenə bu örökən.  
Özü bu dünyadan haqq istəyirkən  
Adını qoydular nahaq didərgin.

Könlündə köz tutub Vətən həsrəti  
Qurtarıb gileyi, sözü-söhbəti.  
Öz acı taleyi, öz müsibəti  
Özünün başına qınaq didərgin.

Soyuq baxışlardan xoş xəbər umar  
Ağlamaz, gözyası ahından damar.  
Ümidsiz sabaha o, ümid yamar  
Ümidi ömrünə yamaq didərgin.

## İSTANBUL

Bosfor körfəzi...  
İki qıtə  
Söykənmiş bir-birinə  
Ortasında bu yolun.  
Bir tərəfi Avropadır,  
Bir tərəfi Asiya  
İstanbulun...  
Türk oğlu durub ortada  
Seyr edir  
Sağını,  
Solunu.  
Bir şəhərdə birləşir  
İki qıtə.  
Birinin başlangıcıdır,  
Birinin sonu...

Sol tərəfində  
Dəbdəbəli keçmişindən  
yadigar qalan,  
Başı göylərə ucalan  
Cameləri, bürcləri, qələləri;  
Durur min ildən bəri.  
Sağ tərəfində  
Modern evlər,

banklar, otellər...  
Türk oğlu  
Gözlərindən suallar yağa-yağa,  
Gah sola baxır, gah sağa.  
İstanbulun keçmişİ  
Vüqarlı, şanlı,  
Bu günü özünə yad.  
Gələcəyi dumanlı...

Bu gün  
Bir ayağı Avropadadır.  
Bir ayağı Asiyada Türkün.  
Qulaqlarında mühərrik səsi,  
Dilində Quran surəsi Türkün.  
Zaman onu dilləndirir,  
Əsrin ahənginə səs verir  
Düşünüb dərindən;  
Ancaq babası  
çəkir ətəklərindən.  
Çırpinır şəhər  
İkilik içində.  
Düyüm-düyüm  
olmuş fikirlər  
Əsrin keşməkeşində...  
Bir şəhərdə görüşür  
İki dünya, iki aləm.  
Tapacaqdır, əminəm,  
Türk oğlu haqq yolunu.

O, hələlik seyr edir  
Sağını,  
Solunu...  
Ürəyi Şərq ürəyi,  
Ağlı Qərb ağlıdır Türkün.  
Bu təzaddan  
Sinəsi dağlıdır Türkün  
Durub hiss ilə ağlı arasında.  
Həqiqətlə nağıl arasında.  
İrəlimi getsin  
Geriyəmi dönsün?  
Keçmişdən qopa bilmir  
Bu günümü  
Tapa bilmir  
Axtarır  
Axtarır  
Axtarır  
Qarşıda işıq var,  
Axtaran tapar!...

## LATIN DİLİ

Latin dili!

Hər sözündə dünya boyda yük daşıyır,

Latin dili!

Millət ölüb, dil yaşayır.

“Ana” deyən,

“torpaq” deyən,

“Vətən” deyən yox bu dildə.

Ancaq yenə yaşar bu dil.

Sabah bizim ərzimizin

Sərhədindən o yana da

Qoşar bu dil.

Bəlkə... bütün ulduzları

Gəzər bu dil.

Döyüslərdə zəfər çalıb

Ölənlərə bənzər bu dil.

Vətəni yox, milləti yox

Yaşar özü.

Elmlərin təməlidir

Əvvəl sözü, axır sözü.

Kim deyir ki, ölüdür bu?

Həkimlərin,

Alimlərin,

Loğmanların dilidir bu.

Bu dil ilə hesablanır ay da, il də.

Çiçəklərin,

Böcəklərin,

Küləklərin,

Fələklərin

Adlarını yazır alım

Ölü dildə.

Kim deyir ki, ölüdür bu?

Ölülərin dili deyil,

Dirilərin dilidir bu.

Atlantika sahilində

Coşa-coşa,

Daşa-daşa:

- Mən azadam, mən xoşbəxtəm,

- Deyir natiq yad dilində.

Söylə natiq,

İndi nəyə inanaq biz –

Qulağamı,

Ya gözəmi?

Əmələmi,

Ya sözəmi?

“Mən azadam, müstəqiləm” sözlərini

Öz dilində deməyə də

İxtiyarın yoxsa əgər,

De, kim sənə azad deyər?..

Söylə, necə azadsan ki,

Komalarda dustaq olub ana dilin.

Böyük-böyük məclislərdən

İtirilib ilim-ilim?..  
 İclaslarda bir kəlməsi,  
     sözü yoxdur.  
 Bəlkə... onun böyük, rəsmi məclislərə  
 Çıxmaq üçün üzü yoxdur?  
 Söylə, bəlkə, – bic doğulub,  
 Atasından yox xəbəri?  
 Bəlkə, bu dil çox kasıbdır,  
 Qucağına sığışmayır  
 Əsrin böyük fikirləri?..  
 Sən dərdə bax,  
     Vətən də var,  
         Millət də var.  
 Ancaq onun dili yoxdur.  
 Elə bil ki,  
 Güzgü kimi,  
     hamar,  
         şəffaf röyalın var,  
             dili yoxdur...  
 İndi söylə,  
 Hansı dilə ölü deyək:  
     Vətən varkən,  
         Millət varkən,  
             Kiçik, yoxsul komalarda  
                 dustaq olan bir diləmi?  
 Yoxsa, uzun əsrlərdən keçib gələn,  
 Xalqı olən,  
 Özü qalan bir diləmi?

## YAĞMA, YAĞIŞ

(mahnu)

Göylər çənə büründükə  
 Ürəyimi bürüyür qəm.  
 Yağma, yağış, yağma, yağış,  
 Mən görüşə tələsirəm.

Mənim şirin sevincimə  
 Acı zəhər sən qatma gel.  
 Goy çəməndə yol gözləyən  
 Sevgilimi islatma gel.

Pəncərəmə hicran yazır  
 Damcıların naxış-naxış.  
 Mən görüşə tələsirəm  
 Yağma, yağış, yağma, yağış,

Ürəyini boşaltmasın  
 Bu gün göylər insan kimi,  
 Mən ki açmaq istəyirəm  
 Sevgilimə ürəyimi.

Yağsan da mən gedəcəyəm.  
 Görüşəndə yağışda biz.  
 Üstümzdə açılacaq  
 Çatır kimi öz eşqimiz.

## BİRİ SƏNSƏN, BİRİ MƏN

(mahni)

Bir bulağın iki gözü, –  
Biri sənsən, biri mən.  
Bir almanın iki üzü, –  
Biri sənsən, biri mən.

Qoşa simin titrəməsi, –  
Biri sənsən, biri mən.  
Bir pərdənin iki səsi, –  
Biri sənsən, biri mən.

Açıq səma, göy qurşağı, –  
Biri sənsən, biri mən.  
Dan ulduzu, səhər çığı, –  
Biri sənsən, biri mən.

Bu həyat da iki rəngdir, –  
Bir sevinc, biri qəm.  
Sevinc kimdir, kədər kimdir?  
O həm sənsən, həm də mən.

Bu dünyaya biz gələli  
Həm kədərik, həm də sevinc.  
Şən məndəsən, mən səndəyəm,  
Gözəldir qəmdə sevinc.

## KÖLGƏM QƏDƏR YAXINSAN...

(mahni)

Ayrılığın eylədi,  
Könlümü dağ-dağ, gülüm.  
Qış kimi düşüncəli,  
Yaz kimi oynaq gülüm.

Kölgəm qədər yaxınsan,  
Ancaq tuta bilmirəm.  
“Unut” demək asandır,  
Mən unuda bilmirəm.

Soyuqluğun könlüma  
Saldı qara xal, gülüm,  
Dəniz kimi dalğalı,  
Heykəl kimi lal gülüm.

Bəs nəyədir gümanın,  
Ay gümanlı gümansız?  
Könül kimi vəfali,  
Ağıl kimi amansız.

Gecə kimi fikirli,  
Gündüz kimi şən, gülüm  
İki hissin əlində  
Gəl, oynama şən, gülüm.

## KƏPƏNƏK

(mahni)

Güllər üstə uçan, qaçan  
Bir qayğısız kəpənəkdin,  
Çiçəklərin ürəyində  
Sən ən şirin bir diləkdin.

Sorağını gül-çiçəkdən  
Dalinca mən, gördüm yoxsan,  
Qaçdım sənin dalinca mən,  
Gördüm yoxsan.

Nəğmə deyir sənə gullər  
Yel əsdikcə narın-narın.  
Hər çiçəkdən bir rəng alır  
Qızıl-qızıl qanadlarıın.

Hansı gülü oxşadınsa,  
Ləçəyində izin qaldı.  
Səni tutdum, uçub getdin,  
Əllərimdə tozun qaldı.

## ÜRƏK

(mahni)

Ürək odur daim yana,  
Od püskürə alovvana.  
Od vermirsa qəlbə, cana  
Demək, o, heç ürək deyil.  
O, heç mənə gərək deyil.

Əgər ki, sevinib gülmür,  
Döyüntüsün heç kim bilmir,  
Çırıntısı eşidilmir  
Demək, o, heç ürək deyil.  
O, heç mənə gərək deyil.

Vətəniyçün lazıim gəlsə  
Polad kimi gərilməsə,  
Torpağına sərilməsə  
Demək, o, heç ürək deyil.  
O, heç mənə gərək deyil.

Neyləyirəm o ürəyi -  
Yox arzusu, bir diləyi!?  
Bacarmırsa o sevməyi  
Demək, o, heç ürək deyil.  
O, heç mənə gərək deyil!

Yarpaqlara, otlara  
Sarı-sarı zər düşür.  
Yaşımıza yaş gəlir,  
Ömürdən günlər düşür.

## DURNA QATARI

(mahni)

Əsir payız küləyi,  
Gecə uzun, gün gödək.  
Ağacdan yarpaq düşür,  
Bir ömrün gulləri tək.

Susur çaylar, çeşmələr,  
Susur çəmən, dağ, dəra.  
Köçür duma qatarı  
Uzaq-uzaq ellərə.

Bizim çöllər ayrılır  
Bu vəfasız gözaldən.  
Qışda üzüməməkçin  
Yer don geyir xəzəldən.

Köçür durna qatarı,  
Ürəyimiz kövrəlir.  
Külək əsir, dağlardan  
Payızın ətri gəlir.

Köçür durna qatan,  
O, baharda dönəcək.  
Ötən günlər dönəydi  
Durna qatarları tək.

\*\*\*

Daş ürəklərdə yanıb daşları sindirdi muğam.  
Haqqı düşmən olanı haqqı tapındırdı muğam.  
Nə güman eyləmisən ondakı tilsimləri sən,  
“Kürü ahiyla qurutdu”, “salı yandırıdı” muğam.  
Onun hər guşəsi bir xatırə, bir canlı kitab,  
Keçilən yolları hərdən bizə andırdı muğam.  
Su çıllar kinli türəklərdə qəzəb tonqalına,  
Neçə qəsdin öünü kəsdi, dayandırıdı muğam.  
O – ürək yanğısı, göz yaşları, bir çəngə bulud,  
Oyadıb yaddaşı, vicdanı utandırıdı muğam.  
Dəfn edin siz məni “Zabul segah”ın mayəsinə,  
Deyirəm, bəlkə, məni bir gün oyandırıdı muğam.  
Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram,  
Mənə çox mətləbi ahəstəcə qandırıdı muğam.

\*\*\*

Bu qədər saldı məni həsrət, amandan-amana  
Könlüm axırda mənim düşdü gümandan-gümana.  
Neçə alim yazıb öz dərdini izhar elədi,  
Aşıqın dərdi fəqət keçdi zamandan-zamana  
Dərdü-qəmdən usanıb düşdü könül hicr oduna,  
Eləyək indi şikayətmi yamandan-yamana?!  
Səni gördükdə mən ancaq belə dil-dil ötürəm,  
Boşalır göydə buludlar da dolandan-dolana ...  
Demərəm görməmişəm mən səni çoxdandı, gülüm,  
Görürəm surətini yalqız olandan-olana ...  
Könlümün üstə düşən kölgələr əlan silinir,  
Başımın üstünə sən kölgə salandan-salana.  
Neçə yol vədə verib əhdə vəfa qılmadı yar,  
Bəxtiyar! Qəlbin axır düşdü talandan-talana.

## ƏLEYKƏSSALAM

*Əliyəm, gəlmışəm sənlə üz-üzə,  
Ölməz şeirlərin hikmət, möcüzə.  
Duyğular sinəmdə çevrilib sözə,  
Misralar şairə salam söyləyir.*

Aşıq Əli

\*\*\*

Ağlar ürəyim, səs gələr, ah-azar görünməz.  
Gözdən yaş axar, qaynağı zinhar, görünməz.  
Ruzgar yenə tügyan eləyir dalda, budaqda  
Toz-torpağı gördük, niyə ruzgar görünməz?  
Tonqal yanır, atəş görünür, atəsi yaxmış,  
Əl gizli səbəb, gizli səbəbkar görünməz.  
İllər üzərindən yön alıb yol gedirik biz  
İllər görünür, bəs niyə yollar görünməz.  
Qəmdən şad olursansa, könül mülkünə sən bax,  
Güllər açılıb, amma o gülzar görünməz.  
Bəxtin mənə yar olduğunu çoxları söylər,  
Bəxtim görünür, bəs niyə dildar görünməz?

Möcüzə dağlarda, sən də möcüzə,  
Əli, salamına əleykəssalam.  
Dağlar ucalıqda eşqini gördük,  
Arzuna, kamına əleykəssalam.

Qəlbində ümidi dən şam yandırmışan,  
Şamını məşələ döndərsin zaman.  
Bü gündən nur alıb, sabaha baxan  
O ümid şamına əleykəssalam.

Sənin ürəyinin döyüntüsündən,  
Zəngin olan dama “yoxsul” – dedin sən,  
Keçmişəm dünyanın yaxşı, pisindən,  
O “yoxsul” damına əleykəssalam.

Gəl, açaq sandığı, tökək pambığı,  
Oldumu qəlbsizin könül çaldığı?  
Dilimin, ağızımın səndən aldığı  
Dadına, tamına əleykəssalam.

Bəxtiyar, de nədir bu kin, bu qiyam,  
Mən sənət dəlisi, şeir acıyam.  
Əli, döşə gəlsin, söz möhtaciyam,  
Şirin kəlamına əleykəssalam.

## HARA GEDİR

Təbiətin sümüyünə dirəndik,  
İliyini sorasıyıq, sorası.  
Əlimizlə bu anamız torpağın  
Dağlanmamış, görən, qaldı harası?

Təbiətə insan kimi günü yox,  
Zülmümüzdən rüzgarı yox, günü yox  
Bu dünyanın əvvəli yox, sonu yox,  
Var olarmı yoxla yoxun arası?

Tale bizim qəsdimizə gülürkən,  
Doğanaqdan keçə bilməz bu örökən.  
Torpağın da öldüyünü bilirkən,  
Söz qalmadı bu dünyadan sorası.

Bəzən insan qazananda uduzar,  
Qədərinə yazılımı kim pozar?  
Bu dünyanın min sıfəti, rəngi var,  
Qismətimiz – ağından çox, qarası!

Yaranışdan biz övladıq, o – ana,  
Bu sitəmi necə qiydıq biz ona?  
Hara gedir o, firlana-firlana –  
Sinəsində çalın-çarpaz yarası?

## AMAN, HEY

Sevgim mənə qanad verdi, uçurdu,  
Mən özümdən yuxarıyam, aman, hey.  
Şən qəlbimdə qəlbim kimi vurmasan  
Bütöv deyil, mən yarıyam, aman, hey.

Öz əlimlə möhürlənir günbəgün,  
Öz əlimlə bağladığım bu dünyun.  
Əyləcini qeyb eləyən bir ömrün,  
Qəza vuran qatariyam, aman, hey.

Nişan aldım, mən hədəfi görmədim,  
Zərər gördüm, bir yol nəfi görmədim.  
Öz hissimdən o tərəfi görmədim,  
Öz-özümün çəpəriyəm, aman, hey.

Şən yoxsansa... mən bir heçəm, hədərəm,  
Şənin üçün bir taleyəm, qədərəm.  
Sevgim qədər, məhəbbətim qədərəm,  
Mən özümün inkariyam, aman, hey.

\*\*\*

Heç bilmədik, ey dost, necə dünyadı, bu dünya,  
Şirnikdiyimiz arzudu, sevdadı bu dünya.

Uyduq, yaşadıq, qəm daşıdıq, anlamadıq heç,  
Əslində həqiqətmi, ya röyadı bu dünya.

Dəm çağları qaqqıldaşırıq, “ah, nə gözəldir”,  
Qəm çağları söylər bizi bıcadı bu dünya.

Yalnız sona çatdıqda ömür, biz bunu qandıq:  
Başdan-başa çarşımadı, qovğadı bu dünya.

## KÖHNƏ DƏRDLƏ MƏN

İçdim bir nəfəsə yumub gözümü,  
Ömrün badəsini qurta-qurtla mən.  
Bir vaxt deyərdim ki, ölüm uzaqdır,  
Bəlkə qiyamətə qaldım qurdla mən.

Sevgimdən özümə bir qala qurdum,  
Ömrü bu qalada mən başa vurdum.  
Dünyanı özümə haram buyurdum,  
Yaşadım həyatı tək bir şərtlə mən.

Bu yerdə kələfim yaman dolaşdı,  
Qərəz zurna çaldı, inam qol açdı.  
Neynim, ürəyimə şübhə yol açdı.  
Bacara bilmədim o naməndlə mən.

Göyün yırtıq yeri düşdü başıma,  
Soyuq su qatdlar isti aşıma.  
Hər gün bir təzə dərd çıxdı qarşıma,  
Bir gecə yatmadım köhnə dərdlə mən.

## DEYİRƏM, BƏLKƏ DƏ...

Çöllərə, düzlərə qırov düşəli,  
Susur gur çeşmələr,  
Susur dağ-dərə.  
Susuram...

Elə bil sarı şüşəli  
Gözlükdən baxıram biçənəklərə.

Harayılı-həşirli yallar, yamaclar  
Dumanın bürunüb yuxuya daldı.  
Deyirəm, bəlkə də yaşıl ağaclar  
Qışın dəhşətindən qorxub saraldi.

Düyüldü qatara durna dəstəsi,  
Aranın əlləri üzüldü dağdan.  
Yaşıl ağacların qalın kölgəsi  
Hardasa gizləndi qorxub, soyuqdan.

Səsi həzinləşdi bulaqların da,  
Payız başdan-başa düşüncə, fikir.  
Çilpaq ağacların budaqlarında  
Qərib yuvaların gözü yol çəkir.

Atılan necə tez ənudulmuş.  
Vətəndə yuva də qərib olurmuş.  
Dağda ciğirlərə düşən xal nədir?  
Çalıb qamçısını göydə yellədir.  
Çırprır xəzəlləri  
Xəzan yelləri...

Çöllər saçlarına xınamı qatmış?  
Yaşımız zamanla necə uyuşdu.  
Mənim sevgilimin payızı çatmış  
Xınalı saçları yadına düşdü.

Dövranı başlanır qəmin, möhnətin  
Yazın növrağını dağıdır payız.  
Həm insan ömrünün, həm təbiətin  
Kamala yetişən çağıdır payız.

Yaman qənimidir zaman insanın,  
Arzunu xəyaldan uman insanın.  
Dünyanın dərdiyə dolan insanın  
Köksünü boşaldan ahıdır payız.

### ÇAŞIB MƏNİM KİMİ...

Kiminsə əzabı, fəlakətiymiş  
Səadət quşunun yemi, sən demə.  
Onun da sonu var, qəmlə qurtarır  
Hər günün, hər ayın dəmi, sən demə.

Ölümə gedirik doğulan anda,  
Elə bil tərsinə dönür zaman da.  
Nəyinsə izinə düşüb tapanda  
İtir bu dünyanın çəmi, sən demə.

Hamı elə bilir bir o, beş mənəm,  
Hər yerdə, hər zaman ancaq baş mənəm.  
Elə bilirdim ki, tək çəşbaş mənəm,  
Çaşib mənim kimi, hamı, sən demə.

Köçüb röyalara ümidlərimiz,  
Dəyişib yerini xeyir-şərimiz.  
Vallah, özümüzü unutmuşuq biz  
Uçub ağlımızın damı, sən demə.

Enişin ardıdır hər dik, hər yoxuş,  
Tufan dediyimiz sükutdan qopmuş.  
Atalar düz deyib, tərs qoyulubmuş  
Binədən dünyanın xımı, sən demə.

\*\*\*

Çox danışdıq haqqın qələbəsindən  
Haqqın qollarını bükən zor ikən.  
Bağrı çatlamadı namərd oğlunun  
Gözlüyü kor dedi, özü kor ikən.

De, necə dözəsən, gündə yüz kərə  
Gözünlə gördüyün müsibətlərə?  
Neyləyə bilərsən, həqiqətlərə  
Bu gün həqiqətin özü kar ikən.

Seçə bilmədilər haqsızı haqdan,  
Doğdu düz ayridən, zülmət işiqdan.  
Necə baş açasan bu dolaşıqdan,  
Dünyanın vari yox, yoxu var ikən.

Bilməm mən qədiməm, ya dünya qədim?  
İndi düşüncəyəm, əvvəl nə idim?  
Dünyanın sərrini bilmək istədim,  
Mən özüm-özümə elə sərr ikən.

Doğdu bir niyədən təzə bir niyə,  
Qonduq bir pillədən başqa pilləyə.  
Sən niyə baş qoydun iki qibləyə,  
Allaha çatmağın yolu bir ikən?

## O QƏDƏR QORXMUŞAM

Zülümlə həmişə üz-üzə gəldim,  
Usanıb yoruldum, düzü, mən, daha.  
Görürəm, yamanca üstələnmişəm,  
Yoxdur umacağım zülüm dən daha.

Yoxdur bir sərvətim sözümdən özgə,  
Əlacım qalmadı dözümdən özgə,  
Düşmənim özüməm, özümdən özgə  
İndi qorxmalıyam, de, kimdən daha?

Addadım Arazdan, keçdim Fəratdan,  
İndi piyadayam, düşmüşəm atdan.  
O qədər qorxmuşam mən bu həyatdan,  
Zərrəcə qorxmuram ölümdən daha.

## XEYİRLƏ ŞƏR ARASINDA

### BİR PAYIZ AXŞAMI...

(mahni)

Bir payız axşamı, yağırdı gur yağış,  
Saplardı könlümə alovlu bir baxış.  
Qamaşdı gözlərim, baxdıqca mən ona,  
Gözlərdə nə əfsun, gözlərdə nə məna!

Dayan, dayan, dayan, zaman, dayan,  
Zaman, dayan, zaman, dayan, dayan!  
Hicrana olmasın aman!

Döyündü ürəklər mən baxdım, o baxdı  
Mən ona yaxındım, o məndən uzaqdım.  
O susdu, dinmədi, danışdı baxışlar,  
Baxışı könlümdə bağladı naxışlar.

Bir payız axşamı iki qəlb bir oldu,  
Buludlar dağıldı, dəryalar duruldu.  
Nəğmələr piçıldar göy mənə, yer mənə,  
Sevirəm, ey həyat, sərrini ver mənə.

Vaxt gəmirir hər binanı,  
Tavanla tir arasında.  
Bir rəqəm də, demə, varmış  
İkiylə bir arasında.

Ucaldıqca biz ucaldıq,  
Özümüzdən qisas aldıq.  
O gündən ki, körpü saldıq  
Göy ilə Yer arasında.

Qardaş olub siçan-pişik,  
Biz gül əkib, vay dərmisiq.  
Sərhədləri itirmişik  
Xeyirlə şər arasında.

İki duygum – iki aləm,  
Birində qəm, birində dəm.  
Amma ömür sürməmişəm  
İki fikir arasında.

Fikir də bir, amal da bir,  
İşarədən mətləb götür.  
Gözünlə bax, ağlınlə gör  
Fikri sətir arasında.

Könül, bulan, könül, durul,  
Hər gün səfərə hazır ol.  
Ömür dedin – beş addim yol  
Beşik – qəbir arasında.

## Biz

Qəlbimizi kitab tək  
Açaq varaq-varaq biz.  
İşıqlı duyğularla  
Qaranlığı yaraq biz.

Mən səni, sən də məni  
Bir baxışdan duyaq biz.  
Mən sənə, sən də mənə  
Dayaq olaq, dayaq biz.

Arzulara nur alaq  
Qızaran dan yerindən.  
İnsan diləklərindən  
Kaşanələr quraq biz.

## MƏN SEVİRƏM

Mən sevirəm... Dərədə  
Axan sellər qanımdır.  
Dənizdəki dalğalar  
Mənim həyəcanımdır.

Mən sevirəm... Danışır  
Dağda susan bulaqlar.  
Mənim diləklərimdirm  
Düymələnən budaqlar.

Mən sevirəm... Qayalar  
Çiçək açır, gül açır.  
Mən sevirəm... Duyğular  
Ürəyimdə dil açır.

Mən sevirəm... Yanımdan  
Ötə bilməz qəm mənim.  
Mən sevirəm... Quşların  
Nəğməsi nəğməm mənim.

Mən sevirəm... Ürəyim  
Öz sinəmə dar gəlir.  
Mən sevirəm... Qəlbimə  
Sevgidən bahar gəlir.

## YAŞAMAQ EŞQİ

(mahni)

Hər gün artır saçında  
Təzə qirov, təzə dən.  
Yaşamaq istəyirəm  
Gəncliyimi təzədən.

Həyat necə gözəldir,  
Həyat necə şirindir.  
Ömür mənim deyil ki,  
Ömür diləklərindir.

Ey qanadlı diləklər,  
Ey qanadlı xəyallar,  
Hələ mənim sabaha  
Neçə-neçə sözüm var.

Ürəyimdən keçəni  
Duya bilər kim mənim?  
Yaşadıqca çoxalır  
Yaşamaq eşqim mənim.

\*\*\*

Özü heyrət, suyu şəfqət, dadı şərbət bulağım,  
Səni içdikcə, dodaq yandı, susuzlaşdı könül.

Sənə həsrət qalıban illəri verdikcə yelə,  
Yayın ilğım alovundan niyə buzlaşdı könül?

Dözümüm yox, yenidən mən səni içmək dilərəm,  
Bu diləkdən də bulaq tək yenidən daşdı könül.

Bilməyirdim sənə mən bunca əsir olduğumu,  
Elə içdikcə susuzlaşdı, dönüb çasdı könül.

Bəxtiyar həddi güdüb aşmadı sərhəddi, fəqət,  
Neçə dağdan yan ötüb, daş barılar aşdı könül.

\*\*\*

Məşuqəmə Allah gücү bəxş etdi gözəllik,  
Dağlar kimi tərpənməzi tərpətdi gözəllik.

Dünyanı aparram onun ardınca sərasər,  
Bayraqdı, tamam özgə təriqətdi gözəllik.

Kimdir o dəyən qüdrəti zahirdədir hüsnün,  
Fitrətdəki, cövhərdəki hikmətdi gözəllik.

Heyrət elədik tamlığa, yüksəkliyə daim,  
Kamilliyyə ən yaxşı əlamətdi gözəllik.

Bir cilvəsi min zalimi məzlumə çevirdi,  
Qüvvətlərə qalib, necə qüvvətdi gözəllik.

## QULAĞIM CİNGİLDƏYİR

Qulağında səslənir  
Sənin o titrək səsin.  
Danışıram sözünü  
Qulağın cingildəsin.

Külək qalxdı, qızartdı  
Kül altında közümü.  
Mənim əlimdən aldı  
Gecəmi, gündüzümü.

Mən özümdə deyiləm,  
Sənə verdim özümü.  
Qulağım cingildəyir,  
Danışırsan sözümü.

## GÖZƏLLƏR

Küçələrdə gözəllər  
Çiçək-ciçək görünür.  
Hər gözəlin dalınca  
Neçə ürək sürünür.

Ay vüqarlı gözəllər,  
İnsaf hara, siz hara?  
Bir baxış qıymırsınız  
Sizə can qıyanlara.

Gözəllər küçələrdə  
Dolaşır işıq-işıq.  
Siz vüqara yaraşıq,  
Vüqar sizə yaraşıq.

## MƏN YANDIM, SƏN İSİNDİN

(mahni)

Ürəyimdən keçəndən  
Düşmədinmi duyuq sən?  
Səndən cavab gözlədim,  
Nə “hə” dedin, nə “yox” sən.

Dedim: – Susma, danış, din,  
Nə danışdın, nə dindin.  
Məhəbbətin oduna  
Mən yandım, sən isindin.

Dillənsənə, sevgilim,  
Mən nə daşam, nə dəmir.  
Min il də gözləyərdim,  
Axi, ömür gözləmir.

Sükutunla durmusan  
Ürəyimin qəsdinə.  
Söylə, susan sevgilim,  
Bu sükutun qəsdi nə?

## BİR ARZUYA DÖNMÜŞƏM

Dənizlərə tələsən  
Axar suya dönmüşəm.  
Min arzumda əriyib,  
Bir arzuya dönmüşəm.

Hanı elə qüdrətim  
Öz arzumdan keçəm mən?  
Gəl-gəl, gəl-gəl, ey arzum,  
Gəl ki, sənsiz heçəm mən.

Ötənləri kitab tək  
Könlüm varaqlar mənim.  
Xatirələr bulaq tək  
Gözümüzdə çağlar mənim.

\*\*\*

De, bilirsənmi bir amalda yanmış kimdi, gülüm?  
Dəyişib rəngini tez-tez boyanan kimdi, gülüm?

Kimi röyada oyaqdır, kimi bir ömrü yatır,  
Bu güzərgahda yatan kim, oyanan kimdi, gülüm?

Məni yandırdın özün, həm də qızından oduma,  
Qızınan kimdi, yanmış kimdi, qanan kimdi, gülüm?

Tikan ağırtdı səni, köksümə saplandı bıçaq,  
Çığırın kimdi, fəqət, bərk dayanan kimdi, gülüm?

Çatar öz kamına, həsrətdə deyər Bəxtiyaram,  
O könüllər ki hər an nəfsinə hakimdi, gülüm.

## BÖL GÖRÜM

“Bəxtim, mənə yar ol”, deyib çağlaram,  
Yar olmasa, de, bəxtiyar ol, görüm.  
Gələcəyə ümidi mi bağlaram,  
Bir an sonra nə olacaq, bil, görüm.

Yaz ayları bir çağlayan selmisən?  
Bu dünyani oyuncaqmı bilmisən?  
Həyat səni güldürəndə gülmüşən,  
Hünərin var, ağladanda gül, görüm.

Dünyamızı yasa, toya bölmüşük,  
Sevdamızı oda, suya bölmüşük,  
Ömrümüzü günə, aya bölmüşük  
Min arzuya, min diləyə böl, görüm.

## BİZİK

*Mənmi qocalmışam, ya zəmanəmi?  
(“Koroğlu” dastanından)*

Nə dünya qocalır, nə də zəmanə,  
Zamanın əlində qocalan bizik.  
Odunu, közünü verib illərə,  
Oddan külə dönüb puç olan bizik.

Doğulan hər körpə, gələn hər bahar  
Qoca dünyamızı cavanlaşdırar,  
Zaman təzəsini yaradar, qurar,  
Tökülən, sökülen, saçılan bizik.

Dünyanın gəncliyi – öz dövrəsində,  
Torpağın gəncliyi – göy pöhrəsində.  
Körpə nəvələrin gül çöhrəsində  
Gül kimi yenidən açılan bizik.

\* \* \*

Dolmuş nə qədər istək ilə, kam ilə könlüm,  
Olmuş bir ağır fikrə bu gün hamilə könlüm.

Daim aramaq-tapmaq üçün ən uca yoldur,  
Tapdıqca məkan salmadı bir mənzilə könlüm.

Gün keçdi, yaş ötdükcə, qocaldıqca nə sirdir,  
Sevdada cavanlaşmada ildən-ilə könlüm.

Məndən nə umur vurğusu bir səsli, avazlı,  
İstəkləri hey cərgələnən silsilə könlüm?

Duyduqca biləmmir nə imiş umduğu məndən,  
Bir yol nə olar, duymaya, ancaq bilə könlüm.

Eşq öldü, anımlar ona an-an əvəz oldu,  
Gəlmış dəlisov xatirələrdən dilə könlüm.

Ey Bəxtiyar, aldatmaq asandır səni, lakin  
Hər nəğməyə uymaz, niyə gəlməz ələ könlüm?

## ƏQRƏBLƏRİN UCUNDA

\*\*\*

Bizim kimi firlanır  
Saatin əqrəbləri.  
Zaman axır irəli,  
Zaman qayıtmır geri.

Dünyamız da firlanır,  
Səhər-axşam bizim tək.  
Günəş yerdə xətt çizir  
Mənim ayaq izim tək.

Biz günəş övladıyıq,  
Əməllər işıq-işıq.  
Günəşi göydə deyil,  
Biz ki yerdə tapmışıq.

Diləyimiz, fikrimiz  
İşdən işə calanır.  
Əqrəblərin ucunda,  
Əməlimiz dolanır.

Min kitab söz yazılıq qəlbini usandırmaq üçün,  
Bəs edər bir acı söz, mən ürəyi qırmaq üçün.

Dil qabar bağladı, bir nadana dönnəm mən özüm,  
Bir kiçik mətləbi bir nadana qandırmaq üçün.

Səltənətdən keçər axır günü sultanlar özü,  
Bircə dəm, bircə nəfəs vaxtı yubandırmaq üçün.

Ordular sarsıda bilməz mənim öz məsləkimi,  
Bir həzin nəğmə bəs eylər, məni yandırmaq üçün.

Eşqinin gözləri kor isə, əzəldən yox isə  
Neyləyim mən, səni bir haqqıa inandırmaq üçün?

Bəxtiyaram ki, Vətən eşqinə yandım, yanaram,  
Hələ yatmışları qəflətdən oyandırmaq üçün.

\*\*\*

Nur atəşə, atəş göyə, göylər yerə möhtac,  
Yerlərdəki ahəngü-nizam göylərə möhtac,

Dünyaları öz hökmünə diz çökdürən hakim,  
Bir gözləri ahuya, gözəl dilbərə möhtac.

Dağlar ucalıqdan öyünüb qürrələnir çox,  
Yüksəklik üçün dağ dediyin – düzlərə möhtac

Göylər nə qədər sonsuz olub boşluğa varsa,  
Göylərdə gözəllik yenə ulduzlara möhtac.

Saçlar qara, qaşlar qara, ləblər də bal olsun,  
Hər üzdə gözəllik dediyin – gözlərə möhtac.

Mən Bəxtiyaram, söyləyib aldanma, a şair,  
Fikrin də, məramın da sənin, sözlərə möhtac.

\*\*\*

Könül verdik, biz and içdik  
Əhdimizə dönə-döna.  
Amma yenə inanmadıq  
Nə sən mənə, nə mən sənə.

Aylıtmadıq könlümüzdə  
O gözləri yol çekəni.  
Xəyallanıb uçurmadiq  
Nə sən məni, nə mən səni.

Sənin sevda yollarını  
Kirpiyimlə süpürənəm.  
Bu sevgisiz, bu sevdasız  
Nə sən sənsən, nə mən mənəm.

Bir uçuşu görməmişik  
Nə sükansız, nə yüyənsiz.  
Biz ki bütöv olmamışıq  
Nə sən mənsiz, nə mən sənsiz.

## OLDU

Könül, sənin dünya ilə  
Ömrün boyu davan oldu.  
Tamah sənə güc gəlincə  
Ağlı səni qovan oldu.

Həyat nədir?  
Ömür nədir?  
Ərimişik sətir-sətir...  
Bir əppəyim yağlı fətir,  
Bir əppəyim yavan oldu..

Dünya, sənə dardı, könül,  
Uçuşlarınvardı, könül,  
Hüdudları yardı könül,  
Sinəm yenə yuvan oldu.

Heç bilmədik bu nə işdir,  
Nə gedışdi, nə gəlişdi,  
Güney – quzey yer dəyişdi,  
Döşəmələr tavan oldu.

Ulu könlüm, uca könlüm,  
Duşdü sacdan-saca könlüm.  
Cavan ikən qoca könlüm,  
Qocaldıqça cavan oldu.

## İNSAN GÖYDƏ AY KİMİDİR...

Çəmənlikdə gül-çiçəyin  
Sağ-solunda ələfi var.  
Dünyada hər bədbəxtliyin  
Həm zərəri, həm nəfi var.

Vaxt hakimlər hakimidir,  
Həyat, varkən yox kimidir.  
Yaydan çıxan ox kimidir,  
Hər ömrün öz hədəfi var.

Ürəkdədir sözün kökü,  
Ayra bil tükən tükü,  
Çox ağırdır məslək yükü,  
Çəkə bilsən şərəfi var.

Ürək fikrin tilsimidir,  
Hər qatı bir lay kimidir  
İnsan göydə Ay kimidir,  
Görünməyən tərəfi var.

\*\*\*

## OLMUŞAM

Doldur ürəyini, sevinclə doldur,  
Bu həyat enişli, yoxuşlu yoldur.  
Dunyada dərd də bol, fərəh də boldur,  
Hansını götürsən, öz qismətindir.

Bir cıdır düzüdür bu həyat, gülüm,  
Bu yolu nəmərlə başa çat, gülüm,  
Ömrü müftə aldın, baha sat, gülüm,  
Mayasız bu qazanc – öz sərvətindir.

Sevinc axtarırsan, al, yasaq deyil,  
Dərd çəkən ürəkdən dərd qaçaq deyil.  
Dünya iki rəngdir – təkcə ağ deyil,  
Birini götürmək cəhalətindir.

Bəxtiyar, bildinmi sən kimsən, nəsən?  
De hansı rüzgardır başından əsən?  
Dünyanın yasına qəhqəh çəkməsən,  
Dünyanın toyu da musibətindir.

Biz ikimiz bir can idik,  
Ayrılmışam, min olmuşam,  
Allahımsan, indi sənə  
Çatmaq üçün din olmuşam.

Öz yolumu bilən idim,  
Sukan idim, yelkən idim,  
Bir zamanlar Mən, Mən idim,  
İndi dönüb sən olmuşam.

Nə gecəm var, nə gündüzüm  
Qışqırıram: – Necə dözüm?  
Çığırdıqca indi özüm,  
Səs olmuşam, ün olmuşam.

Dəniz kimi çalxalandım,  
Qaya kimi lal dayandım,  
Ayrılığı əlac sandım,  
Görürəm ki, yanılmışam.

\*\*\*

## ƏLVİDA

Mənim qismətimdir ala-toranlıq,  
Gecəylə gündüzün arasındayam.  
Qurulur içimdə mizan-tərəzi  
O gözlə bu gözün arasındayam.

Yollar ayrıcında çox talanmışam,  
Fikirlər əlində haçalanmışam.  
Təpədən qorxmuşam, düzü danmışam,  
İndi dağla düzün arasındayam.

İlişib qalmışam qəm çalasında,  
Bir gözəl tilsimin daş qalasında,  
Həmişə qapılar astanasında,  
Bayırla dəhlizin arasındayam.

Bəxtiyar, sinədən neçə “mən” keçir,  
Biri dərdli keçir, biri şən keçir,  
Məftilli çəpərlər sinəmdən keçir,  
Bakıyla Təbrizin arasındayam.

Deyirəm, səfəsi bitdi ömrümün,  
İndi dağ çıxıram, düzə əlvida.  
Gözə duman çökür, başa qar yağır.  
Bahara əlvida, yaza əlvida.

Eşqinə hər zaman müqəddəs dedin  
Günlər əldən gedir, sən tələs dedin.  
Çoxu istəmədin, aza bəs dedin,  
Dedin, çox yox isə, aza əlvida.

İndi öz kökündən üzülən mənəm.  
Özgə budaqlara düzülən mənəm.  
İndi nə sən sənsən, nə də mən mənəm,  
Biz ki biz deyilik – bizə əlvida.

Bəxtiyar, dərində sızlayan yaran,  
Səni keçmişinə bağlar hər zaman.  
Zülmət ürəyini işıqlandıran,  
Yoluna şam tutan gözə əlvida

\*\*\*

Biryolluq könlündən sil məhəbbəti,  
Deyənlər könlümü nə sanır mənim?  
Qəlbim bu sevdadan nə keçə bilir,  
Nə atır, nə tutur, na danır mənim.

Məcnuna nə var ki, o düşdü dərdə,  
Qıñayan olmadı onu bu yerdə.  
Gör necə bədbəxtəm, bu çək-çevirdə  
Eşqim, məhəbbətim qinanır mənim.

Deyirlər, möhkəm ol bu qovğalarda,  
İradə insanı qoyarmı darda?  
Mən necə bədbəxtəm, görün bir harda,  
İradəm, mərdliyim sınanır mənim.

\*\*\*

Deyirsən: – Özünü yaman sevənsən,  
Deyirəm: – Bunun da səbəbi sənsən.  
Özümü sevməzdəm,

hələ əksinə,  
Bir zaman özümdən bezib usandım.  
Elə ki, ürəkdən bağlandım sənə,  
Özüm öz gözümdə dəyər qazandım.

Özümü sevməkdə borcluyam sənə,  
Sevgi bir sirdi ki, mən ona təslim.  
Başqa birini yox, mən dönə-dönə  
Səni sevdiyimdən özümü sevdim.

## DƏRİNSƏN, ZİRVƏSƏN

\*\*\*

Çıskinli havalar yaman uzandı,  
Bizim aramızda duman uzandı.  
Nə mən yara bildim, nə sən dumani,  
Ürəyə çökdürdük bu çən-dumani.  
Dəyişə bilmədik bir həqiqətə  
Neçə ehtimalı, neçə gümanı.

Bu sevən ürəyim əlimdə bayraq,  
Sonuncu mənzili görə bilmirəm.  
Sənə ürəyimi vermişəm, ancaq  
Neyləyim, özümü verə bilmirəm.  
Əzizim, özün de, özün de görək  
Sənə ruhum gərək, ya cismim gərək?

Hikmət kitabıdır sənin surətin,  
Onu sona qədər oxumaq çətin!  
Sən uzun illərin dolaylarında  
Mənimçün heç zaman adiləşmədin.

Sən “gəlmə” deyirsən, əgər “gəl” – desən,  
Yüz giley gizlənir bir gileyində.  
Həmişə, hər yerdə qeyri-adisən,  
Qəribə görünən adiliyində.

Baş vurdum könlünün dərinliyinə  
Qalxdım zirvəsinə sənin arzunun.  
Əlimi, qolumu bağladın yenə  
Nə orda son gördüm,  
Nə də burda son!

Ürəkdə nə qədər inci gizlənər,  
Onlar bir-birindən baha, dəyərli.  
Sonuncu görüşdə tapdığım gövhər  
Əvvəlki gövhərdən daha dəyərli.  
Sənin ürəyində yatan incilər,  
Mənim ürəyimə ulduzlar cilər.

Qəlbini taybatay açmamışan sən,  
Qorxmusan, gözümə çox işiq düşə.  
Gözlərim qamaşa...  
    hər görüşündən  
Bir sərr saxlamışan gələn görüşə.

Aya çatmamışdan  
    o gözəlliyə  
Yetişmək eşqılə yandıq,  
    düşündük.  
Min il bu həsrətlə tor atdıq göyə,  
Çatdıq,  
    ovcumuzda qum, geri döndük.

Ayın əfsanəsi bitdi o gündən,  
Dönbüb ovcumuzda toz-torpaq oldu.  
Sırrını insana bildirdiyindən,  
Ayın gözəlliyi itdi, yox oldu.

Sən mənim ovcuma qum tökməməkçün,  
Həmişə gizlətdin nəyisə məndən.  
Ucaldın günbəgün,  
    Qalxdın günbəgün,  
Daha gözəl oldun bu gün, dünəndən.

Hikmət kitabıdır sənin surətin,  
Onu sona qədər oxumaq çətin!  
Bu uzun illərin dolaylarında  
Mənimcün bir dəfə adiləşmədin.

Dərinsən,  
    zirvəsən mənim gözümdə,  
Belə tanımişam səni mən, gülüm  
Qeyri-adiliyin boy alır həm də  
Mənim həsrətimdən,  
    eşqimdən, gülüm.

## SƏN HARDAN BİLƏSƏN

Nəriman Həsənzadəyə

Sən hardan biləsən nə çəkirəm mən,  
Payızam...

ey ömrün ilk baharlısı.

Sən hardan biləsən, nədən biləsən  
Yoxdur bu dünyada səndən varlısı.

Duman tək dağlara çəkilən mənəm,  
Budaqlar üstündə quştək dinən sən.  
Payızda yarpağı tökülen mənəm,  
Ömrün yaz çağında çıçəklənən sən.

İllərim xərclənmiş, ömür gödəlmış,  
Sənin yol gedəsi çox illərin var.  
Mənim ürəyimdə baş-başa gəlmış,  
Kövrək duyğulardan nə xəbərin var.

Deyirsən, ocağın közü mənəm, mən,  
Sənsə tüstülənən xatirələrsən.  
Ancaq xatirəmi?  
Səhvin var sənin,  
Dağdan xəbərsizdir arandakılar.  
Bir də... unutma ki, tüstülənənin  
Təzədən tutuşub alışması var.

Sən hardan biləsən, sevda anları  
Qənimət payıdır tükənən ömrün.  
Sısqə bir bulağın son damcıları  
Daha şirin olur təşnələr üçün.

Sən hardan biləsən, axşam şöləsi  
Niyə aynaları alovlandırır.  
Sən hardan biləsən bülbülün səsi  
Niyə son baharda үrək yandırır.

Artır zaman-zaman vaxtin qiyməti.  
Arzu min həvəsdə, үrək təlaşda.  
Sən hardan biləsən, közün ləzzəti  
Qəlbin ağrısına dönür bu yaşıda.

Sevgi yaş tanımır...  
Qəlbini yandır!  
Yanaraq yaşasan, yaş düşməz yada.  
Sevən doxsanında hələ cavandır,  
Sevməyən qocadır otuzunda da...

Ürək alışırsa, günahkarmı yaş?  
Sevəni qınama, sevəcək sevən!  
Yaş ilə ürəyi deyil, a qardaş,  
Boş ilə dolunu çəkiyə qoy sən!

Bir ömrü illərlə ölçmək düz deyil,  
Ömürlə illəri ölçəsən gərək..

Hissinlə, qəlbinlə, dirlə, nə deyir,  
Bu duyan, bu yanın, alışan ürək...  
Yaşarkan  
    həyatı sevirəm...  
    nə qəm,

Öləndə ölümlə sevişəcəyəm...

## AĞ TÜK

Saçında qırılan ağ tükü gördüm,  
Dağlardan payızın havası gəldi.  
Çiynində həyatın yükünü gördüm,  
Baqlardan quşların nəvası gəldi.

Ağ tellər – uğursuz sevginin qəmi,  
Məndən gileylərin, şikayətlərin.  
Ağ tellər – bürküdən yanın ot kimi,  
Bir damcı yağışa möhtacdır yəqin.

Ağ tellər – qayğılı, dərdli ömürdən  
Durna qatarıtək uçan günlərin.  
Ağ tellər izidir ağarır dən-dən,  
Ağrılı günlərin, acı günlərin.

Ağardı saçında ehtiyacların  
Otu qarsılanan düzənlər kimi.  
Yangıdan ağaran o ağ saçların  
Budaqda saralan xəzəllərdimi?

Qədərdən qədəri oğurladıq biz,  
Bu tale arzunu arzudan danır.  
Yazda şaxta vurdu...

Diləklərimiz

Ömrün payızında tumurcuqlanır.

Arzular ürəkdə quzutək mələr,

Yer-yerdən,

rəngbərəng,

cürbəcür indi.

Payıza bənzərik, payızaancaq.

Ürək o ürəkdir.

Hava buz kimi.

Soyunur ağaclar, töküür yarpaq,

Rəngini soyunan duyğumuz kimi.

Yarpaqsız ağaca bənzərimiz var,

Quru budaqları tərk etdi quşlar.

Dünənki bürkündən bəlkə yanmışıq,

Bir ana budaqdan qalxır yüz budaq.

Bir gör neçə yerdən haçalanmışıq,

Burda əyri budaq, orda düz budaq.

Ağacın başında qaralır yuva,

Könlündə —

könlümdə bir qaraltı var.

Payıza sığındıq...

Soyuyur hava,

Saralır yarpaqlar, ağarır saçlar.

\*\*\*

Mən səni yaratdım, gülüm, sən məni,

Ürəklər qul olur yaratdıǵına.

Xəyallar uydurur bütü, səcdəni,

Biz də yaratdıq ki, tapınaq ona.

İnandıq,

Vurulduq,

Tapındıq necə,

Bu eşqin başına dünya cəm olsun.

Səni yaratmışam öz ürəyimcə,

Səni yaratdım ki, məbədim olsun.

## SEVGİ GİLEYİ

Heç bilmirəm hara yozdun  
Doğrumu sən, düzümü sən.  
Mən həsrəti ötüb keçdim,  
Sən həsrətin dözümüsən.

\*\*\*

Necə minnətdaram iman yolu – röyalarıma,  
Məni xoşbəxt eləyən duyğulu röyalarıma.

Mən oyaqlıqdakı min gerçəyi qurban verərəm  
Bir təəccüb dolu, heyrət dolu röyalarıma.

Sevirəm gündüzü, lakin mənim olsun gecələr,  
Gecələr könlümü verrəm ulu röyalarıma.

Qulaqlarım cingildəyir,  
Danışırsan sözümü sən,  
Sözümü sən.

İstərəm ki, yuxumdan da  
Gəlib səni alan olsun.  
Vüsal dolu bu yuxular  
Yalan olsun,

Yalan olsun!

Mənə qalan xatirədir,  
Unudulsun, talan olsun,  
Talan olsun!

Qol-budaqlı ağac idim,  
Budanmışam, çapılmışam.  
Həmdəm gedib, kölgəm itib,  
Mən özümə qapılmışam.  
Amma səni itirən gün,  
Mən özümçün tapılmışam,  
Tapılmışam.

## MƏNDƏN O TAYDA

Müddətdir susuram, lay divar kimi...  
Qəlbim oyum-oyum, lağım-lağımdır.  
Nə ilə doldurum sənsizliyimi?  
Suyumsan,  
həsrətim susuzluğumdur.

Hədələr, qorxular...

Susdum,  
Döyükdüm.

Beləmi olurmuş hər eşqin sonu?  
Xeyli zamandır ki, qorxuya bükdüm  
Gözün həsrətini, könlün odunu...

Ömrü də xərclədik, bizə nə qaldı?  
Bir gün qəhqəh çəkən, bir gün hönkürüb.  
Gəldi, sevgimizin axşamı gəldi,  
Axşamı gəlməyən günü kim görüb?

Mən suyu sovulan dəyirman oldum,  
Döndü xatirəyə küylü çağlarım.  
İzimi ot basdı,

Lap unuduldum...

Nə çax-çaxım qaldı, na qonaqlıram.

Mən ki saǵalmaqçın yaramı kəsdim.  
Saǵalmır...

Bəs niyə yenə göynəyir?

Məgər bu deyildi məramım, qəsdim?  
Bəs indi?  
Bəs indi istəyim nədir?

Yüz günün, min günün dəlisiyəm mən.  
Nə ipə yatardım, nə də zəncirə.  
Bir gün ağıllanib  
cəhalətimdən

Yüz günü, min günü satmışam birə.

Özüm də bilmirəm nəçiyəm, kiməm?  
Nə dostu tanıdım, nə də düşməni.  
Dünyanın dərdinə köklənmiş siməm,  
Qəmin mizrabıyla dindirin məni.  
Buludu dağıldım, bəs bu çən nədir?  
Bəs indi könlümü göynədən nədir?

Yenidən göyərdim göynədiyimdən  
Ot kimi...

Dağımsan, mən aran oldum.  
Qışqıra bilmərəm göynəməsəm mən,  
Həsrətin göynətdi, bağiran oldum.

Qulaq kəsilmişəm iç hönkürtümə  
Bu boyda səs-küydə, hayda, harayda....  
İndi qanıram ki, məndə heç demə,  
Bir "mən" də var imiş məndən o tayda.

## NAĞIL GECƏM

Ulduzların diliylə  
Necə danışır gecə.  
Min dəfə seyr etdiyim,  
Adı, sadə bir gecə...  
Birdən...  
qəlbim titrədi.  
Üşüdüm,  
köks ötürdüm.  
Ürəyimdə bir səni,  
Bir də...  
illər dalından  
Nağıl gecəmi gördüm.  
O gecə...  
gözlərimdə  
Mürgüləyir həmişə  
Ən şirin uyğum kimi.  
O gecə...  
ürəyimin  
Yatır dərinliyində  
Altıncı duyğum kimi...  
Gecə...  
bir sən,  
bir də mən.  
O gecə baş qaldırdı  
Bu gecənin içindən.

Şirin duyğularımla,  
Həsrət arzularımla  
Bir anda doldu gecəm.  
Uzaq bir xatırənin  
Həzin zülmətindən  
Nəgmələşdi bu gecəm.

O gecə çoxdan keçib,  
Geri dönməz o, bir də.  
Bir gecənin həzzini  
Geri qaytara bilməz  
Min belə gecələr də...

Bir gecədə, bir anda  
Şirin bir xatırəylə  
Acı gerçek görüşdü.  
O gecənin gözündən  
Bu gecənin bağına  
İsti bir damcı düşdü.

Dedim dağıl, a dünya.  
Dağıl, tez dağıl, gecəm.  
Sən dünyadan köçmüsən  
Qəlbimə,  
nağıl gecəm.  
Sən indi bu günümlə  
Gedə bilməzsən yola;  
Ürəyimdə yaşarsan  
Təəssüflə qol-qola.

Dövran dönür, vaxt keçir.  
Səhərə də az qalır.  
İndi gecələrim də  
Mənimlə yalqız qalır.  
Sən yoxsan...

Bu günümə  
Rişxənd edir dünənim.  
Min bir gecə gəlsə də,  
Nağılmı gəlmir mənim.

Bu gecənin içində  
Nağılsızam indi mən.  
Gecənin əllərində  
Sarı bir yarpaq durur  
Xatırə dəftərimdən.

— Nağıl istəyirəm,  
Sən gələn dəfə  
Nağıl danışarsan, —  
dedin, — mənimcün,  
Gülüm, o füsunkar incəliyinlə,  
Təpədən-dırnağa nağılsan özün.

Divin qaçırdığı qız sənsən, yəqin,  
Qismət deyə bilmir tale deyəni.  
Mən aciz bəndəyəm...

Məlikməmmədin  
Güçü məndə varmı qaçırmı səni?

Sevgiyə çevrilir nifrət də, kin də  
Nazının nurundan... o nur, tanımı?  
Üzünün, gözünün cizgilərində  
Tapmışam uşaqlıq nağıllarımı.

İstərdim, tərsinə dolansın zaman,  
Sənə bəxş eləyim ömrün ilkini.  
Qayğılarla dolu bu boş dünyadan  
Nağıl dünyasına aparım səni.

Mümkünmü qaçırmıq o əsir qızı?  
Mümkün olmayacaq nağıla girmək.  
Ömrün şəkərini — nağılimizi,  
Özümüz yaradaq, özümüz gərək!

## **YARPAQLAR TÖKÜLÜR**

\*\*\*

Bu gün, dünənimə yad olmuşam mən,  
Könlümdən, arzumdan doğuldun, gülüm  
Mənim Allahımı adiləşdirən,  
Bəndəyə döndərən sən oldun, gülüm.

Sən bir cadugərmi, sehrkarmışan?  
Hökəmnlə Allahım göylərdən endi.  
Tilsimli bəndəni öz tanrisindən  
Ayıran tilsimə nə deyim indi?

Arzular öündə ömürlər qısa,  
Nədir könlümdəki bu istək, həvəs?  
Əgər o, Allahım, o, tanrımdısa,  
Tanrıımı yixana na ad verim bəs?

Yarpaqlar tökülür,  
Susur,  
lal olur  
Dağlardan süzülən şır-şır bulaqlar.  
Yarpaqlar tökülür,  
bir xəyal olur.  
O ötən əyyamlar,  
fərəhli çağlar...

Yarpaqlar tökülür,  
saralır, bütün  
Örüşlər,  
cığırlar,  
yollar,  
yamaclar.  
Yarpaqlar tökülür,  
günbəğünölür,  
Dodağı nəğməli, səsli ağaclar.

Yarpaqlar tökülür,  
çılpaq budaqlar,  
Başını qaldırıb göyə, dikəldi.  
Göründü sinədə bozaran dağlar,  
Mənim də eşqimin payızı gəldi.

Yarpaqlar tökülür...

Tökülsün, nə qəm!

Ağlama torpağın ahu-zarına.

Könül budağından qırılıb duşən,  
Sapsarı məhəbbət yarpaqlarına

ağla,

ağla sən!

Ağaclar:

– O günlər hanı, bəs hanı? –

Deyə gileylenir bir yetimtəki.

Ağaclar tökdükçə yarpaqlarını,  
Çoxalır dərd yükü,  
Artır qəm yükü!..

Həsrətdir ürəyim, həsrətdir oda.

Yazlıq! Kirpiyimlə mən od götürdüm.

Çıl-çılpaq uşuyən budaqlarda da  
Soyuqdan üşuyən könlümü gördüm.  
Qıslıb sinəmə bağrında al qan,  
Üşuyən ürəyim yatır, dincəlir.

Nəgməsiz qalan  
Çıl-çılpaq məhəbbət budaqlarına  
yazığım gəlir.

## BU ULU DÜNYA

Yaxşı ki, sən varsan, şükr edəm gərək.

Sən varsan,

Mən varam,

Dünya var demək!

Yaxşı ki, dünyada sən də yaşarsan,  
Nə ilə dolardı yoxsa bu dunya?

Sənin gözlərinlə gözünü açdı  
Bu ayıq dünyaya yuxulu dünya.

Yaxşı ki, hissimiz aşib-daşıbdır,  
Ürəklər, diləklər yaxınlaşıbdır,  
Sənin qədəminlə cavanlaşıbdır,  
Bu uca,

bu qoca,

bu ulu dünya.

\*\*\*

Nə məni anladın, nə məni duydun,  
Sən mənim könlümü xaraba qoydun.  
Kimi qınamalı?

Yox-Yox! Heç kəsi,  
Öz könlüm özümdən indi uzaqdır.  
Məhəbbət!  
Məhəbbət – barit zərrəsi,  
Ürəyə düşdümü?

Partladacaqdır!

Mənim bu ağsaçlı, qədim eşqimin,  
Başında qapqara bir duman ağlar.  
Tutub matəmini yetim eşqimin,  
Xaraba könlümdə bir kaman ağlar.  
Susdurdum könlümün istək səsini.  
O, önü kəsilən bir çaya bənzər,  
Könlüm öz əlilə öz körpəsini  
Boğub, matəm tutan anaya bənzər.

Çaşmışam,

mənimcün saat yox,  
gün yox.

Bəs ömrüm nə ilə öyünür indi?  
Elə bil ürəyim duymaq üçün yox,  
Hissini boğmaqçın döyünür indi.  
Günlərim uzandı, səbrim gödəldi.

Görəsən, ömrümün qışımı gəldi?  
Kəsdi yay yağışı, dayandı tufan,  
Niyə şimşek çaxmir, göy guruldamır?  
Qışın üryan qalan budaqlarından,  
Qəlbimə hərdənbir damcılar damır.

Məni diksindirir bu damcılar da,  
Ötən təlatümüm, hardasan, harda?  
Düşdü min sevdalı, min sırlı könlüm.  
Gör necə qıslıb sinəmə lal-kar,  
Bir zaman haraylı-həşirli könlüm!

## MƏN NİYƏ BELƏYƏM

Mən niyə beləyəm?

Qara bəxtimdən

Biryolluq usanıb üzülüşmədim.  
Hamını hiss edən, başa düşən mən,  
Özümü bir dəfə başa düşmədim.

İşə bax! Haqlıykən olmuşam nahaq!  
Həmdəmin yanında qıсадır dilim!  
Sonsuz səfərdəyəm,  
bilinmir ancaq,  
Sonuncu düşərgəm, axır mənzilim!

Mənzil axtararkən arzularıma,  
Döñüb özgələrə mənzil olmuşam.  
Dəldi qulaqları naləm, fəryadım,  
Bəmə qaça-qaça mən, zil olmuşam.

Ürək parçalandı, ömür gödəldi,  
Öz arzum cürcərdi, bağrimi dəldi;  
Hamiya, hamiya yazığım gəldi,  
Amma öz-özümə qatil olmuşam.

Aşdı çılgınlığım yenə də həddən,  
Bu dərdim od alıb yandı o dərddən.  
Ayıltmaq istədim xalqı qəflətdən,  
Heç demə, mən özüm qafıl olmuşam.

Bəxtiyar, əlimdə qəzəb qamçısı,  
Gözümdə qəlbimin atəş damcısı.  
Bir yandan özümün ittihamçısı,  
Bir yandan özümə vəkil olmuşam!

Sevdim, ucalmadım, alçaldım ancaq  
Bu eşqin gücünə mən, mən olmuşam.  
Sən bir taledəki dönüklüyü bax,  
Sevdiyim insana düşmən olmuşam.

Məni vurmaq üçün işə baxın ki,  
Eşqim, dost əlində qılınç olubdur.  
Hamının başını ucaldan sevgi  
Mənimse başıma qaxınc olubdur.

## ELƏ BİLİRDİM Kİ...

(“Son görüş” poemasından)

Dedin, sən şairsən,  
Ancaq nə fayda!  
Mənə şerdən çox, həyat gərəkdir.  
Sənin şerlərin gözəl olsa da,  
Mənə sözdən başqa nə verəcəkdir?

Bəli, mən şairam,  
Şair,  
büsbütün!  
Şer yazanda da, yol gedəndə də,  
Mən sənə vuruldum, bilirsən özün,  
Şair xəyalını görüb səndə də...

Şairlər hər şeyi şışirdən olur,  
Mən də çox böyüdüb şışirtdim yəqin.  
Elə bilirdim ki, nurdan yoğrular  
Mayası, ürəyi sevən kəslərin.

Şairlər yanılır,  
yanıldım mən də.  
Uçan xəyalların, de, hara enmiş?  
Şairsən sözündə, söhbətlərində,  
Arzunda, fikrində lap adisənmiş...

Şair olmasaydım... sevməzdim səni,  
Üzümə durmazdı bu boyda dərdim!  
Şair olmasaydım, sənin qəsdini  
Gözündən oxuyub çoxdan bilərdim.

Şair olmasaydım, ləpirlərinə  
Düşüb izlərdimmi səni yerbəyer?  
Şair olmasaylim, təhqirlərinə  
Dözə bilərdimmi bu vaxta qədər?  
  
Sənə də gərəkmiş demə geyinmək,  
Bəzəyə bilmirmiş söz, şer səni.  
Elə bilirdim ki,  
qışda da odtək  
Mənim nəğmələrim isidər səni.

Mənim nəğmələrim – qızılım, zərim,  
Sənə də gərəkmiş bu ziynət andır?  
Elə bilirdim ki, söz incilərim  
Sənin ən qiymətli boyunbağıdır.

Gümüşü qab-qacaq, büllur stəkan,  
Sənin də qəlbindən keçirmiş demə.  
Mən elə bilirdim, soyuq daşlardan  
İsti göz yaşlarım əzizdir sənə.

Sənə ev gərəkmiş, ancaq o dəmdə  
Bilmədim arzunu birbəbir sənin.  
Mən güman etdim ki, fikirlərimdə  
Qurduğum qəsrlər evindir sənin.

Bunu aləm bilir, biz kimdən danaq,  
On dörd il ağladı, gülmədi şerim.  
Sənin urəyini qəsb etdi,  
ancaq

Sonadək saxlaya bilmədi şerim...  
Elə bilirdim ki, bütün dərdlərin  
Dərmanı şerdir!..

O – gələcəkdir!  
Şerlə, nəğməylə düzələcəkdir  
Dünyanın özü də, sanırdım yəqin!  
Əlləşib vuruşdum, mən göylə, yerlə –  
Təbiət mənə də bir ilham vermiş.  
Mən indi bildim ki,  
ancaq şerlə  
Arzular, fikirlər gülümsəmirmiş.

Gülüm, qaranlıqdır həyatın dibi,  
Qorxuram batasan çamurluqda sən.  
Nəğmənin sehrindən çıxan bir qəlbə  
Hara aparacaq bu həyat, görən?..

Düşündüm, düşündüm,  
Düzünə baxsan  
Kimi xoşbəxt edib şirin xəyallar?  
Mənim də evimdə büssür stakan,  
Mənim də qolumda qızıl saat var.

## AĞRILAR

Bir gözündə əzab, bir gözündə mən,  
Hər saat qoyursan çəkiyə məni.  
Bəli, sən hər şeyi tam istəyirsən,  
Bölmək istəmirsin ikiyə məni.

Məni, mənim üçün.deyil, sən bu gün  
Məni də sevirsən yalnız özünçün.  
Dərdin əqrəb oldu,  
Eşqini çaldı.  
Məhəbbət qurtardı, ağrısı qaldı,  
Ağrı, tək bir idi, artdı, min oldu.  
Ağrılar böyüüb tələbin oldu.

Mənim könlümdəki saf duyğuları  
Necə lənətlədin,  
Aman!  
Əlaman!  
Həmin o ağrıdır, həmin o ağrı.  
Məni təhqir edən, səni ağladan!

Bu incik məhəbbət bizə nə verdi?  
Yorulduq!  
Bir ona yanıram ki, mən,  
Sənə elə gəlir azabı, dərdi –  
Verəni mənəmsə... çəkəni sənsən!..  
Silməyə çalışıb könlündən məni,

Gələcək günlərə qanadlanırsan.

Mən başa düşürəm:

Bu gün sən məni

Yolunun üstündə kötük sanırsan!

Bəlkə də haqlısan... ax!.. bu bəlkələr!..

Sözüm yox!

Təmizlə sən öz yolunu.

Mən ondan qorxuram: Neylərsən əgər  
Boşluğa dirənsə bu yolun sonu?!

## UNUTDURDUN SƏN MƏNƏ

Xəyalınla, fikrinlə

Həmişə sərxoşam mən.

Unutmuşam özümü,

Dönüb sən olmuşam mən.

Öz könlümün səsindən

Öz könlümə ün düşüb.

Dağlar başı qaralıb,

Dərələrə gün düşüb.

Niyə belədir.

gülüm,

Sən özün bilməlisən,

Fikrimə düyün düşüb!

Həqiqət

güman olub,

Xəyalım – duman olub,

Gah düzəndə sürünür,

Gah təpədə görünür,

İlişir kolluqlara;

Fikirlər – qırıq-qırıq,

Arzular – para-para,

Ümidlər pərən-pərən.

Qəsəmlər – yalan olub,

An var dönüb il olub.

Il var, dönüb an olub.

Həsrətim bu anları,

günleri,

danır mənim.

Saatının əqrəbi

Yalnız sənin başına  
Dönüb-dolanır mənim.  
Sənə könül verəli,  
Mənim üçün  
    bu köhnə  
    vaxt ölçüsü pozuldu.  
Sənin məhəbbətinin  
Dərəcəsi, ölçüsü  
Mənim vaxt ölçüm oldu.  
Bir şaxtalı qışdayam,  
Mənə əlvən baharı  
Unutdurən sən oldun!  
Ancaq hər gün baharı  
Məndən soran sən oldun!

Ümmanam, sahilimi  
Unutdurən sən mənə.  
Qarlı dağam,  
    selimi  
Unutdurən sən mənə  
  
Gecəyəm, gündüzümü  
Unutdurən sən mənə.  
İnsanam,  
    öz-özümü  
Unutdurən sən mənə.  
Bu dunyada hər şeyi  
Unutdurub sən mənə  
Çəkdirmisən göz dağı:  
Əvəzində öyrətdin  
Səni unutmamağı!..

## "SON GÖRÜŞ" POEMASINDAN

### 1. QOY OLSUN

Ax, necə qıflıla qıflanmışam,  
Mən bu dustaqlığı həyat sanmışam.  
Bənd-bənd buxövluyam öz ürəyimə,  
Həyat ayrı cür də olurmuş demə.  
Qırılıb tökülən qanadlarımdan  
Qan axır...

Gün-gündən böyüyür yaram.  
Bir bəndim, qiflim açılan zaman,  
Min yerdən bağlanıb qıflanıram.

#### Arzumu?

Dünyada arzularına  
Ən az yetənlərdən biriyəm, ey dost.  
Mənim bir arzum var;  
    çatmaqçın ona  
Gərək muma dönüb əriyəm, ey dost!

Bu qədər ağrıya tablamşaq olmaz,  
Mənim cəhdim böyük, tələbimsə az.  
Ancaq almaq üçün bu azı səndən,  
Ömrümü, günümü verməliyəm mən.

Xoşbəxtin arzusu, diləyi min-min,  
Çatar hamısına, "bəs" deməz yenə.  
Bədbəxt bir arzuya qovuşmaq üçün  
Min dağı dağidar, yetişməz yenə.  
Qoy olsun!

Dönmərəm öz dediyimdən,  
Əbədi yolçuyam, yol gedirəm mən.  
Eşqimin əzablı yoludur bu yol,  
Haqqın yolundan da uludur bu yol,  
Namərdəm, dönərsəm, öz dediyimdən,  
Yorulub bu çətin dolaylarda mən,  
Almaq istəmirəm bir an dincimi,  
Dərdimdə tapmışam hər sevincimi...

## 2. MƏN DƏRDDƏN QAÇANDA...

Mənim ürəyimdə verib baş-başa  
Dayanır dağ boyda dağlar sükutda.  
Biri digərindən xəbərsiz, səssiz  
Dərdlərim şam kimi ağlar sükutda.

Zaman dara çəkir fikri, xəyalı,  
Zaman damcı-damcı axır gözümdən.  
Arzular başıma qaxınc olalı,  
Özümü sükuta tapşırılmışam mən.

Qalmışam su üstə tənha qu kimi,  
Fikrimə dar gəlir bu yerlər mənim.  
Mən dərddən qaçanda bir oğru kimi,  
Tutur ayağımdan fikirlər mənim...

Solub ürəyimdə, saralır dən-dən  
Hələ açılmamış tər qönçələrim.  
Yatmaq istəyəndə dərdin əlindən,  
Mənə yorğan olur düşüncələrim...

Mən dərddən qaçanda yolda iz qalır,  
Alov közdən qaçıır, közə dərd olur.  
Dərdimdən qaçanda dərd yalqız qalır,  
Bu da mənim üçün təzə dərd olur.

Solan bir çıçayəm, gün batan kimi  
Min hala düşürəm bu dövran kimi.  
Bir günlük nəşəmiz ötür an kimi,  
Bir anlıq qəmimiz bizə dərd olur.

Saralıb yox olur min arzu, dilək,  
Bu dərdi çəkən də ürəkdir, ürək.  
Düzəndə bürküdən solur gül-çıçək,  
Çiçəyə dərd olmur, düzə dərd olur.

\* \* \*

Necə odsan bilmirəm,  
Sən başa sal bir məni!  
Nə qədər yanındayam,  
Odun yandırırmır məni.

Elə ki, ayrılıram,  
Ayın, günün başına  
Məni dolandırırsan;  
Necə odsan bilmirəm,  
Uzaqdan yandırırsan...

## YOX, DÜŞMÜRƏM, QALXIRAM

\*\*\*

ülvi, təmiz duyğudur insanda məhəbbət,  
ırün yoluna nur səpir hər anda məhəbbət.

nya da məhəbbətlə dönür, firlanır ancaq,  
hvər də məhəbbətdi, bu dövran da məhəbbət.

san da, şərəf-şan da bir övladıdır eşqin,  
kət də məhəbbətdi, gülüm, şan da məhəbbət.

i yol de ki, sev, sevgidir insanı ucaldan,  
faidəsi, yoxsa əgər canda məhəbbət.

n zövqüdür, həm kövrüdür ömrün, o, həyatın;  
ini ucaldan da, qocaldan da məhəbbət.

nyanı gözəlləşdirir öz cilvələriylə,  
dur duyan insana xəyaldan da məhəbbət.

n Bəxtiyar oldum o zamandan ki, sevildim,  
i can yaşadır əzmlə bir canda məhəbbət!

Ən uca mərtəbədə yaşayırsan...

Çox gözəl!

Məni bu pillələrlə

İmtahana çəkmə gəl!

Yox, yox! Mənə demə ki,

muğayat ol özündən;

çixma bu pillələri

Xəstə ürəyinlə sən!

Yox! Onlar yormur məni!

Bir addımda qalxıram

yuxarı beş pilləni.

Düşəndə bir pilləni

Beş addıma düşürəm.

Düşürəm... Yox düşmürəm,

Sanki yoxuş qalxıram.

Məni yola salırsan;

Gah özümə, gah da ki,

dönüb sənə baxıram.

Pillələri adlayıb

Axi düşə bilmirəm;

Köynəyim tondan ağır,

Sixır məni əynimdə

Düşürəm...

Düşə bilmirəm

sənin baxışlarının

ağırlığı ciynimdə.

Yox! Mən pillə düşmürəm,  
Ruhum düşür göylərin  
Min-min mərtəbəsindən.  
Hara gedim, bilmirəm  
Ayağıma dolaşan  
ürəyimlə indi mən?  
Düşürəm xəyal kimi...  
Aparıram beynimi,  
Ürəyim sizdə qalır.  
Kədərim yanımdadır,  
Fərəhim sizdə qalır...  
Mənim bu tərs taleyim  
Gör bir necə zalımdır,  
Enişim – hicranımsa,  
Yoxuşum – vüsalımdır.  
Sənin pillələrini  
Qalxmaq necə asandır,  
Düşmək, enmək çox çətin!  
Bu da mənasız deyil,  
Hər işi tərsinədir,  
Əzəldən məhəbbətin!

## SORUŞMA

Soruşma, mən səni neçin sevmişəm.  
Neçin yaranıbdır, neçin bu aləm?  
Bir soruş, buludlar neçin burulur,  
Neçin o gah yağış, gah bulud olur?  
Bir soruş, bir soruş bəs nədən belə –  
Dalğalar özünü çırpır sahilə?  
Bir soruş, əsəndə dəli küləklər.  
Niyə piçildaşır, güllər, çiçəklər?

Neçin sevdiyimi bilmədən mən də,  
Sevirəm, sevirəm... insan sevəndə  
Yalnız öz könlünün səsini dinlər.  
Neçin sevdiyini bilməz sevənlər.  
Neçin sevdiyini bilsə bir ürək.  
Sevməyir demək,  
Sevməyin demək!

\* \* \*

Unutmaq istərəm!..  
Özüm özümdən,  
Bir daha ayrılib haçalanmayım.  
Gecələr yatıram bir fikirlə mən;  
Səni düşünməyim, səni anmaya!

– Elə baxma qadan alım,  
Hər baxanda könlüm olur dilim-dilim.  
– Necə baxım?  
Elə bax ki, mən də sənə baxa bilim.  
– Bu mənim öz baxışimdır,  
Hardan alım təzə baxış?  
– Düzü, məndə can qalmamış.  
– Onda baxma!  
– Necə? Məgər bu mümkünmu?  
Gülüm, məndən nə tez bezdin?  
Əgər sənə baxmasaydım,  
Sən də belə görünməzdin.

Bu elə qayıçı ki, bu elə qəm ki,  
Azdırar yüz illik yolundan səni,  
Səhər də, axşam da düşünürəm ki,  
Gərək düşünməyim heç zaman səni.

Unudar fikirdə, xəyalda, təkcə  
Unutmaz türəkdə sevən-sevəni.  
Mən özüm-özümə “unut!” – dedikcə,  
Özümü unudub tapıram səni...

“Unudum” – deyirəm,ancaq nə fayda,  
Yadımdan çıxmamış düşürsən yada!  
Eşqimin odunu söndürə bilmir.  
Qəzəbim sel kimi aşib daşsa da.

\* \* \*

## GÖZÜN DİLİ

Qara gözlər,

Ala gözlər,

Qonur gözlər...

Nə qədər sözlər

Deyilmiş mədhinə gözəl gözlərin,

Şairlər, indi də mənə söz verin.

Qorxuram gözlərin mən, gözəlindən

Aman göz əlindən, dad göz əlindən!

Gözdən hansı qəlbə dağlar çəkilməz?

Gözün dediyini dil deyə bilməz.

Həm incə, həm dərin dili var gözün,

Sözünü ürəklər anlayar gözün.

Mələr, çıxmasa da ürəyin səsi,

Elə ki, havada gözlər öpüşür.

Eşqin də ilk odu, ilkin atəşi

Əvvəlcə ürəyə gözlərdən düşür.

Gözləri mədh edən şer də gerçək,

Gözün öz dilində yazılışın gərək.

Bu dil müəmmadır, bu dil çətindir,

Bu dildə dinəni bu dillə dindir.

## HEYF

(mahni)

Heyf o gözlərə, o baxışlara,

Özgə birisinə baxacaq həmən.

Heyf o ilahi, qövsi qaşlara,

Sinacaq kədərli düşüncələrdən.

Heyf o alovlu ötən çağlara,

Uçan, yad budağa tez qonacaqdır.

Heyf gülə bənzər o dodaqlara,

Özgə bir dodağa toxunacaqdır.

Gülüm, heyf sənə, heyflər mənə.

Qoruya bilmədim məhəbbətimi.

Özüm bilə-bilə verirəm yenə

Özgə birisinə səadətimi.

## GECƏLƏR UZANAYDI...

(mahni)

### SƏN ATDIN YERƏ

Nə deyib saçını kəsdirdin, gülüm,  
O gün gəlməyəydin görüşə barı?!  
Kəsdirdin, ayaqlar altına düşdü  
Qumral saçlarının qıvırcıqları.

Hər buruq telinə “can” demişəm mən,  
Saçını nə qədər iyəmişəm mən.

Mənim toxunduğum qara telləri  
Kəsdirib ayaqlar altına atdin.  
Sən saç uzatdığını neçə illəri,  
Düzünü söyləsək, bir günə satdin.

Sənin saçlarını axı, neçə il  
Sixib qərq etmişəm mən öpüşlərə  
Əslində, sevgilim, saçların deyil,  
Mənim öpüşlərim atılmış yerə...

Bir-birinə göz vurub,  
Yanır göydə ulduzlar.  
Ürəyimdə, sevgilim,  
Ulduz sanı sözüm var.

Əlin mənim əlimdə,  
Gözüm gözünə baxır.  
Hər sözüm ulduz kimi  
Üzündə iz buraxır.

Gecə qısa, sözüm çox,  
Əsir dodağım, dilim.  
Bir görüşə sığarmı  
İki ürək, sevgilim?!

Ulduzlar eşqimizdən  
Atəş alıb yanayı.  
Biz görüşə çıxanda  
Gecələr uzanaydı...

## SƏN GÜLƏNDƏ

(mahni)

Üfűq bənzər gül hüsnünə  
Göydən şəfəq süzüləndə,  
Yanağında güllər açar  
Sən güləndə, sən güləndə.

Könlüm sənsiz oda yanır,  
Fırqətinə can qatlanır,  
Eşqin quşu qanadlanır  
Sən güləndə, sən güləndə.

Nə dilbərsən, nə gözəlsən,  
Çıraq kimi yanır çöhrən.  
Nur badəsi içirəm mən  
Sən güləndə, sən güləndə.

Gülüşündə nə tilsim var,  
Hər ürəyi o, əfsunlar.  
Açar çıçək, gülər bahar,  
Sən güləndə, sən güləndə.

# Bəxtiyar Vahabzadə *Seçmə şeirlər*

Mən çıxmağa təpə yox, uca dağ istəyirəm;  
Həyatı həyat kimi yaşamaq istəyirəm,  
Yaşamaq istəyirəm!

\* \* \*

Nəsənsə, özün ol! Təzəsən onda,  
Sən köhnə olursan yamsılayanda!  
Nəsənsə, özün ol, kökündən yapış!  
Dünənə arxalan, bu gündən yapış!

\* \* \*

Əsl sənətkarın, əsl şairin  
Özü qocalsa da, sözü qocalmır.

\* \* \*

Bircə ondan raziyam ki,  
Özümdən naraziyam

\* \* \*

Bir tükdən asılıb taleyi indi  
İnsan əməlinə kaş dözə dünya.



9 789952 383584



QANUN NƏŞRİYYATI

kitab sifarişi (012) 431-16-62

və [www.qanun.az](http://www.qanun.az) saytında

[www.facebook.com/qanunpublishing](https://www.facebook.com/qanunpublishing)

[www.instagram.com/qanunpublishing](https://www.instagram.com/qanunpublishing)

11. 99 ₦